

0802_Az_Q2017_Yekun imtahan testinin sualları

Fənn : 0802 Beynəlxalq biznes

1 Beynəlxalq biznesdə hansı proses üçün müəssisənin idarə edilməsinin yeni təşkilati formasının seçiləməsi, investisiya qoyuluşlarının tərkibi və strukturuna əsaslı şəkildə yenidən baxılması əsas ola bilər?

- reinjinirinq
- restrukturizasiya
- düzgün variant yoxdur
- reinjinirinq və restrukturizasiya
- injinirinq

2 Xarici ticarətin ikiamilli modelinin müəllifi kimdir?

- M. Pozner
- D. Rikardo
- D. Petti
- A. Smit
- Xekşer-Olin

3 Müqayisəli üstünlük'lərə malik olan əmtəənin ixrac olunmasını, ixrac əmtəə isə yalnız onun müqayisəli xərcləri digər ölkədə analoji xərclərdən daha aşağı olan halda digər ölkə üçün idxal ola bilər, bu haqda nəticələr hansı nəzəriyyəni xarakterizə edirlər?

- Texnoloji qeyribərabərlik
- Əsaslı üstünlük'lər
- Müqayisəli üstünlük'lər
- İstehsal amilləri
- Beynəlxalq dəyər

4 Ölkədaxili ixtisaslaşdırma daha ucuz ehtiyatın üstün vəziyyətlərinin istefadəsində inşa edilməlidir. Əgər kapital (faiz) ucuzdursa onda kapital tutumlu məhsullara istiqamətlənmək məsləhətdir, əmək ucuz olanda isə əməktutumlu məhsullara istiqamətlənmək lazımdır. Bu haqda nəticələr hansı nəzəriyyəni xarakterizə edir?

- Müqayisəli üstünlük'lər nəzəriyyəsi
- Əsaslı üstünlük'lər nəzəriyyəsi
- Texnoloji qeyribərabərlik nəzəriyyəsi
- Ümumi tarazlıq nəzəriyyəsi
- İstehsal amillərin nisbəti nəzəriyyəsi

5 15-17 əsrlərdə mövcud olan merkantilizm məktəbi ölkənin varlanması mənbələrini nədə göründürülər?

- düzgün variant yoxdur
- sərvətin sadə qaydada toplanmasında
- xarici biznesin inkişafında
- daxili bazarın inkişaf etməməsində
- sənayenin inkişafında

6 "Mütləq üstünlük" anlayışı kimə məxsusdur?

- D.Rikardo
- Adam Smit
- Düzgün variant yoxdur
- V.Leontyev
- K.Marks

7 Tədiyyə balansı nəyi əks etdirir?

- Düzgün variant yoxdur
- Başqa ölkələrdən daxil olan pul vəsaitlərinin ümumi məbləği ilə digər ölkədə olan pul ödəmələrinin məbləğini əks etdirir
- texniki haqq-hesab cədvəli
- istehlak olunmuş məhsulları
- anbarda olan və istesal olunan məhsulları

8 Müsbət saldolu tədiyyə balansı beynəlxalq valyuta məzənnəsinə necə təsir göstərir?

- Heç cür təsir etmir
- Beynəlxalq valyuta məzənnəsinin artmasına səbəb olur
- Beynəlxalq valyuta məzənnəsinin azalmasına səbəb olur
- Beynəlxalq valyuta məzənnəsinin sabit qalmasına səbəb olur
- Bütün variantlar doğrudur

9 Mənfi saldolu beynəlxalq tədiyyə balansı beynəlxalq valyuta məzənnəsinə necə təsir edir?

- Beynəlxalq valyuta məzənnəsinin yüksəlməsinə səbəb olur
- Beynəlxalq valyuta məzənnəsinin aşağı düşməsinə səbəb olur
- Bütün variantlar doğrudur
- Heç cür təsir etmir
- Beynəlxalq valyuta məzənnəsinin sabit qalmasına səbəb olur

10 Beynəlxalq valyuta məzənnəsinin aşağı düşməsi hansı nəticəyə gətirmir?

- Milli pul vahidində ifadə olunmuş real borclar azalır
- İdxalı ucuzlaşdırır
- Xarici əmtəələrə olan tələb aşağı düşür
- İxracatçılar istehsal etdikləri məhsulu dünya bazarlarında daha aşağı qiyməltə satırlar
- Düzgün variant yoxdur

11 Valyuta siyasəti dedikdə nə başa düşülür?

- Beynəlxalq valyuta və digər iqtisadi münasibətlər sferasında həyata keçirilən və ölkənin yalnız cari məqsədlərinə uyğun olan tədbirlər məcmusudur
- Beynəlxalq valyuta və iqtisadi münasibətlər sferasında həyata keçirilən və ölkənin cari və strateji məqsədlərinə uyğun olan tədbirlər məcmusudur
- Bir və digər ölkənin başqa ölkələrlə iqtisadi səmərəlilik əsasında qurulmuş biznes əlaqələri
- Düzgün variant yoxdur
- 1 ölkənin pul vahidinin başqa ölkənin pul vahidində ifadə olunmuş qiymətidir

12 Revalvasiya dedikdə nə başa düşülür?

- Milli valyutanın beynəlxalq valyutaya münasibətdə məzənnəsinin aşağı düşməsi
- Milli valyutanın beynəlxalq valyutaya münasibətdə məzənnəsinin yuxarı qalxması
- Düzgün variant yoxdur
- Beynəlxalq valyutann milli valyutaya münasibətdə məzənnəsinin yuxarı qalxması
- Milli valyutanın beynəlxalq valyutaya münasibətdə məzənnəsinin dəyişməz qalması

13 Beynəlxalq biznesdə idarəetmə sisteminin konsepsiyasına uyğun olaraq əməliyyat terminin istehsaldan fərqi nədədir?

- düzgün variant yoxdur
- “əməliyyat” termini daha genişdir, çünkü o, həm əmtəənin istehsalına, həm də xidmətin göstərilməsinə aiddir
- istehsal “əməliyyat” terminindən daha genişdir
- “əməliyyat” termini ancaq əmtəənin istehsalına aiddir
- “əməliyyat” termini dardı, çünkü ancaq xidmət göstərilməsinə aiddir

14 Beynəlxalq valyuta məzənnəsinin artması ilə ixracın səmərəliliyi necə dəyişilir?

- Bütün variantlar düzgündür
- sabit qalır
- aşağı düşür
- dəyişmir
- artır

15 Hər hansıa ölkədə inflasiya tempinin yüksəkliyi beynəlxalq valyuta məzənnəsinə necə təsir göstərir?

- Beynəlxalq valyuta məzənnəsi sabitdir
- Beynəlxalq valyuta məzənnəsi yüksəkdir
- Düzgün variant yoxdur
- Beynəlxalq valyuta məzənnəsinə təsir etmir
- Beynəlxalq valyuta məzənnəsi aşağıdır

16 Beynəlxalq valyuta məzənnələrin çoxfaktorluğunu hansı kateqoriyalarla bağlılığını eks etdirir?

- Bütün variantlar doğrudur
- Qiymət
- Faiz
- Pul
- Tədiyyə balansı

17 Beynəlxalq valyuta məzənnəsi nədir?

- Bütün ölkələrdə işlənən pul vahididir
- 1 ölkənin pul vahidinin başqa ölkənin pul vahidində ifadə olunmuş qiymətidir
- Milli valyutanın xarici valyutaya münasibətdə məzənnəsinin aşağı düşməsi
- Düzgün variant yoxdur

18 Proqnozlar üçün hansı proqnozlaşdırma metodlarından istifadə edilir?

- Aparıcı indiqatorlar üzrə hesablamalar
- Sadə reqressiv hesablamalar
- Tenderlərin ekstrapolyasiyası
- Bütün variantlar düzgündür
- Multiregressiv hesablamalar

19 Tədiyyə balansı neçə hissədən ibarətdir?

- 1
- 3
- Düzgün variant yoxdur
- 5
- 4

20 İxrac multiplikatorunu müəyyən etmək üçün hansı düsturdan istifadə etmək lazımdır?

- $Mx=1/MRM=1/(1-MRM)$
- $Mx=1/MPR=1/(1-MRP)$
- $Mx=1/MRS=1-MRS$
- $Mx=1/MRS=1/(1-MRS)$
- Düzgün variant yoxdur

21 Alternativ xərclər”nəzəriyyəsi ilə kim çıxış edib?

- Düzgün variant yoxdur
- Q Xaberlərə
- A.Smit
- K.Marks

D.Rikardo

22 "Müqayisəli üstünlük" anlayışı kimə məxsusdur?

- Düzgün variant yoxdur
- V.Leontyev
- D.Rikardo
- A.Smit
- K.Marks

23 İxrac və idxləşmələrin seçim meyarı kimi digər yerli əmtəələrlə müqayisədə daha az xərc tələb edən əmtəələrin istehsalında ölkə ixtisaslaşmasının əsasında milli xərclərin qənaətini klassiklərdən hansı istefadə etmişdir?

- P. Bauqilber
- D. Rikardo
- D. Pettı
- A. Smit
- C. S. Mill

24 Beynəlxalq biznes dedikdə nə başa düşür?

- kənd təsərrüfatı və sənayenin xaricdə inkişafı
- bu və ya digər ölkənin başqa ölkələrlə iqtisadi səmərəlilik əsasında qurulmuş biznes əlaqələri
- bu və ya digər ölkənin başqa ölkələrlə iqtisadi qeyri-səmərəlilik əsasında qurulmuş biznes əlaqələri
- bir ölkənin digər ölkədən təcrid olunmuş biznes əlaqəsi
- düzgün variant yoxdur

25 "İstehsal amillərinin nisbəti" nəzəriyyəsinin əsasını hansı alımlər qoymuşdur?

- Düzgün variant yoxdur
- Adam Smit və D.Rikardo
- Karl Marks və A Smit
- Eli Hekşer və Bertil Olin
- Eli Hekşer və V Leontyev

26 Beynəlxalq ticarət müqavilələrin qarşılıqlı mənfəəti və beynəlxalq əmək bölgüsünün üstünlükleri haqqında nəticələr hansı nəzəriyyəni xarakterizə edir?

- Texnoloji qeyribərabərlik
- Əsaslı üstünlükler
- Müqayisəli üstünlükler
- İstehsal amilləri
- Beynəlxalq dəyər

27 Kapital və kreditin hərəkəti balansı nəyi əks etdirir?

- cavabların hamısı doğrudır
- investisiya qoyuluşunu
- cari əməliyyatları
- cari tədiyyə balansını
- Düzgün variant yoxdur

28 Tədiyyə və ticarət balansının vəziyyəti hansı amillərə təsir edir?

- beynəlxalq biznesin dinamikasına
- qiymətlərin dinamikasına
- bütün variantlar düzgündür
- tələbin dəyişməsində

- xidmət sahəsində olan dəyişikliklərə

29 Faiz dərəcəsinin artımı nəyə səbəb olur?

- Ölkəyə kapital axınıni stimullaşdırır
- Ölkədən kapital axınıni stimullaşdırır
- Bütün variantlar doğrudur
- Heç cür təsir etmir
- Qeyri-stabilliyi möhkəmləndirir

30 Valyuta tənzimlənməsi dedikdə nə başa düşülür?

- Bütün variantlar doğrudur
- Beynəlxalq hesablaşmaların və beynəlxalq valyuta əməliyyatlarının aparılması qaydalarının reqlamentləşdirilməsi
- Düzgün variant yoxdur
- cari və strateji məqsədlərə uyğun olan tədbirlər məcmusudur
- Beynəlxalq valyuta digər iqtisadi münasibətlər sferasında həyata keçirilən tədbirlər məcmusudur

31 Deviz siyaseti dedikdə nə başa düşülür?

- Düzgün variant yoxdur
- Mərkəzi bank tərəfindən beynəlxalq valyuta məzənnəsinə təsir etmək məqsədilə beynəlxalq valyutanın alqısatqısı
- Beynəlxalq valyuta hesablaşmalarının aparılması
- İnzibati və qanunvericilik qadağaları
- Rezidentlərin və qeyri-rezidentlərin beynəlxalq valyuta əməliyyatlarının reqlamentləşdirilməsi

32 Beynəlxalq biznesdə restrukturizasiyadan fərqli olan reinjinirinq nə deməkdir?

- təsərrüfat təşkilatının strukrunun radikal şəkildə dəyişdirilməsi
- müəssisənin fəaliyyətinin radikal şəkildə sıçrayışla yaxşılaşdırılması üçün biznes proseslərinin köklü şəkildə yenidən qurulması
- idarəetmənin dəyişməsi
- müəssisənin kompleks şəkildə dəyişdirilməsi

33 Beynəlxalq biznesdə restrukturizasiyadan fərqli olaraq reinjinirinq nəyi əks etdirir?

- maliyyə, marketinq
- keyfiyyət, servis xidməti, maliyyə, marketinq, informasiya sistemlerin qurulması
- düzgün variant yoxdur
- informasiya çatışması
- informasiya sistemlərinin qurulması

34 Aşağıdakılardan hansı xarici ticarətin kreditləşməsi formasıdır?

- Akkreditiv
- Beynəlxalq kredit
- Aksent krediti
- Akzept
- Kimmersiya krediti

35 Bir firmانın ölkədən kənar investisiya qoymaq istədiyini düşünək. Investisiya qoyuluşunun həyata keçirməzdən öncə hansı addımı atardınız?

- Birbaşa investisiya qoyuluşunun həyata keçirməyi qərara alardım.
- Həmin ölkədəki inflyasiya səviyyəsini müəyyənləşdirirdim.
- Həmin ölkədəki alıcıların mövcud alıcılıq qabiliyyətini müəyyənləşdirirdim.
- Investisiya qoyulması nəzərdə tutulan sahəyə tələbatı müəyyənləşdirirdim.
- Həmin ölkənin iqtisadi, sənaye və firma analizini aparardım.

36 Aktiv tədiyyə balansı milli valyuta məzənnəsinə necə təsir edir?

- Düzgün variant yoxdur
- Yüksəlməsinə kömək edir
- Azalmasına kömək edir
- Borclular milli valyutani xarici valyutaya dəyişməyə can atırlar
- Ucuzlaşmasına səbəb olur

37 Dönerli olmayan valyutaya həmçinin nə deyilir?

- Düzgün variant yoxdur
- Sərbəst valyuta
- Üzən valyuta
- Açıq valyuta
- Qapalı valyuta

38 Sərbəst dönerli valyuta dedikdə nə başa düşülür?

- Valyutanın istənilən xarici valyutaya məhdudiyyətsiz dəyişdirilməsi
- Valyutanın yalnız müəyyən edilmiş 1 xarici valyutaya dəyişdirilməsi
- Valyuta mübadiləsinə qadağa
- Düzgün variant yoxdur
- Valyuta məhdudiyyətinə məruz qalmış valyuta dönerliyi

39 Dönerlik baxımından valyutalar neçə cür fərqləndirilir?

- 4
- 3
- Düzgün variant yoxdur
- 2
- 5

40 Azərbaycan Respublikası hansı ildə BVF və DB üzvüdür?

- 2000
- 1992
- 1994
- Düzgün variant yoxdur
- 1996

41 Beynəlxalq Valyuta Fondu və Dünya Bankı hansı ildə yaranmışdır?

- Düzgün variant yoxdur
- 1944
- 1950
- 1946
- 1955

42 Beynəlxalq Valyuta Fondu və Dünya Bankı harada yaranmışdır?

- Almaniya
- Amerika
- Düzgün variant yoxdur
- Fransa
- İngiltərə

43 Beynəlxalq valyuta məhdudiyyəti hansı siyasetin tərkib hissəsidir?

- Heç bir siyasetin hissəsi deyil

- Liberalizm
- Proteksionizm
- Lisenziyalasdırma
- Düzgün variant yoxdur

44 Beynəlxalq biznesdə idarəetmə stilinin seçilməsi zamanı menecerlər nəyə xüsusi diqqət yetirməlidirlər?

- bacarıqlara
- biliklərə
- işgüzar keyfiyyətlərə
- bütün variantlar doğrudur
- şəxsi keyfiyyətlərə

45 Beynəlxalq biznesin idarə edilməsinə yanaşmaya əsasən nəticələr üzrə idarəetmənin əsas cəhətlərindən birinə hansını aid etmək olar?

- yalnız planlaşdırılmış hallara diqqətli yanaşma
- planlaşdırılmış və ya gözlənilən nəticələrlə yanaşı təsadüfi hallara diqqətli yanaşma
- yalnız təsadüfi hallara diqqətli yanaşma
- yalnız subyektiv qərarların qəbulunu
- düzgün variant yoxdur

46 Beynəlxalq praktikasında pul -un hansı növlərinə rast gəlmək olar?

- bütün variantlar doğrudur
- birja növü
- "konkret" növ
- patent növü
- ticarət növü

47 Beynəlxalq aləmdə kiçik müəssisələrin özelləşdirilməsi necə həyata keçirilir?

- xarici ölkələrə satmaq ilə
- hərracda satış və müsabiqələr keçirmək yolu ilə
- heç bir variant düzgün deyil
- hərracda satış keçirməmək yolu ilə
- müflisləşmə nəticəsində

48 Müəssisənin mülkiyyətinin strukturunun dəyişməsi nəycin növlərindən biridir?

- reinjirinq
- korporativ restrukturizasiya
- düzgün variant yoxdur
- kontrolling
- marketing

49 Kimin sözlərinə görə beynəlxalq restrukturizasiya müəssisənin islahatı programının bir hissəsidir?

- V. D. Şapiro, İ.İ. Mazur
- Q.V. Buličeva; L.P. Straxova
- M.D. Aistova, L.P. Straxova
- düzgün variant yoxdur
- M.V. Odınçov və L.V. Eckin

50 Beynəlxalq biznesdə müəssisənin restrukturizasiyasını yenidən təşkilini, reinjirinqi müəssisənin islahatının tərkib elementi kimi, hansı iqtisadçı hesab edir?

- Q.V. Butkovskaya
- düzgün variant yoxdur

- İ.I. Mazur
- M.D.Aistova
- L.V. Eckin

51 Beynəlxalq biznesdə müəssisənin restrukturizasiyasını bazarın xarici şərtlərinə və onun inkişaf strategiyasına uyğun olmadığını kim müəyyən etmişdir?

- düzgün variant yoxdur
- İ.I. Mazur; V.D. Shapiro
- L.P.Straxova
- Q.V.Buthovskaya
- M.V.Odinçov

52 Q.V. Buliçevaya görə beynəlxalq restrukturizasiya nə deməkdir?

- kiçik biznesin qurulması strukturu
- istehsal resuslarından səmərəli istifadənin təmin olunması
- müflisləşmənin ləğv olunması
- müəssisənin kompleks şəkildə dəyişdirilməsi
- təkrar istehsalın genişləndirilməsi

53 Beynəlxalq biznesdə restrukturizasiya sözünün mənası nə deməkdir?

- əmək haqqının bölüşdürülməsi
- yenidən qurulma
- idarəetmənin dəyişməsi
- yenidən planın qurulması
- yenidən bölgü

54 İslam İnkişaf Bankının əsas xüsusiyyəti nədən ibarətdir?

- Onlar müəssisələrin işinə qarışmırlar
- Onlar yalnız müsəlmanlara kredit verir
- Onlar dini obyektlərin yaradılmasına kömək edirlər
- Onlar kreditə görə faiz götürmür
- Onların heç Bir xüsusiyyəti yoxdur

55 Hansı ildə Azərbaycan Avropa Surasına daxil olub?

- 1995-ci il
- 1992-ci il
- 2005-ci il
- 2000-ci il
- 1998-ci il

56 Hansı ölkə regional ticarət-iqtisadiyyat blokuna daxil deyil?

- Braziliya
- Argentina
- Çili
- Paraqvay
- Uruqvay

57 Neçənci ildə əsrin kontraktı Bağlanılıb?

- 2004-cü il
- 1993-cü il
- 1994-cü il
- 1998-ci il

2000-ci il

58 Beynəlxalq hesablaşmalarda istifadə olunan güzəşt necə adlanır?

- Satanq
- Diskont
- Traktat
- Diskaynt
- Fraxt

59 Bunlardan hansı Bazar modelinə aid deyil?

- Xalis gəlir
- Oliqopoliya
- Xalis inhisar
- Xalis rəqabət
- Inhisarçı rəqabət

60 Aşağıdakılardan hansı beynəlxalq biznesdə təşkilati plana əsasən maliyyə modeli nəyi ifadə edir? 1) müəssisənin əsas büdcə sistemini 2) müəssisənin işçi qüvvəsini 3) SWOT-təhlili 4) müəssisənin taktika və strategiyasını

- 1
- Düzgün variant yoxdur
- 4
- 3
- 2

61 Beynəlxalq biznesdə təşkilati plana əsasən idarəetmənin hansı iki sistemi var? 1. mərkəzləşdirilmiş və qeyri-mərkəzləşdirilmiş 2. analitik və sintetik 3.induktiv və deduktiv 4. analitik və mərkəzləşdirilmiş

- 4
- 1
- 2,3
- 1,4
- 3

62 Aşağıdakılardan hansılar beynəlxalq biznesdə marketinq strategiyası marketinqin hansı komponentlərini əhatə edir? 1.məhsul 2.qiymət 3.məhsulun bazarda irəliləməsi 4. istehslakçıya məhsulun çatdırılması

- 3,4
- 1,2,3,4
- 2,3,4
- 1,2,3
- 1,2

63 Aşağıdakılardan hansı beynəlxalq biznesdə marketinq planının hazırlanması zamanı ilk növbədə nə müəyyən edilir? 1.marketinqin məqsədləri 2.işçi qrup 3. ətraf mühit 4.büdcə

- düzgün cavab yoxdur
- 1
- 2
- 3
- 4

64 Inflyasiyanın necə növü var?

- 8
- 6

- 5
- 3
- 10

65 Əmtəələrin xarici bazarda daxili qiymətlərdən aşağı qiymətlərlə satılmasına qarşı yönəldilmiş milli və beynəlxalq hüquq norması necə adlanır?

- Antidempinq qanunvericiliyi
- Antrepreneur
- Antitrest qanunvericiliyi
- Antiinhisar siyaseti
- Antiinflyasiya tənzimlənməsi

66 Rəqabətdə qalib gəlmək üçün xarici bazarda əmtəənin daxili bazardakına nisbətən ucuz satılması necə adlanır?

- Mal dempinqi
- Mal dövriyyəsi
- Dempler
- Klirinq
- Rentinq

67 Valyuta riskləri nədən asılıdır?

- BVF ehtiyat kreditlərindən
- Qızıl-valyuta ehtiyatlarından
- Bütün variantlar doğrudur
- Avro ilə hesablaşmalardan
- SDR ilə hesablaşmalardan

68 Qismən dönərli valyuta istifadə olunan ölkələrdə nə baş verir?

- Bütün variantlar doğrudur
- Bu ölkələrdə valyuta qadağaları mövcuddur
- Bu ölkələrdə valyuta mübadiləsi sərbəstdir
- Bu ölkələrdə valyuta mübadiləsi qadağandır

69 Valyuta pariteti dedikdə nə başa düşülür?

- Pul nişanları və qiymətli daşlar arasında müəyyən edilən nisbət
- İki valyuta arasında qanunvericilik əsasında müəyyən edilən nisbət
- Qızıl və gümüş arasında qanunvericilik əsasında müəyyən edilən nisbət
- Beş və daha çox valyuta arasında qanunvericilik əsasında müəyyən edilən nisbət
- Düzgün variant yoxdur

70 Bu şəhərlərdən hansı valyuta sistemini ad vermişdir?

- Los-Ancelos
- Bretton-Wuds
- Nyu-York
- Vaşinqton
- Bütün variantlar doğrudur

71 Qızıl standartın iflasa uğramasını nə sürətləndirdi?

- Antiinhisar siyasetləri
- Birinci Dünya müharibəsi
- "Böyük Depressiya"
- "Quru qanun"

- Düzgün variant yoxdur

72 Qızıl standart valyuta sistemi hansı şərtə əsaslanır?

- ölkənin pul vahidinin qızıl məzmununun müəyyən edilməsi
 Ölkə daxilindəki nəğd pul kütləsi ilə ölkənin qızıl ehtiyatı arasındakı nisbət
 Düzgün variant yoxdur
 qızılınlı idxlal və ixracına heçbir maneənin olmaması
 ABŞ dollarının eləcə də İngilis funt sterlinqinin beynəlxalq ödəniş valyuta kimi tətbiqi

73 Beynəlxalq valyuta kredit sistemi özündə hansı elementləri birləşdirir?

- Bütün varianlar doğrudur
 Beynəlxalq pul əmtəəsi
 Valyuta kursu
 Valyuta bazarları
 Dövlətlərərası razılaşmalar

74 Beynəlxalq biznesdə beynəlxalq valyuta məzənnəsinin neçə sistemi vardır?

- 4
 3
 Düzgün variant yoxdur
 5
 6

75 Bunlardan hansı beynəlxalq biznesdə müəssisənin iqtisadi islahatlar nəticəsində qarşıya qoyulan məqsədə nail olunması vasitəsidir?

- düzgün variant yoxdur
 restrukturizasiya
 planlaşdırma
 proqnozlaşdırma
 rekonstruksiya

76 Beynəlxalq biznesdə hansı program əsasında işləyən mütəxəssislər biznesin restrukturizasiyasını üç mərhələyə bölgürərlər?

- elə program yoxdur
 TASİS
 düzgün variant yoxdur
 Roland Berger və Partner
 TİSSA

77 Beynəlxalq aləmdə bazar münasibətlərinə keçiddə həyata keçirilən islahatların mühüm istiqamətlərindən biri

- bələdiyyə mülkiyyətinin özəlləşdirilməsi
 dövlət mülkiyyətinin özəlləşdirilməsi
 transmilli korporasiyaların özəlləşdirilməsi
 düzgün variant yoxdur

78 Beynəlxalq biznesdə insan resurslarının idarə edilməsi zamanı rəhbərin ümumi qabiliyyətinə nə aid edilir?

- düzgün variant yoxdur
 biliklər
 bacarıqlar
 intellektüel təcrübə

79 Beynəlxalq biznesdə insan resurslarının idarə edilməsi zamanı rəhbərin bioqrafik xarakteristikasına nə aid edilir?

- yaradıcılıq (kreativlik)
- özünə inam
- rəhbərin yaşı, cinsi
- dominantlıq
- məsuliyyətlilik

80 Beynəlxalq biznesdə idarəetmə stilinin seçilməsi zamanı kadrlar şöbəsinin müdürü nə üzrə cavabdehdır?

- işçilərin işə götürülməsi və kadrların ixtisasının artırılması üzrə
- aktivlərin mövcud olması üzrə
- düzgün variant yoxdur
- kapital qoyuluşu üzrə
- məhsul və xidmətlərin istehsal prosesi üzrə

81 Beynəlxalq biznesdə idarəetmə sisteminin konsepsiyasına uyğun olaraq təşkilatlar xarici mühitlə dinamik əlaqədə olduğuna görə necə sistem kimi qəbul olunurlar?

- qapalı
- açıq
- düzgün variant yoxdur
- iyerarxik
- xaotik

82 Beynəlxalq biznesin idarə edilməsinə sistemli-məqsədli yanaşmaya əsasən qeyri-məqbul reklam dedikdə nə başa düşülür?

- haqsız, qeyri-dəqiq, qeyri-etik reklamdır
- şirkətin xüsusi yaratmaq məqsədi daşıyan reklam
- xatırladıcı reklam
- düzgün variant yoxdur
- son məqsədi gəlir əldə etməkdən ibarət olan reklam

83 Xarici mühit amillərinə nə daxil deyil?

- texnologiya
- məlgöndərənlər
- dövlət
- rəqiblər
- istehsalçılar

84 Hansı mərhələ kommersiya sövdələşməsinin (Beynəlxalq) həyata keçirilməsinə aid deyil?

- göndərmə şərtləri və onun yerinə yetirilməsi hesabı
- sifarişin satıcı tərəfindən yerinə yetirilməsi
- müqavilənin bağlanması
- partnyor ilə işgüzar əlaqələrin qurulması
- alıcı sifarişi qanuniləşdirir

85 Biznesin xarici mühitinə aid deyil?

- istehsal
- rəqiblər
- siyasi amillər
- iqtisadi artım
- təbii mühit

86 Duopoliya haqqında neçə istehsalın olmasını göstərir?

- 4
- 1
- 5
- 8
- 2

87 Hansı ildə TRASEKA (Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi) programmı yaradılıb?

- 2001-ci il
- 1990-ci il
- 1993-cü il
- 1995-ci il
- 1997-ci il

88 Hansı ildə Bakı-TBilisi-Ceyhan neft kəmərinin tikintisi başa çatıb?

- 2001-ci il
- 1995-ci il
- 1998-ci il
- 2004-cü il
- 2005-ci il

89 Hansı ildə Beynəlxalq valyuta fondu (BVF) və Dünya Bankı yaradılıb?

- 1944-cü il
- 1940-ci il
- 1955-ci il
- 1950-ci il
- 1945-ci il

90 Bunlardan hansı dövlət Neft İxracı Ölkəsinin üzvü deyil (OPEC)?

- Birləşmiş Ərəb Əmirlikləri
- İraq
- Ekvador
- İran
- Venesuela

91 Bir ölkənin pul vahidinin digər ölkənin pul vahidlərində ifadə olunmuş qiymətinə nə deyilir?

- devalvasiya
- valyuta klirinqi
- qiymətqoyma
- marj
- valyuta məzənnəsi

92 Qlobal iqtisadi problemlərə aid deyil:

- təbii ehtiyatların tükənməsi problemi
- yoxsulluq problemi
- ərzaq problemi
- ekoloji problem
- ödəmələr problemi

93 Tədiyyə Balansı nədir?

- heç Biri

- Bir ölkədə müəyyən vaxt ərzində xaricdən daxil olan ödənişlər və həmin ölkənin xaricə göndərdiyi pul ödənişləri arasındakı nisbət;
- idxl olunmamış məhsullarının istehsala olan nisbəti;
- kommersiya ödənişlərinin, ixrac məhsullarının ümumi dəyərinə olan nisbəti;
- daxil omş pul ödəmələrinin kommersiya ödəmələrinə nisbəti;

94 Konsern:

- öz maraqlarının müdafiə məqsədlərində əməkdaşlıq üçün vətəndaşların ictimai Birliyidir.
- iri özəl şirkətin nəzarəti altında müəssisələri birləşdirən təşkilatdır
- mərkəzi idarəetmə sistemi tərəfindən ümumi maliyyə nəzarəti altında bir sıra mühüm funksiyaların mərkəzləşdirilməsi ilə müəssisələrin könüllü birliyidir.
- xammalın hasilindən hazır məhsulunun buraxılışına qədər Bütün texnoloji zəncir Boyu istehsalın təmərkəzləşdirilməsinin və mərkəzləşdirilməsinin yüksək səviyyəsi ilə müəssisələrin Birliyidir.
- istehsalın qapalı tsikli və məhsulun satışı ilə başda maliyyə təsti təsti olan səhmdar cəmiyyəti

95 Beynəlxalq biznesə əsasən istehsalın hansı üç tipi vardır?

- fərdi, seriyalı, kütləvi
- sintetik, analitik və birbaşa
- sintetik, əsas və kütləvi
- düzgün variant yoxdur
- əsas, köməkçi və xidmətedici

96 Beynəlxalq biznesə istehsal planı baxımından konstruktiv və texnoloji cəhətdən oxşarlıq hansı yolu ilə yaradılır?

- modifikasiya yolu ilə
- unikasiya yolu ilə
- sistematisasiya yolu ilə
- kooperasiya yolu ilə
- düzgün variant yoxdur

97 Beynəlxalq biznesə əsasən istehsalın ixtisaslaşması nə deməkdir?

- yerli tələbata uyğun olaraq qeyri-konstruktiv və texnoloji cəhətdən oxşar olan məhsulun buraxılışı
- xarici tələbata uyğun olaraq konstruktiv cəhətdən oxşar məhsulun buraxılışı
- yerli tələbata uyğun olaraq konstruktiv və texnoloji cəhətdən oxşar olmayan məhsul buraxılışı
- yerli tələbata uyğun olaraq konstruktiv və texnoloji cəhətdən oxşar məhsul buraxışının mərkəzləşdirilməsidir.
- düzgün variant yoxdur

98 Beynəlxalq biznesə əsasən səhmdar cəmiyyətləri nəyin nəticəsini özündə göstərir?

- düzgün variant yoxdur
- dövlət müəssisələrin səhmdar cəmiyyətlərinə çevriləməsi nəticəsində
- şirkətlərin müflisləşməsi nəticəsində
- inhisarçılığın genişləndirilməsi nəticəsində

99 Azərbaycan dövlət əmlakının özəlləşdirilməsi programına əsasən nə həyata keçirilir?

- transmilli şirkətlərinin özəlləşdirilməsi
- müştərək müəssisənin özəlləşdirilməsi
- xarici şirkətlərinin özəlləşdirilməsi
- beynəlxalq şirkətlərinin özəlləşdirilməsi
- müəssisələrin, kiçik, orta və iri müəssisələrin səhmdar cəmiyyətlərinə çevirərək özəlləşdirilməsi.

100 Hansı ölkə Cənubi-Şərqi Asiya ölkələri Assosiyasına daxil deyil?

- Yaponiya
- Sinqapur

- İndoneziya
- Malaziya
- Filippin

101 Milli pul vahidinin Beynəlxalq valyutaya münasibətdə aşağı düşməsi

- deviza
- devalivasiya
- dekort
- deklarasiya
- debitor

102 Müəyyən dövr ərzində ekspert və importdan gələn gəlirlər və xərclər arasındakı fərq

- svopinq
- saldo
- sanksiya
- svinq
- svop

103 İlk İpək Yolunun mövcudluğu hansı tarixi dövrə aiddir?

- 12-ci əsr – 14-cü əsr
- B.e.ə. 6-ci əsr – B.e.ə. 2-ci əsr
- B.e.ə. 2-ci əsr – B.e.-nın 9 əsri
- 20-ci əsrin sonn – Bizim günlər
- 17-ci əsr – 20-ci əsr

104 Kross-kurs nə deməkdir?

- Kurs hansı ki, rezident Bank milli ilə xarici valyutani alır
- İki xarici valyutanın qiymətləndirilməsi
- təcili işlərin kursu
- nağd işlərin kursu
- Kurs hansı ki, rezident Bankı xarici valyutani maliyyə satır

105 Hansı ölkə MERKOSUR Birləşməsinə daxil deyil?

- Braziliya
- Argentina
- Norvec
- Meksika
- Paraqvay

106 Heycerləmə nə deməkdir?

- Sığortalama metodu
- Maliyyələşmə üsulu
- texniki riskləri sığortalamaq metodu
- Kredit firması
- Kimmersiya risklərini müxtəlif sığortalamaq metodu

107 Yurisdiksija nə deməkdir?

- hüquq sistemi
- ədalət məhkəməsi
- məhkəmə idarələri sistemi
- məhkəmə orqanı
- mühakimə hüququ

108 Antiinhisar qanunvericilik nəyə yönəlib?

- lobbizmi neytrallaşdırmaq, inhisarçı dayaqlarının aradan qaldırılması
- sahibkarlıq fəaliyyətinə cəhd məhdudlaşdırmaq
- iri kompaniyaların onların fəaliyyətini məhdudlaşdırmaq məqsədilə müntəzəm bölünməsi
- inflyasiyanın saxlanması, qiymətlərin aşağı salınması
- ixracın artırılması hesabına ölkəyə valyuta axını yüksəldilməsi

109 Dünya Bankının hansı ən önəmli xüsusiyyəti var?

- Bank müəssisənin işlərinə müdaxilə etmir
- Bank kreditə görə faiz götürmür
- Heç Bir xüsusiyyəti yoxdur
- Inkişafda olan ölkələrin həyat səviyyəsinə kömək məqsədilə
- Bank yalnız BVF üzvü olan ölkələrə borc verir

110 Hansı ildə Böyük İpək Yolunun Bərpası üzrə Beynəlxalq Konfrans olub?

- 2005-ci il
- 1993-cü il
- 1998-ci il
- 1999-cu il
- 2000-ci il

111 İdarəetmə stilinin seçilməsi zamanının birinci mərhələsi necə həyata keçirir?

- rəhbər işçiləri müşahidə etmədən seçilir
- xaotik olaraq işçi seçilir
- rəhbər işçiləri müşahidə edir və onların arasında ən nüfuzlu və avtoritetli olanını seçilir
- işçilər iyerarxik olaraq seçilir
- düzgün variant yoxdur

112 Atalıq qayğısı adı altında inkişaf etmiş ölkələrin geridə qalan ölkələrə yardımı və ya böyük şirkətlərin öz işçilərinə qarşı menecmenti

- «Plan-Keoq»
- paternalizm
- paskal
- peso
- «Plan-Vernera»

113 Xarici ticarət əməliyyatlarının tərtibat texnikasına aid deyil

- Müqavilələrin tərtib olunması və imzalanması
- Oferta göndərilməsi
- Alıcı, satıcı tərəfindən sifarişin təsdiq olunması
- Alıcıların stimullaşdırılması
- Danışıqlarda iştirak etmək

114 Valyuta qanunlarında heç bir məhdudiyyət qoymayan ölkələrin valyutaları necə valyuta adlanır?

- yerli valyuta
- dönərli
- tam dönərli
- qismən dönərli
- üzən

115 Ərəb dövlətlər liqası – şərqi regionu dövlətlərinin Birləşməsi. Təşkilatın fəaliyyətini əsasnamə təşkil edir.

- Iqtisadiyyat
- Siyasət
- Azad iqtisadi zonaların yaradılması
- Ölkələr arasında iqtisadi əlaqələri möhkəmləndirməsi
- Ümumi Bazar

116 xaricə mal import göndərilməsi nə adlanır?

- Lizinq
- Eksport
- İmport
- Reeksport
- Barter

117 Beynəlxalq ticarət qaydalarını tənzimləyən əsas Beynəlxalq struktur və hesab edilir?

- Beynəlxalq ticarət informasiyası və əməkdaşlıq agentliyi
- Ümumdünya ticarət təşkilatı
- Beynəlxalq ticarətmərkəzi
- Beynəlxalq valyuta fondu
- Ticarət və inkişaf üzrə BMT konfransı

118 Azərbaycanın Beynəlxalq iqtisadi təşkilatlarda iştirakının əsas məqsədi nədən ibarətdir?

- iqtisadi sferada əməkdaşlığın genişlənməsi
- məhsul satışı üçün təzə bazarlar axtarışı
- xarici işgüzar adamlarla əlaqələrin genişlənməsi
- stabil investisiyanın təmin edilməsi
- iqtisadi artımın sürətlənməsi

119 Beynəlxalq biznesdə biznes-plana əsasən lizinq ödəmələrinin tərkibinə hansı elementlər daxildir?

- lizinq verənin gəlirini nəzərə almaqla hesablanmış lizinq faizi
- lizinq verənin riskini nəzərə almaqla hesablanmış lizinq faizi
- sövdələşməni həyata keçirmək üçün lizinq verən tərəfindən cəlb olunmuş resurslara görə ödəmə
- bütün variantlar doğrudur
- amortizasiya

120 Beynəlxalq biznesdə biznes-plana əsasən lizinq çərçivəsində investisiyanın maliyyələşdirilməsi mənbələri?

- bütün növ bank kreditləri
- bütün variantlar doğrudur
- bank krediti
- lizinq verənin öz vəsaiti
- lizinq alanın xüsusi vəsaiti

121 Beynəlxalq biznesdə biznes-plana əsasən operativ lizinq nədir?

- müddəti amortizasiya dövründən uzun olan razılışmadır
- müddəti amortizasiya dövründən qısa olan razılışmadır
- öz fəaliyyəti dövründə avadanlığın amortizasiyasının tam dəyərinin ödənməsini nəzərdə tutan razılışmadır
- müddəti amortizasiya dövrü ilə üst-üstə düşən razılışmadır

122 Beynəlxalq biznesdə biznes-plana əsasən maliyyə lizinqi nədir?

- öz fəaliyyəti dövründə avadanlığın amortizasiyasının tam dəyərini və ya onun çox hissəsini, həmçinin icarə verənin gəlirini örtən məbləğin ödənməsini nəzərdə tutan razılışmadır
- müddəti amortizasiya dövrü ilə üst-üstə düşən razılışmadır

- düzgün variant yoxdur
- müddəti amortizasiya dövründən qısa olan razılaşmadır

123 Beynəlxalq biznesdə biznes-plana əsasən əsas fondların maliyyələşdirilməsinin ən əlverişli metodu?

- lizinq icarəsi
- klirinq
- düzgün variant yoxdur
- büdcədən maliyyələşdirmə
- kredit

124 Beynəlxalq biznesdə biznes-plana əsasən qarışiq maliyyələşdirmə metodu nəyi nəzərdə tutur?

- bir neçə maliyyələşdirmə metodlarından eyni vaxtda istifadə olunmasını
- müəssisənin səhmlərinin satın alınması
- bütün variantlar doğrudur
- düzgün variant yoxdur
- yalnız 1 maliyyələşdirmə metodunun istifadə olunmasını

125 Beynəlxalq biznesdə biznes-plana əsasən hansı sənədlər borc götürənin ödəməqabiliyyətini xarakterizə edir?

- bütün variantlar doğrudur
- texniki-iqtisadi əsaslandırma
- biznes-plan
- hesabat tarixinə mühasibat balansı
- gəlirlər və zərərlər haqqında hesabat

126 Beynəlxalq biznesdə xüsusi investisiyalar nədir?

- dövlət müəssisələrinə kapital qoyuluşudur
- fiziki və hüquqi şəxslərin qeyri-dövlət sektoruna kapital qoyuluşu
- düzgün variant yoxdur
- ölkənin rezidentləri tərəfindən onun ərazisində obyektlərə kapital qoyuluşudur
- investorun başqa şəxslərin vasitəsilə kapital qoyuluşudur

127 Beynəlxalq biznesdə dolayı investisiyalar dedikdə nə başa düşülür?

- düzgün variant yoxdur
- investorun başqa şəxslərin vasitəsilə kapital qoymasıdır
- fiziki və hüquqi şəxslərin qeyri-dövlət sektoruna kapital qoyuluşudur
- ölkənin rezidentləri tərəfindən onun ərazisində obyektlərə kapital qoyuluşudur
- dövlət müəssisələrinə kapital qoyuluşudur

128 Beynəlxalq biznesdə real investisiya nədir?

- qısamüddətli kapital qoyuluşudur
- qiymətli kağızlara və maliyyə aktivlərinə qoyulan kapital
- fiziki və hüquqi şəxslərin başqa şəxslərin vasitəsilə kapital qoyuluşudur
- düzgün variant yoxdur
- uzunmüddətli kapital qoyuluşudur

129 Beynəlxalq biznesdə investisiya fəaliyyətinin növləri ?

- bütün variantlar doğrudur
- birgə investisiya fəaliyyəti
- özəl investisiya fəaliyyəti
- dövlət investisiya fəaliyyəti
- xarici investisiya fəaliyyəti

130 Beynəlxalq biznesdə investisiyaların maliyyələşdirilməsinin metodlarına hansı aiddir?

- lizinq
- səhmlərin emissiyası
- bütün variantlar doğrudur
- özünü maliyyələşdirmək
- qarışiq maliyyələşdirmək

131 Beynəlxalq biznesdə investisiyanın planlaşdırılmasına əsasən büdcələşmə idarəetmə texnologiyasına hansı aid deyil?

- marketinq
- büdcələşmənin təşkili
- informasiya texnologiyalarından istifadə edilməsi
- büdcələşmə texnologiyası

132 Beynəlxalq biznesə əsasən dəyişən xərclər hansı xərclər hesab edilir?

- məhsulun həcmindən asılı olmayan xərclər
- material xərcləri, işçilərin əmək haqqı və digər məhsulun həcmindən asılı olaraq dəyişən xərclər
- material xərclərindən asılı olmayan xərclər
- işçilərin əmək haqqısından asılı olmayan xərclər
- düzgün variant yoxdur

133 Beynəlxalq biznesə əsasən daimi xərclərə hansı xərclər aid edilir?

- məhsulun həcmindən asılı olan xərclər
- əsas fondların amortizasiyası, xidmət və reklam xərcləri məhsulunun həcmindən asılı olmayıaraq dəyişməz qalır.
- əsas fondların amortizasiyası ilə dəyişən xərclər
- düzgün variant yoxdur
- material xərcləri

134 Bunlardan hansı injinirinq xidmətinə aid deyildir?

- layihə xidmətləri
- layihə öncəsi xidmətlər
- sosial xarakterli xidmətlər
- konsultativ xidmətlər
- layihə sonrakı xidmətlər

135 Əmtəə vahidi üzrə vergi əsasında müəyyən edilmiş tarif necə adlanır

- qarışiq rüsum
- spesifik rüsum
- tranzit rüsum
- dəyər rüsumu
- real rüsum

136 Xarici investisiyaların qorunması haqqında Azərbaycan Respublikasının qanunu nə vaxt qəbul edilmişdir

- 2001-ci il
- 1991-ci il
- 1994-cü il
- 1996-ci il
- 1998-ci il

137 Beynəlxalq ticarətdə Müqayisəli-üstünlükler nəzəriyyəsinin yaradıcısı kimdir?

- M.Fridman

- D.Keyns
- A.Smit
- D.Rikardo
- J.B.Sey

138 Bunlardan hansı Beynəlxalq Biznesin həvəsləndirilməsi üsulu deyildir?

- satış mənbələrin diversifikasiyası
- satışın genişləndirilməsi
- resursların əldə edilməsi
- yeniliklərin yerləşdirilməsi
- tədarük məntəqələrinin diversifikasiyası

139 Bunlardan hansı valyuta nəzarətinin mənfi cəhətidir?

- valyuta bazarının iştirakçılarının müstəqilliyinin məhdudlaşdırılması
- ticarət balansının kəsirinə əkstəsir göstərilməsi
- daxili qiymətlərin qorunub saxlanması
- valyuta kursunun dəyişməsi ilə bağlı təsirlərdən iqtisadiyyatın qorunması
- Beynəlxalq ticarətin məhdudlaşdırılması

140 Beynəlxalq biznesdə biznes-plana əsasən qarışiq maliyyələşdirmə zamanı nəyə nəzarət etmək lazımdır?

- səhmdar cəmiyyətinə məxsus paya
- dövriyyə vəsaitlərinə
- əsas fondlara
- düzgün variant yoxdur
- bütün variantlar doğrudur

141 Beynəlxalq biznesdə ölkənin maliyyə sistemi hansı elementlərdən ibarətdir?

- düzgün variant yoxdur
- aktiv və passiv elementlər
- mərkəzləşdirilmiş və təminədici elementlər
- aktiv və təminədici elementlər
- əsas və təminədici elementlər

142 Beynəlxalq biznesə əsasən antiinhisar tənzimlənməsinin əsas məqsədlərindən biri hansılardır?

- transmilli şirkətlərin inkişafı
- düzgün variant yoxdur
- ayrı-ayrı inhisarçı biznes subyektlərinin bazardakı hökmran mövqelərindən sui-istifadə hallarının qarşısının alınmasıdır.
- inhisarlılığın inkişafına təkan vermək
- rəqabətin məhdudlaşdırılması

143 Bunlardan hansı Beynəlxalq ticarətin tənzimlənməsi üsullarına aid deyil?

- kvotalaşdırma
- injinirinq
- inzibati maneələr
- lisenziyalasdırma
- valyuta nəzarəti

144 Bunlardan hansı transmilli kompaniyaların nüfuz etdiyi ölkələr üçün müsbət nəticələrə aiddir?

- əldə edilən mənfəətin ölkədən çıxarılması
- ölkədə məşğulluğun və əhali gəlirlərinin artırılması
- ekoloji mühtini gərginləşdirilməsi imkanlarının çoxalması

- əhalinin sağlamlığını ziyan vura bilən istehsal sahələrinin yaradıla bilməsi imkanı
- dövlətə siyasi təyziq göstərilməsi

145 Ticarət-ixrac kompaniyaları aşağıdakılardan hansılarla yaradıla bilməzlər?

- TMK tərəfindən
- rəqiblər tərəfindən
- aparıcı banklar tərəfindən
- hökumət tərəfindən
- firmaların nümayəndəlikləri tərəfindən

146 Bunlardan hansı müştərək müəssisələrin yaradılması prinsipi deyildi?

- vəzifələrin müəyyənləşdirilməsi
- məqsədin müəyyənləşdirilməsi
- tərəfdaşların axtarılıB tapılması
- öz öhdəliklərinə görə məsuliyyət daşılmaması
- müəssisənin dövlət qeydiyyatı

147 Bunlardan hansı amil Beynəlxalq ticarət formalarında dəyişikliyə səbəb olmur

- müharibələr və üsyənlar
- iqtisadi şərait
- siyasi münasibətlər
- texnologiya
- əhalinin miqrasiyası

148 Bu risklərdən hansı beynəlxalq biznes üçün xarakterik deyil?

- təbii fəlakətlə bağlı risk
- valyuta sövdələşmələrilə bağlı risk
- maliyyə riski
- valyuta kursunnn dəyişməsi ilə bağlı risk
- inflasiya ilə bağlı risk

149 Bunlardan hansı beynəlxalq biznes əməliyyatları zamanı gömrüyünün funksiyası deyil?

- qeyri-qanuni idxal və ixrac olunan malların satışı
- yüklerin müvəqqəti saxlanması üçün qəbul edilməsi
- idxal və ixrac edilən malların nəçən
- yük nəqliyyatının yoxlanılması
- kontrabanda ilə mübarizə

150 Bunlardan hansı Azərbaycan Respublikasının vahid gömrük siyasetinin məqsədi deyildir?

- vergiqoymaının əsas prinsiplərinin müəyyən edilməsi
- gömrük nəzarəti alətlərindən səmərəli istifadənin təmin edilməsi
- ölkənin iqtisadi maraqlarının qorunması
- Milli iqtisadiyyatın inkişafının stimullaşdırılması
- ölkənin əmtəə bazarına malların qeyri-qanuni daxil olmasının qarşısının alınması

151 Beynəlxalq Biznes fəaliyyətinin xüsusiyyətlərinə aid deyil?

- iqtisadi fəaliyyətdə qısa müddətli və cari vəzifələrin qoyulması
- Beynəlxalq bazarla əlaqəlidir
- mənfəət naminə fəaliyyət
- Beynəlxalq bazarlarda öz mövqeyini gücləndirməsi
- yeni satış bazarlarının axtarılıB tapılması

152 Beynəlxalq bazarlarda fəaliyyət göstərən yerli biznes strukturları üçün zəruri şərtlə daxil deyil?

- subyektlərin iqtisadi və hüquqi azadlığı
- xarici bazarlarda birgə müəssisə təşkilati-hüquqi formasında çıxış
- risk
- təşəbbüskarlıq
- innovasiya

153 Beynəlxalq biznesdə biznes-plana əsasən layihə maliyyələşdirməsinin neçə forması var?

- düzgün variant yoxdur
- 2
- 5
- 3
- 4

154 Beynəlxalq biznesdə texnoloji əlamətlərinə görə investisiya qoyuluşu necə bölünür?

- bütün variantlar doğrudur
- tikintiyə və montaj işlərinə
- maşın və avadanlıqların alınması
- sair kapital işlərinə və xərclərə
- avadanlıqların alınması və montaj işlərinə

155 Beynəlxalq biznesdə investisiyanın planlaşdırılmasına əsasən nəzarət büdcələşmə nədir?

- düzgün variant yoxdur
- müəssisə biznes-planın tərtibi
- müəssisə bütçəsinin tərtibi, qəbul və sonradan onun icrası
- müəssisə investisiya bütçəsinin tərtibi

156 Beynəlxalq biznesdə maliyyə planlaşdırılması neçə mərhələdən ibarətdir?

- düzgün variant yoxdur
- 2
- 3
- 4
- 5

157 Bunlardan hansı tənzimlənən bazar ölkələrində beynəlxalq biznes mühitini müəyyənləşdirən əsas şərtlərə aid deyil?

- iqtisadiyyatda dövlətin və bazar mexanizminin qarşılıqlı əlaqəsi
- neokonservativ yanaşmaların islahatçılıq fəaliyyəti ilə əlaqələndirilməsi
- iqtisadiyyatın dövlət tərəfindən fəal tənzimlənməsi
- sosial yönümlüyü
- azad sahibkarlıq

158 İstehsal inteqrasiyası formasına görə Bunlardan hansı MSQ-ya aiddir?

- regional, beynəlxalq, konqlomerat
- şaquli, üfiqi, konqlomerat
- Beynəlxalq, Milli, regional
- çoxsahəli, bir sahəli, sahələrarası
- konqlomerat, beynəlxalq, çoxsahəli

159 Bunlardan hansı sənaye qrupunun fəaliyyətinin məqsədi deyil?

- istehsal genişləndikcə məsrəfoğluın aşağı enməsi

- mənfiətin artırılması
- risklərin azaldılması
- vasitəcilik xidmətlərinin genişləncirilməsi
- yeni satış bazarlarının əldə edilməsi

160 MSK üçün hansı növ integrasiya əsasında korporativ strukturun yaradılması xasdır?

- sənaye kapitalı
- aqrar sənaye kapitalı
- maliyyə kapitalı
- səhmdar cəmiyyətin kapitalı
- ticarət kapitalı

161 Bunlardan hansı SMQ çatışmazlığına aid deyil?

- yüksək şəffaflıq
- ümumi nəzarətedici mərkəz
- strukturun yaradılmasında çevikliyin olmaması
- müəssisələr haqqında ümumi qanun

162 Bunlardan hansı distribyuter müəssisələrin seçilməsi meyarı deyil?

- avadanlıqların və ambarların olması
- istehlakçılarla əlaqələr
- maliyyə imkanları
- ixtisaslı kadrların olması
- rəqib firma ilə əlaqələrin mövcudluğn

163 Bunlardan hansı müctəlif ölkələrdə mühasibat nüotn standartlarının fərqlənməsinə imkan vermir?

- iqtisadi inkişafdakı fərqlər
- global miqyasda kapital Bazarlarının qovuşması
- məqsədlərin müəyyənləşdirilməsindəki fərqlər
- vergi qanunvericiliyinin təsiri
- hüquqi normalar və aktlar

164 Bunlardan hansı beynəlxalq ticarət sahəsində maneə deyil?

- satış mənbələrin diversifikasiya
- mövcud imkanlar haqqında biliklərin olmaması
- riskdən ehtiyatlanmalı
- ticarət mexanizmi haqqında informasiyanın tam olmaması
- ticarət məhdudiyyətləri

165 Bunlardan hansı firmanın ixrac imkanlarına aid deyil?

- istehsal xərclərinin azaldılması
- firmanın artıq istehsal gücündən istifadə
- mənfiətin artırılması
- satış riskinin bölüşdürülməsi
- xaricdə işlənib hazırlanmış mallar hesabına məhsulun çeşidinin genişləndirilməsi

166 Bunlardan hansı Beynəlxalq Biznesin forması deyil?

- Birbaşa investisiyalar
- françayzinq
- Beynəlxalq ticarət
- kontrolinq
- nəqliyyat daşınmaları

167 Çoxmilli kompaniyaya aid deyildir?

- regional xarakterli kompaniya
- çoxmilli korporasiya
- transmilli korporasiya
- qlobal xarakterli kompaniya
- ticarət ittifaqı

168 Bunlardan hansı birbaşa investisiyaların xüsusiyyətlərinə aid deyil?

- mülkiyyətlə bağlı müəyyən payın təmin edilməsi
- qoyulmuş kapitala işçilərə və texnologiyaya münasibətdə yüksək öhdəliklərin daşınması
- investisiyalar üzərində nəzarət
- xarici əməliyyatlar üzərində nəzarətin olmaması
- xarici bazarlara çıxış

169 Bunlardan hansı iqtisadi integrasiya forması deyil?

- tam iqtisadi integrasiya
- azad ticarət zonası
- gömrük ittifaqı
- sənaye inkişafı zonası
- ümumi bazar

170 Ən iri müəssisələrin iqtisadiyyat sahəsində təsiretmə dairəsinin genişlənməsi necə adlanır?

- Ekspropriasiya
- Diversifikasiya
- Deversifikasiya
- Ekspansiya
- İnteqrasiya

171 Beynəlxalq biznesin idarə edilməsinə sistemli-məqsədli yanaşmaya əsasən biznes-planın reallaşdırılması mərhələsinə hansı aiddir?

- bütün variantlar doğrudur
- biznes layihəni reallaşdırın komandanın formallaşması
- istehsalqabağı marketinq
- biznes layihənin maliyyə tələblərinə uyğun olaraq maliyyələşdirilməsi üçün hazırlıq
- texnologiyaların əldə edilməsi və ötürülməsi

172 Beynəlxalq biznesdə biznes-plana əsasən xalis gəlirin miqdarı hansı amillərindən asılıdır?

- bütün variantlar doğrudur
- məhsul vahidinin reallaşdırılma qiyməti
- məhsul vahidinin maya dəyəri
- gəlirlərin vergi tarifləri
- reallaşdırılan məhsulun həcmi

173 Beynəlxalq biznesdə biznes-plana əsasən kredit dedikdə nə başa düşür?

- büdcədən ayrılmış qaytarılmayan məbləğ
- qaytarılmaq və faiz ödəmək şərti ilə pul və ya mal formasında borclar başa düşülür
- düzgün variant yoxdur
- kapitalın uzunmüddətli qoyuluşudur
- güzəştli dövlət investisiyaları

174 Beynəlxalq biznesdə biznes-plana əsasən kredit maliyyələşdirilməsi formaları?

- əhalidən borc vəsaitlərinin cəlb olunması
- istiqraz borcları
- bütün variantlar doğrudur
- kredit
- kredit və istiqraz borcları

175 Bunlardan hansı Beynəlxalq lizinqin növlərinə aiddir?

- dolayı lizinq
- qaytarılma
- Birbaşa lizinq
- tranzit lizinq
- operativ

176 Bunlardan hansı müəllif hüquqlarına aid deyil?

- aşkarlıq
- müəllifin qeyri-mülkiyyət hüquqlarının ayrılması
- yaradıcılığın azadlığı
- cəmiyyətin və şəxsi maraqlarının üst-üstə düşməsi
- müəllif müqavilənin azadlığı

177 Biznesin aparılmasının ən uğurlu və məşhur üsullarının tapılması və öyrənilməsi prosesi necə adlanır?

- rəqib kəşfiyyatı
- konsalting
- françayzinq
- sənaye cəsnsluğn
- Bençmarkinq

178 Bunlardan hansı işgüzar danışıqların aparılmasının qaydalarına aid deyil?

- anlayış
- səmərəlilik
- ünsiyyət
- doğruluq
- saymamazlıq

179 Bunlardan hansı inkişaf edən ölkələrin əsas iqtisadi problemlərinə aid deyil?

- inflasiya
- siyasi qeyri-sabitlik
- iqtisadi artım
- dövlət borcu
- zəifləyən valyuta

180 Bunlardan hansı ticarətin əlverişli şəraitinə aid deyil?

- ölkələr arası azad ticarət şəraitinin yaradılması
- ixtisaslaşmanın dərinləşdirilməsi
- ticarət məhdudiyyətlərinin yeridilməsi
- yeni satış bazarlarının açılması
- ticarət ittifaqlarını formallaşması

181 Azərbaycan Respublikası neçənci ildə İqtisadi əməkdaşlıq Təşkilatına daxil olub?

- 1990-ci il
- 2006-ci il
- 1992-ci il

- 2000-ci il
- 2004-cü il

182 xarici ticarətin tənzimlənməsi nəyə əsasən həyata keçirilir?

- dövlətin iqtisadi siyasəti ilə
- çoxtərəfli əsasında
- ölkələrin ikitərəfli razılaşması ilə
- regional ittifaqların çərçivəsində
- Bir ölkənin çərçivəsində

183 Dnopolya anlayışı neçə istehsalın olmasını göstərir?

- 2
- 4
- 1
- 5
- 8

184 Bunlardan hansı xarici valyutanın və qiymətli kağızların qiymətinin müəyyən edilməsini göstərir?

- kontanqo
- koefisent
- korrnpsiya
- kotirovka
- kriditor

185 Bunlardan hansı bazarda tələbata təsir edən amillərə aiddir?

- fiziki, ekoloji, psixoloji
- demoqrafik, ümumi-iqtisadi, psixoloji texnoloji
- ümumi iqtisadi, iqtisadi-riyazi, sosial-mədəni
- siyasi, iqtisadi, ekoloji
- demoqrafik, sosial-mədəni, psixoloji, texnoloji

186 Alımlardan kim istehsalın 3 faktorunun (əmək, torpaq, kapital) təstiğ etmişdir?

- A.Marşal
- Aristotel
- A.Smit
- D.Rikardo
- J.B. Sey

187 Bunlardan hansı iqtisadi mənsubiyyətə görə holdinq şirkətlərin tiplərinə aid deyil?

- Bacı
- qız
- milli
- əsas (ana)
- asılı

188 Bunlardan hansı iqtisadi sistemin formalarına aid deyil?

- ənənəvi sistem
- inzibati-amirlik sistemi
- kapitalist sistemi
- bazar sistemi
- qarışık sistem

189 İlk sərbəst iqtisadi zonalar hansı ölkələrdə yaradılmışdır?

- İran
- Avstriya
- İspaniya
- ABŞ
- İngiltərə

190 Hansı konvensiyonun sənədlərində vergi, iqtisadi– gömrük rejimlərinin əlamətləri öz əksini tapmışdır?

- Düzgün variant yoxdur
- Yamayka
- Bretton-Wuds
- Kiot
- Versal

191 AİZ-in hansı növü tarixən birinci və ən sadədir?

- Düzgün variant yoxdur
- texnopolislər
- texnoparklar
- ticarət-anbar zonaları
- sərbəst vergi zonaları

192 Azərbaycan investisiya şirkətinin əsasən hansı sektorun özəl sahədə investisiya fəaliyyətinin stimullaşdırılmasına yönəldilmişdir?

- düzgün variant yoxdur
- maliyyə sektoru
- neft sektoru
- qeyri-neft sektoru

193 Beynəlxalq biznesə əsasən istehsal gücləri nə deməkdir?

- istehsal avadanlıqlarından tam istifadə etmədən müəyyən edilmiş nomenklaturadan az məhsul istehsal etmək
- texnologiyanın və əməyin elmi təşkilinin tətbiqi üzrə tədbirləri nəzərə almaqla istehsal avadanlıqlarından tam istifadə etmək
- müəssisənin müəyyən edilmiş nomenklatura və çeşiddən az məhsul istehsal etmək qabiliyyətidir
- yeni texnologiyanın və əməyin elmi təşkilinin tətbiqi üzrə tədbirləri nəzərə almaqla istehsal avadanlıqlarından tam istifadə etmək və müəssisənin müəyyən edilmiş nomenklaturada və çeşiddə maksimum məhsul istehsal etmək qabiliyyətidir.
- düzgün variant yoxdur

194 Beynəlxalq biznesə əsasən istehsal gücü hansı amillərdən asılıdır?

- müəssisənin ixtisaslaşma səviyyəsi, avadanlığın iş vaxtı fondu
- avadanlıqların sayı və məhsuldarlığı
- avadanlıqların keyfiyyət tərkibi
- bütün variantlar düzdür
- xammal və materialların keyfiyyəti, istehsal və əməyin təşkili səviyyəsi

195 Beynəlxalq biznesə əsasən istehsal prosesinin çəvikliyi dedikdə nə başa düşülür?

- düzgün variant yoxdur
- mövcud məhsulların modernləşdirilməsi üçün texnoloji proseslərin dəyişməz qalması
- köhnə məhsul növlərinin istehsalı
- yeni məhsul növlərinin istehsalı, yaxud mövcud məhsulların modernləşdirilməsi üçün texnoloji proseslərin yenidən qurulması

196 Beynəlxalq biznesdə təşkilati plana əsasən istehlakçılara məhsulun çatdırılması üzrə strategiyalara nə daxildir?

- iri və ya kiçik partiyalarla məhsulun buraxılışı
- eyni məhsulların mənimsənilməsi
- qiymət siyasetinin aparılması
- məhsulun bölüşdürülməsi kanalları, istehlakçıların satışdansonrak xidmətinin səviyyəsi, məhsulun çatdırılmasına sərf olunan xərcərin azaldılması
- düzgün variant yoxdur

197 Mülkiyyət formasına görə investisiyalar

- xüsusi investisiyalar, dövlət investisiyaları
- milli və xarici investisiyalar
- qısamüddətli və uzunmüddətli investisiyalar
- dolayı və birbaşa investisiyalar
- düzgün variant yoxdur

198 Beynəlxalq biznesdə regional mənsubiyətinə görə investisiyalar hansılardır?

- düzgün variant yoxdur
- milli investisiyalar və xarici investisiyalar
- dolayı və birbaşa investisiyalar
- qısamüddətli və uzunmüddətli investisiyalar
- xüsusi və dövlət investisiyaları

199 Beynəlxalq biznesdə biznes-plana əsasən borc vəsaitləri hansılardır?

- bütün variantlar doğrudur
- kredit verənlərə olan borclar
- bankların krediti
- maliyyə investisiya strukturlarının borcları
- müəssisənin qiymətli kağızlarının emissiyasının yerləşdirilməsindən əldə olunan vəsait

200 Beynəlxalq biznesdə biznes-plana əsasən mərkəzləşdirilmiş resursları dedikdə nə başa düşür?

- düzgün variant yoxdur
- lizinq
- bank kreditləri
- büdcədən ayrılmış qaytarılmayan məbləğ və güzəştli dövlət investisiya kreditləri
- geri qaytarılması məcburi olan məbləğ

201 Beynəlxalq biznesdə biznes-plana əsasən investisiyaların maliyyələşdirilməsi metodları hansılardır?

- vergi ödəmə mexanizmidir
- investisiya prosesini maliyyələşdirmək üçün təbii resurslarının cəlbedici mexanizmidir
- düzgün variant yoxdur
- investisiya prosesini maliyyələşdirmək üçün insan resurslarının cəlbedilmə mexanizmi kimi
- investisiya prosesini maliyyələşdirmək üçün investisiya resurslarının cəlbedilmə mexanizmidir

202 Beynəlxalq biznesdə biznes-plana əsasən investisiyaların maliyyələşdirilməsi metodları hansılardır?

- bütün variantlar doğrudur
- kredit maliyyələşdirilməsi
- özünü maliyyələşdirmə
- səhmlərin emissiyası
- lizinq

203 Beynəlxalq biznesdə qlobal risk dedikdə nə başa düşür?

- firma səviyyəsində ortaya çıxan risklər
- əmlakın itirilməsi riski
- fərd üçün birbaşa zərər
- ölkədəki, ayrı - ayrı sahə və regionlardakı iqtisadi situasiyanın əksi
- düzgün variant yoxdur

204 Beynəlxalq biznesdə iri kompaniyalarda namizədlər seçimi zamanı kimlə əməkdaşlıq edirlər?

- linqvist ilə
- düzgün variant yoxdur
- filosofla
- politoloqla
- psixoloqla

205 Beynəlxalq biznesdə menecerlərə əsasən istehsal sahəsi dedikdə nə başa düşülür?

- düzgün variant yoxdur
- müəssisədə konkret məsələnin həlli üçün yaradılan qeyri-formal qrup
- hər hansı bir məsuliyyət daşımayan işçi qrup
- müəssisədə konkret məsələnin, tapşırığın yerinə yetirilməsinə məsuliyyət daşıyan formal bir qrup

206 Beynəlxalq biznesdə idarəetmə sisteminin konsepsiyasına uyğun olaraq istehsal sözü altında nə başa düşülür?

- düzgün variant yoxdur
- əmtəənin reklamı və reallaşdırılması
- əmtəənin bazarda satışı
- əmtəənin istehsalı və xammalın emalı

207 Beynəlxalq biznesin idarə edilməsinə sistemli-məqsədli yanaşmaya əsasən biznes-planın yerinə yetirilməsində nəyin müntəzəm aparılması vacibdir?

- düzgün variant yoxdur
- modernizasiyanı
- marketinqin
- monitorinqin
- rekonstruksiyani

208 Beynəlxalq biznesin idarə edilməsinə yanaşmaya əsasən bunlardan hansı firmaların yaranma mərhələsinə aid deyil?

- işgüzar tərəflər arasında maliyyə sabitliyi ilə əlaqədar sazişin bağlanması
- firmanın fəaliyyətinin hüquqi cəhətdən rəsmiləşdirilməsi
- firmaları yaratmaq üçün işgüzar tərəfkeşlərlə sazişin bağlanması
- normativ-hüquqi sənədlərin ədliyyə orqanlarında rəsmi təsdiq edilməsi
- istehsalqabağı marketinqin təşkili

209 Beynəlxalq biznesdə biznes-plana əsasən pul (pool) birləşmə forması nə ilə fərqlənir?

- düzgün variant yoxdur
- eyni növ məmulat istehsal edilməsi ilə
- bütün iştirakçıların gəlirləri ümumi fonda daxil olur
- ikiqat vergiqoyma ilə

210 Beynəlxalq biznesdə biznes-plana əsasən investisiya maliyyələşdirilməsi mənbələrinə hansı aiddir?

- texniki, texnoloji, kommersiya və digər biliklərin məcmusu
- səhmlər və digər qiymətli kağızlar
- investisiya resursları kimi istifadə oluna biləcək pul vəsaitləridir

- bütün variantlar doğrudur
- daşınar və daşınmaz əmlak

211 Beynəlxalq biznesdə təşkilati plana əsasən biznes-planın firmadaxili funksiyalarına hansı aid edilir?

- fond bazarında firma səhmlərinin müvəffəqiyyətlə satılmasının təmin edilməsi
- firmanın inkişaf strategiyasının və fəaliyyət istiqamətlərinin müəyyən edilməsi
- layihənin reallaşdırılması üçün zəruri investisiyaların cəlb edilməsi
- layihənin məqsədə uyğunluğunun təşkilati-maliyyə əsaslandırılması
- düzgün variant yoxdur

212 Beynəlxalq biznesə əsasən sənayedə məhsul növlərinin hansı xarakterik əlamətləri var?

- emala az vaxt tələb edirlər
- az miqdarda avadanlıqları yükləyirlər
- məhsul vahidinə daha çox mənfiət gətirirlər
- bütün variantlar düzdür

213 Beynəlxalq biznesin inkişafına təkan verən İnvestisiya fəaliyyətinin təşviqi üzrə əlavə tədbirlər haqqında ölkə prezidentinin sərəncamı nə zaman imzalanıb?

- düzgün variant yoxdur
- 10 mart 2001-ci il
- 30 mart 2006-ci il
- 9 may 2004-cü il
- 22 sentyabr 2007-ci il

214 əsas iştirakçıların yerləşdirilməsindən asılı olaraq lizinq sazişləri aşağıdakı kimi bölünür

- maliyyə və operativ
- qaytarılma və dolayı
- əsaslı və kompleksi
- daxili və beynəlxalq
- kiçik və iri

215 Bunlardan hansı tranzit lizinqin üstünlüklerinə aid deyil?

- əmlakın korlanması ilə əlaqədar risk
- istehsal olunan malların xarici satış bazarlarında genişləndirilməsi
- xarici lizinq verənlərin tərəfdəşlarının fəaliyyətinin məhdudlaşdırılmasının götürülməsi
- valyuta məzənnəsi ilə bağlı riskinin azaldılması
- yerli maliyyə mənbələrin əldə edilməsi

216 MC Donald's kompaniyasının strategiyasına aşağıdakı elementlərdən hansı aid deyil?

- qiymətlərin ildən ilə artırılması strategiyası
- çeşidlər müxtəlifliyi istiqamətində strategiya
- inkişaf strategiyası
- franqayzinq müqavilələri bağlama strategiyası
- yerləşdirmə və tikinti aparmaq sahəsində strategiyası

217 Holdinq şirkəti – Bu kompaniya hansı ki, ...

- daşınmaz əmlak satışı ilə məşğul olnır
- digər kompaniyaların nəzarət səhm paketinə malikdir
- birja sövdəleşmələri həyata keçirir
- tikinti biznesi ilə məşğnl olnır
- digər sahələrə investisiya yönəldir

218 Bunlardan hansı Milli Bankın funksiyalarına daxil deyil?

- klirinq
- pulnn emissiyası
- xəzinə ehtiyatlarının toplanması və saxlanması
- kommersiya Banklarının kreditləşməsi
- vençur kapitalı vermək

219 Bunlardan hansı təcili Birja müqaviləsini özündə əks etdirən tərəflərin fikrinə müəyyən hüquqlardan istifadə etməyə imkan verir və müəyyən məbləğdə əvvəlki qiymətlərlə valyuta almağın alətidir?

- valyuta proekti
- valyuta opsiyonu
- valyuta krediti
- valyuta tempinqi
- valyuta klirinq

220 Aşağıda qeyd olunanlardan hansı AİZ-ın iqtisadi məqsədlərinə aid deyil?

- büdcəyə daxil olmaların valyutaların artması
- xarici və yerli texnikanın və texnologiyanın axını
- ixracın artımı və idxlən təkmilləşdirməsi
- yerli istehsalatın rəqabətə davamlılığın və iqtisadi effektivliyinin artımı
- xarici ticarət və xarici iqtisadi fəaliyyətin genişlənilməsi

221 Beynəlxalq biznesdə təşkilati plana əsasən marketinq planı neçə mərhələdə tərtib olunur?

- 2
- 3
- 4
- 5
- 7

222 Beynəlxalq biznesdə istehsal planına əsasən kütləvi axan xəttləri hansı iki sistem əsasında qurulur

- düzgün variant yoxdur
- avtomat və sintetik sistemi əsasında
- avtomat sistemi və rotor sistemi əsasında
- sintetik və analitik sistem əsasında
- unikasiya yolu ilə və rotor sistemi əsasında

223 Aşağıda qeyd olunanlardan hansı AİZ-ın istehsal ve elmi-texniki məqsədlərinə aid deyil?

- xarici və yerli texnikanın və texnologiyanın axını
- əhalinin məşğulluğunun artması
- istehsal-nəqliyyat infrastrukturunun inkişafı
- elmi-texniki kadrların konsentrasiyası
- Elmi tətqiqat və təcrübə işlərin nəticələrinin tətbiqinin sürətlənməsi

224 Aşağıda qeyd olunanlardan hansı AİZ-ın sosial məqsədlərinə aid deyil?

- yeni iş yerlərinin yaradılması
- büdcəyə daxil olmaların valyutalarının artması
- əhalinin məşğulluğunun artması
- rifahın və həyat səviyyəsinin artımı
- sosial infrastrukturun inkişafının sürətlənməsi

225 Bunlardan hansı xüsusi iqtisadi zonaya aid deyil?

- bölgelərdə və regionda biznes mühitinə təsirin gücləndirilməsi
- xüsusi güzəştlər
- investorların əlverişli maliyyə-iqtisadi məkanı olması
- qanunvericilik bazasının təkmilləşdirilməsi
- qeyri-neft vektorunun payının azaldılması

226 Konqlomerat birləşmələrin üstünlükleri hansılardır?

- məlgöndərənlərə nəzarətin əldə edilməsi
- öz müştərilərinə nəzarətin əldə edilməsi
- riskin paylaşdırılması
- tərəfdaşların seçilmə hüququnun mümkün məhdudiyyəti
- yenidən istehsal prosesinin əvvəlki və sonrakı mərhələlərinə artımın təsiri

227 Öz məhsulunun əmtəə nişanı münasibətində çoxmilli korporasiya hansı qərarı verə bilmir?

- əmtəə nişanının məqsədyönlülüyü
- istehlakçıların əmtəə nişanının qəbul edilməsi
- Bir və ya bir neçə əmtəə nişanının istifadəsi
- reklam miqyası
- istehsalçının əmtəə nişanının və ya ticarət vasitəcisinin əmtəə nişanının seçilməsi

228 Bunlardan hansı əmtəənin yetkinlik mərhələsinə məxsus deyil?

- yüksək kapital tətqiqatı
- yeniliklər ölkəsindən idxlərin azaldılması
- rəqabətdə qiymət faktorlarının artırılması
- əmtəənin istehsalı və satışı
- məhsulun daha yüksək standartlaşması

229 Bunlardan hansı beynəlxalq fərqlənmələrin yumşaldılması amillərinə aid deyil?

- polisentrizm
- mədəni xəbərdarlıq
- dilin oxşarlığı
- ölkələrin qruplaşdırılması
- işçiləri üçün şəraitlərinin yaxşılaşdırılması

230 Bunlardan hansı xarici tərəfdaşları ilə işgüzar danışqların hazırlanmasının əsas elementlərinə aid deyil?

- işgüzar danışqların programının və planın işlənməsi
- tərəfdaşlarının və öz maraqlarının müəyyənləşdirilməsi
- danışqların predmetinin müəyyənləşdirilməsi
- işgüzar iclasının keçirilməsi
- işgüzar danışqların təşkilatçılarının axtarıB tapılması

231 Bunlardan hansı xarici tərəfdaşları ilə işgüzar danışqların aparılması üsullarına aid deyil?

- bərabərləşdirmə üsulu
- etimadlı üsul
- variasiya üsulu
- integrasiya üsulu
- konpromis üsulu

232 Bunlardan hansı bazar iqtisadiyyatında alman modeli üçün beynəlxalq biznes sahəsində xarakterik olmayan cəhətdir?

- ÜDM dəyərinin dövlət bütçəsində yüksək xüsusi çəkisi
- çevik əmək bazarı

- milli adət-ənənələrin bu və ya digər səviyyədə qorunub saxlanması
- bazar mexanizminin səmərəli fəaliyyəti
- sosial problemlərin həlli baxımından dövlətin iqtisadiyyata güclü təsiri

233 Sərbəst ticarət zonası (STZ) nədir?

- ərazi cəhətdən kiçik elmi-texniki zona
- preferensial zona, hansının ki, çərçivəsində vahid valyuta qüvvədə olur
- preferensial zona, hansının ki, çərçivəsində kollektiv proteksionizmin forması həyata keçirilir
- doğru cavab yoxdur
- preferensial zona, hansının ki, çərçivəsində miqdar məhdudiyyətlərindən azad beynəlxalq mallarla ticarət dəstəklənir

234 Əmtəənin həyat dövrəsi nədir?

- ölkənin ərazisində yerləşdirilmiş, beynəlmiləlləşdirilmiş istehsal dövrün əlaqələrinin dəstlərinin, dəyişmələrin arasında vaxt müddəti
- doğru cavab yoxdur
- malın bazara çıxarılması anından, onun bazardan çıxarılmasına qədər bir dövr
- malın bazara çıxarılması anından, onun yetkinliyi mərhələsinə qədər dövr
- malın bazara çıxarılması anından, onun təkrar tətbiq edilməsinə qədər dövr

235 Sərbəst ticarət başqa cür necə adlanır?

- proteksionizm
- fritridərçilik
- doğru cavab yoxdur
- beynəlmiləlçilik
- merkantilizm

236 İstehsal amilləri nədir?

- doğru cavab yoxdur
- istehsal şərtlərini və onun həyata keçirilməsi ilə bağlı xərcləri müəyyən edən əsas elementlardır
- malın bazara çıxarılmasından, onun bazardan çıxarılmasına qədər bir dövr
- beynəlmiləlləşdirilmiş təkrar istehsal dövrlərin əlaqələrini öz ərazisində yerləşdirmək imkanı üçün ölkələrin yarısı
- xarici ticarət fəaliyyətinə dövlət müdaxiləsini tələb edən xarici ticarət siyasetinin prinsipi

237 Porter ölkənin həyat dövrəsinin neçə mərhələsini ayırrı?

- 2
- 4
- 5
- 3
- 6

238 Bu növlərdən hansı beynəlxalq ixtisaslaşmaya aid deyil?

- əşya
- texnikanın satışdan sonrakı xidməti
- düzgün variant yoxdur
- texnologiya və ya mərhələli
- məhsullu hissələrin komponentlərinin istehsalı

239 Aşağıda qeyd olunanlardan beynəlxalq kooperativləşdirilmənin növlərinə hansı aid deyil?

- istehsal-texnologiya əməkdaşlığı
- əşya
- düzgün variant yoxdur
- texnikanın satışdan sonrakı xidməti

- satışların reallaşdırmasıyla bağlı ticarət-iqtisadi proseslər

240 Bu birləşmələrdən hansını Cənubi Amerikanın integrasiya birləşmələrinə aid etmək olar?

- ASİƏ
 NAFTA
 doğru cavab yoxdur
 And paktı
 ASEAN

241 ASİƏ neçə ölkə daxildir?

- 32
 21
 25
 23
 30

242 Cənubi Amerika ümumi bazarı necə adlanır?

- doğru cavab yoxdur
 Avropa Birlüyü
 Merkosur
 NAFTA
 SEFTA

243 Şimali Amerikanın sərbəst ticarət zonası (NAFTA) haqqında razılaşma neçənci ildə qüvvəyə mindi?

- doğru cavab yoxdur
 1994
 1995
 1996
 2000

244 Sərbəst ticarətin Şimali Amerika assosiasiyası (NAFTA) haqqında razılaşma hansı ölkələrin arasında imzalanmışdır?

- ABŞ və Meksika
 ABŞ, Kanada, Meksika
 ABŞ, Kanada, Braziliya
 Meksika, Braziliya, Venesuela
 düzgün variant yoxdur

245 Beynəlxalq biznesin idarə edilməsinə yanaşmaya əsasən biznes-planın tətbiqi zamanı bir-birini əvəz edən hansı təhlil qaydasından istifadə edilir?

- düzgün variant yoxdur
 “iki addım”
 “dörd addım”
 “bir addım”
 “üç addım”

246 Beynəlxalq biznesdə maliyyə planlaşdırılmasına əsasən qiymət siyasəti nəyi müəyyən edir?

- məhsulun qiymətinin müəyyən edilməsi
 müəssisənin üzləşə biləcəyi kənar təsirləri və ya imkanları tam təfsilatı ilə təyin edilməsi
 fəaliyyət məqsədinin və bu məqsədə nail olmaq üçün marketinqin istiqamətlərinin müəyyən edilməsidir
 müəssisənin istehsal edəcəyi məhsulların müəyyən edilməsi

247 Beynəlxalq biznesə əsasən sifarişin yerinə yetirilməsi prosesi hansı mərhələdən ibarətdir?

- sifarişin yerinə yetirilməsinə hazırlıq
- sifarişin rəsmiləşdirilməsi
- bütün variantlar düzdür
- sifarişin yerinə yetirilməsi

248 Beynəlxalq biznesə əsasən rəqabət qabiliyyətin artırılması nəyi nəzərdə tutur?

- düzgün variant yoxdur
- bazar subyektləri arasında sahibkarlıq fəaliyyətinin ən əlvərişli mübarizənin formasıdır.
- bazar subyektinin inhisarçılığı
- bazar subyektinin sahibkarlıq fəaliyyətinin ləngiməsi və məhdudlaşdırılması

249 Offşor zonalarının fərqləndirici xüsusiyyəti

- düzgün variant yoxdur
- ərazi cəhətdən kiçik elmi-texniki zona, hansında ki, yeni texnologiyanın işləniləb hazırlanmasıyla və istehsalıyla bilavasita məşğul olan kiçik və orta firma yerləşdirilmişdir
- bəzi hasilat sahələrdə istehsalla məşğul olan firmaların qeydiyyatı və fəaliyyəti
- qeydiyyatın yurisdiksiyasını və xarici şirkətlərin güzəstsiz fəaliyyətini nəzərdə tutur
- Qeydiyyatın yurisdiksiyasını və xarici şirkətlərin əlverişli şərtlərlə fəaliyyətini nəzərdə tutur, amma istehsal fəaliyyətini qadağan edir

250 Standstill prinsipi nədir?

- doğru cavab yoxdur
- ölkələrin qoruyucu ölçülərini tətbiq etmə imkanı
- tərəflər birtərəfli qayda ilə gömrük rüsumlarını artırı, və ya yeni ticarət baryerlərini daxil edə bilmirlər
- tərəflər birtərəfli qayda ilə gömrük rüsumlarını artırı bilmir, amma yeni ticarət baryerlərini daxil edə bilir
- tərəflər çoxtərəfli qayda ilə gömrük rüsumlarını artırı bilir

251 Hansı ölkə Merkosur-a daxil deyil?

- Argentina
- Kanada
- Paraqvay
- Uruqvay
- Braziliya

252 Merkosur yaradılmasının nəticəsi deyil?

- doğru cavab yoxdur
- qarşılıqlı ticarətin azaldılması
- ticarət-iqtisadi əməkdaşlığın genişlənilməsi
- xaricdən investisiyaların artırılması
- regionda siyasi sabitlik

253 Hansı integrasiya birləşməsi 1989-cu ildə afrika qitəsinin şimal hissəsində yaradılmışdı?

- SEFTA
- Ərəb Məqribası İttifaqı
- OES-EKO
- NAFTA
- Merkosur

254 Hansı ölkə ərəb Məqribası İttifaqına daxil deyil?

- Mərakeş
- İran

- Libiya
- Əlcəzair
- Tunis

255 Əmtəə ixtisaslaşmasına görə xarici ticarət fəaliyyəti hansı növlərə bölünür?

- xammalla ticarət
- hazır məhsulun ticarəti
- bütün variantlar düzgün
- maşınlarla və avadanlıqla ticarət
- xidmətlərlə ticarət

256 Sərbəst ticarət siyaseti necə adlanır?

- merkantilizm
- proteksionizm
- düzgün variant yoxdur
- fritriterçilik
- deminq

257 Milli təsərrüfatın maraqlarının müdafiəsi məqsədi ilə beynəlxalq əmtəə dövriyyəsinə dövlət müdaxiləsinin siyaseti necə adlanır?

- düzgün variant yoxdur
- proteksionizm
- fritriterçilik
- liberalizm
- merkantilizm

258 Smitin tam üstünlüklerin nəzəriyyəsinin müzakirəsində əsas nə idi?

- doğru cavab yoxdur
- komparativ üstünlükler
- əmtəə mübadiləsi
- pul mübadiləsi
- qızılın yiğimi

259 İstehsal amilləri haqqında təlimin banisi kimdir?

- D. Mil
- J. B. Sey
- K. Marks
- D. Rikardo
- A. Smit

260 1930-cu illərdə İsvəç alımları tərəfindən hazırlanmış iqtisadi konsepsiya necə adlanır?

- doğru cavab yoxdur
- amillərin nisbəti nəzəriyyəsi
- tam üstünlüklerin nəzəriyyəsi
- komparativ üstünlüklerin nəzəriyyəsi
- istehsal amilləri haqqında nəzəriyyə

261 Porterə əsasən bu mərhələlərdən hansı ölkənin həyat dövrəsinin mərhələsinə daxil deyil?

- sərvətin mərhələsi
- yetkinliyin mərhələsi
- istehsal amillərin mərhələsi
- investisiyaların mərhələsi

- yeniliklərin mərhələsi

262 Porterə əsasən beynəlxalq biznesdə ölkənin rəqabətə davamlılığı nə ilə təyin edilir?

- Bütün variantlar doğrudur
- faktor şərtləriylə
- tələbatın şətiylə
- xidmət edən və yaxın sahələrin vəziyyətiylə
- müəyyən rəqabət vəziyyətində firmanın strategiyasıyla

263 ABŞ-in xarici iqtisadiyyatının 1947 il üçün analizində Xekşera-Olinin nəzəriyyəsini təkzib etmiş müşahidə necə adlanır?

- Marşalın Planı
- Leontyevin Paradoksu
- Porterin Həyat dövrəsi
- komparativ üstünlüklerin Nəzəriyyəsi
- doğru cavab yoxdur

264 Rikardo nəzəriyyəsini hansı alımlar inkişaf etdirdilər?

- doğru cavab yoxdur
- E. Xekşer və B. Olin
- J. B. Sey və A. Smit
- D. Mil və B. Olin
- E. Xekşer və D. Mil

265 Rikardo öz nisbi üstünlüklerin nəzəriyyəsində hansı məlum misalı nümunə gətirirdi?

- üzüm və yun
- şərab və parça
- düzgün variant yoxdur
- sitrus meyvələri və şərab
- güllər və şərab

266 T. Men və A. Monkreten xarici ticarət və beynəlxalq biznesi nə hesab edildilər?

- idxlən ixrac üzərində üstünlüyü yeganə etibarlı fəaliyyətdir
- mübadilə hər ölkə üçün hansı ki, onda tam üstünlüyü tapır əlverişlidir
- nisbi xeyirən böyük olan malların istehsalında ixtisaslaşdırılmaq hər ölkənin xeyrinədir
- doğru cavab yoxdur
- xarici ticarət qızıl ehtiyatların artırılmasına imkan yaratmalıdır

267 Gömrük birliyi nədir?

- doğru cavab yoxdur
- preferensial zona, hansının ki, çərçivəsində miqdar məhdudiyyətlərindən azad beynəlxalq mallarla ticarət dəstəklənir
- ticarətdə gömrük rüsumlarının ləğv edilməsi haqqında 2 və daha çox dövlətin arasında bağlanan müqavilə, kollektiv proteksionizmin forması
- ərazi cəhətdən kiçik elmi-texniki zona
- tərəflər rüsumun tarifini birtərəfli qayda ilə artırır və ya aşağı salırlar

268 NAFTA-ın əsas müddəalarına daxil deyil:

- ətraf mühitlə bağlı problemlərin həlli üçün 3 tərəfli qrupların yaradılması
- Şimali Amerika bazarın asiya və avropa şirkətlərin ekspansiyasından müdafiəsi
- Meksikadan malların idxlənin qadağası
- Meksikada bank və sigorta işi sahəsində çalışan Amerika və Kanada şirkətlərin kapital qoyuluşuna və rəqabətinə qoyulan qadağanın ləğvi

- ABŞ Kanada və Meksika öz aralarında ticarət etdiyi mallara gömrük rüsumlarının ləğvi

269 Beynəlxalq biznesə əsasən məhsul istehsalının effektivliyi hansı göstəricilər vasitəsilə ifadə olunur?

- fondverimi
- rentabellik və mənfəət
- enerji tutumu
- məhsulun əmək tutumu
- düzgün variant yoxdur

270 Bunlardan hansı Bazar modelinə aid deyil?

- Oliqonoliya
- Xalis gəlir
- Xalis inhisar
- Xalis rəqaBət
- Inhisarçı rəqaBət

271 Aşağıdakılardan hansı xarici ticarətin kreditləşməsi formasıdır?

- Aksept
- Beynəlxalq kredit
- Aksent krediti
- Kommersiya krediti
- Akkreditiv

272 Beynəlxalq biznesdə səhmlərin emissiyası pulun emissiyasından nə ilə fərqlənir?

- pulun emissiyası yalnız dövlətə məxsusdur
- pulun emissiyası bütün banklar tərəfindən buraxılır
- düzgün variant yoxdur
- səhmdar emissiyası yalnız dövlətə mənsubdur
- pulun emissiyası həm də səhmdar cəmiyyətləri tərəfindən buraxılır

273 Beynəlxalq biznesdə verilənlərin qeyri-düzgünlüyünü təyin etmək və insan haqqında ilk fikri korreksiya etmək nəyin nəticəsində mümkün olur?

- intuisiyanın
- iqtisadi modellərin
- anketləşdirmənin
- testləşdirmənin
- düzgün variant yoxdur

274 Beynəlxalq biznesdə idarəetmə sisteminin konsepsiyasına uyğun olaraq bunlardan hansı istehsal sisteminin idarə edilməsinə aiddir?

- istehsal sisteminin işlənib hazırlanması haqqında qərarların qəbulu
- istehsal güclərinin yerləşdirilməsi haqqında qərarların qəbulu
- istehsal proseslərinin hazırlanması haqqında qərarların qəbulu
- bütün variantlar doğrudur
- istehsal sisteminin tətbiqi haqqında qərarların qəbulu

275 Beynəlxalq biunlardan hansını idarəetmənin əsas meyarlarına aid etmək olar?

- məhdud məhsuliyyətli cəmiyyətlər
- heç bir variant düz deyil
- istehsalın təşkili üzrə
- yaradıcı yanaşma, planların yerinə yetirilməsinin vacibliyi və əzm nəticələr üzrə
- səhmdar cəmiyyətləri, koperativlər

276 Beynəlxalq biznesin idarə edilməsinə yanaşmaya əsasən şərait üzrə prosesi həmçinin necə adlandırmaq olar?

- bütün variantlar düzdür
- istehsal üzrə idarəetmə
- günlər üzrə idarəetmə
- illər üzrə idarəetmə
- düzgün variant yoxdur

277 Beynəlxalq biznesdə təşkilati plana əsasən təşkilati struktur nədir?

- düzgün variant yoxdur
- qoyulan məqsədə çatmaq üçün birgə əmək prosesində işçilər arasında baş verən münasibətlərdə şərtləşən bütöv sistemdir
- marketinq strategiyasını həyata keçirmək üçün tədbirlər planıdır
- maliyyə strukturunun 1 hissəsi

278 Beynəlxalq biznesdə istehsal gücləri nəyi əks etdirir?

- müəssisənin məhsul buraxılışı üzrə potensial imkanlarını
- müəssisənin büdcə planı qurmaq üzrə potensial imkanlarını
- düzgün variant yoxdur
- müəssisənin kapital qoyuluşu üzrə potensial imkanlarını
- müəssisənin xidmət göstərməsi üzrə potensial imkanlarını

279 Beynəlxalq biznesdə istehsal amillərinə hansı aiddir?

- əmək
- sahibkarlıq qabiliyyəti
- bütün variantlar doğrudur
- torpaq

280 Beynəlxalq biznesə əsasən seriyalı istehsalın xüsusiyyətləri:

- bütün variantlar düzgündür
- əhəmiyyətli miqdarda hazırlanan geniş çeşiddə təkrarlanan məhsulun daim olması
- seriyalarla hazırlanan məhsulun dövrliyi
- istehsal tsiklinin müddətinin qısa olması
- buraxılan məhsulun keyfiyyətinə nəzarətin avtomatlaşdırılması

281 Beynəlxalq biznesə əsasən istehsalın təşkili dedikdə nə başa düşülür?

- insan və maliyyə resurslarını səmərəli həyata keçirmək məqsədilə əmək predmetinin məqsədə uyğun istifadəsini təmin edən metodlar məcmusudur
- düzgün variant yoxdur
- marketinq proseslərini səmərəli həyata keçirmək məqədi ilə əmək predmeti və əmək vasitələrindən məqsədə uyğun istifadəsini təmin edən metodlar məcmusudur
- istehsal proseslərinin və sahibkarlıq fəaliyyətinin səmərəli həyata keçirmək məqsədi ilə əmək predmeti və əmək vasitələrindən məqsədə uyğun istifadəsini təmin edən metodlar məcmucu

282 Beynəlxalq biznesdə mürəkkəblik dərəcəsinə görə istehsal prosesi hansı üç qrupa bölünür?

- əsas, köməkçi və xidmətedici istehsal prosesləri
- sintetik, analitik və xidmətedici istehsal prosesləri
- sintetik, analitik və birbaşa istehsal prosesləri
- əsas, köməkçi və birbaşa istehsal prosesləri
- düzgün variant yoxdur

283 Beynəlxalq biznesə əsasən istehsal prosesləri hansı əlamətlərinə görə təsnifləşdirilir?

- məhsulun realizasiya və likvidasiyasına görə
- məhsulun bazardakı roluna və mürəkkəbliyinə görə
- məhsulun ləğv edilməsi roluna görə
- məhsulun hazırlanmasındaki roluna görə və mürəkkəblik dərəcəsinə görə
- düzgün variant yoxdur

284 Beynəlxalq biznesə əsasən istehsalın məzmunu üç şərti nəzərdə tutur:

- düzgün variant yoxdur
- texnika, texnologiya, avtomatlaşdırılma
- kompüter, insan, iş yeri
- əmək, əmək cisimləri, əmək alətləri
- unikasiya, texnologiya, əmək

285 Beynəlxalq biznesə əsasən dövlət müəssisələrin səhmdar cəmiyyətlərinə çevirərək kütləvi şəkildə ixtisaslaşdırılmış çek və pul hərracları vasitəsi ilə özəlləşdirilməsi onalın fəaliyyətinə necə təsir edir?

- müsbət
- müflisliyə gətirib çıxardır
- heç cür təsir etmir
- mənfi
- bütün variantlar düzdür

286 Beynəlxalq biznesdə istehsal planına əsasən hansı halda borclu müəssisə iflas prosesinə məruz qalır?

- gəlir yüksək olduğu halda
- istehsal prosesinin itirilməsi halında
- idarəetmə pis olduğu halda
- ödəməqabiliyyəti olmadığı halda
- xarici ölkələrdən qrant aldığı halda

287 Açıq iqtisadiyyatın inkişafı tendensiyası müşahidə olunur?

- İqtisadi inkişafın nöticələri ilə əlaqəli deyil
- Xarici iqtisadi köməyə tələbin artması
- İqtisadi inkişafı zəif olan ölkələrdə resurslara tələbatın artması
- Ölkənin iqtisadiyyatının inkişafında
- Beynəlxalq əmək bölgüsünün dərinləşməsi

288 Açıq iqtisadiyyatın ənənəvi keyfiyyət göstəricilərinə daxildir?

- ÜDM -da ölkənin payı
- Hər adama düşən gəlirin səviyyəsi
- İxrac, idxal və xarici ticarətin kvotalaşdırılması
- İxrac, idxal, xarici ticarət kvotası
- Dünya ixracında və idxalında ölkənin payı

289 Beynəlxalq iqtisadi əlaqələrin formalarına daxildir?

- Kvotalar və lisenziyalar
- Beynəlxalq ixtisaslaşma və istehsal əməkdaşlığı
- Dünya məhsul və kapital bazarı
- Xarici və dünya ticarəti, kapital ixracı və onun miqrasiyası, işçi qüvvəsinin beynəlxalq miqrasiyası, valyua, ödəniş və hesablaşma əlaqələri, beynəlxalq integrasiya prosesləri, beynəlxalq iqtisadi institutların fəaliyyəti
- İstehsalın və kapitalın konsentrasiyası

290 Beynəlxalq iqtisadi əlaqələrin obyektidir?

- Beynəlxalq razılaşmalar və sahibkarlıq fəaliyyəti təcrübəsinin mübadiləsi

- TMK-lar
- Beynəlxalq maliyyə təşkilatları
- Beynəlxalq mübadilənin predmetləri məhsullar, xidmətlər, material, pul və əmək resursları
- Kapitalın və işçi qüvvəsinin beynəlxalq hərəkəti

291 Beynəlxalq iqtisadi münasibətlərin mexanizminə aiddir?

- Xarici iqtisadi əlaqələrin planlaşdırılması və proqnozlaşdırılması
- İqtisadi proseslərin tənzimlənməsində metod və vasitələrin təsiri
- BİM -in yönləndirilməsinin forma və üsullarında maliyyə alətlərinin məcmusu
- BİM-in yönləndirilməsi və koordinasiyasında beynəlxalq iqtisadi təşkilatların təşkil olunmuş qanuni norma və alətləri
- İqtisadi qanunların reallaşdırılmasında idarəetmənin konkret forma və üsullarının təsiri

292 Beynəlxalq iqtisadi münasibətlərin subyektlərinə daxildir?

- TMK-lar və onların filialları, nümayəndəliklər, asossasiya və alyanslar
- Beynəlxalq marketinq, təşkilati və texniki xarici iqtisadi fəaliyyət
- Beynəlxalq iqtisadi müqavilə və sazişlər
- İqtisadi ticarət fəaliyyətini həyata keçirən ayrı-ayrı ölkələr, beynəlxalq iqtisadi təşkilatlar, milli institutlar, ev təsərrüfatları, təşkilatlar
- Dünya dövlətlərinin xarici valyuta, maliyyə-kredit fəaliyyəti

293 Özəl şəxslər tərəfindən xaricdə yerləşdirilən və ya xaricdən qəbul edilən qeyri-dövlət mənbələri necə adlanır?

- doğru cavab yoxdur
- ssuda kapitalı
- dövlət kapitalı
- özəl kapital
- portfel investisiyaları

294 Hansı ildə Azərbaycan Avropa Sovetinə daxil olnıB?

- 2005-ci il
- 1998-ci il
- 1995-ci il
- 1992-ci il
- 2000-ci il

295 Hansı ölkə regional ticarət-iqtisadiyyat Blokuna daxil deyil?

- Çili
- Nrmqvay
- Braziliya
- Argentina
- Paraqvay

296 Hansı ildə əsrin kontraktı BağlanılıB?

- 2004-cü il
- 1998-ci il
- 1994-cü il
- 1993-cü il
- 2000-ci il

297 Beynəlxalq hesablaşmalarda istifadə olunan güzəşt necə adlanır?

- Satanq
- Diskaynt

- Traktat
- Diskont
- Fraxt

298 Beynəlxalq biznesdə müəssisənin maliyyə-iqtisadi vəziyyətinin təhlilinin tamamlayıcı mərhələsi nədir?

- bütün variantlar doğrudur
- şirkət sahiblərinin mülkiyyətinin qiymətləndirilməsidir
- satışın maksimumlaşdırılması
- təsərrüfat fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsidir
- düzgün variant yoxdur

299 Beynəlxalq biznesdə müəssisə maliyyəsinin təşkili hansı prinsiplər əsasında həyata keçirilir?

- bütün variantlar doğrudur
- maliyyə fəaliyyətinin nəticəsinə görə məsuliyyət
- özünü maliyyələşdirmə
- maliyyə fəaliyyəti sahəsində müstəqillik
- müəssisənin maliyyə - təsərrüfat fəaliyyətinə nəzarət

300 Beynəlxalq biznesdə təşkilati plana əsasən idarəetmənin hansı iki sistemi var?

- düzgün variant yoxdur
- induktiv və deduktiv
- analitik və sintetik
- mərkəzləşdirilmiş və qeyri-mərkəzləşdirilmiş
- analitik və mərkəzləşdirilmiş

301 Beynəlxalq biznesdə təşkilati plana əsasən idarəetmə neçə sistemdən ibarətdir?

- 1
- 4
- 3
- 2
- 5

302 Beynəlxalq biznesdə təşkilati plana əsasən təşkilati struktur hansı keyfiyyətlərə malik olmalıdır?

- sadə və başa düşülən olmalıdır
- gələcək menecerləri hazırlamaq üçün şərait yaratmalıdır
- aralıq halqalarının minimum keyfiyyətlərini əhatə etməlidir
- optimal evvəktivliyi təmin etməlidir
- bütün variantlar doğrudur

303 Beynəlxalq biznesə əsasən müəssisənin istehsal gücü hansı ardıcılıqla hesablanır?

- düzgün variant yoxdur
- çıxış gücləri ilə
- yalnız avadanlıqların istehsal gücü müəyyən etdirilir
- əvvəlcə aparıcı avadanlıqların istehsal gücü, sonra onun vasitəsilə aparıcı istehsal gücü və sonuncunun vasitəsilə aparıcı sexin istehsal gücü müəyyən etdirilir
- giriş gücləri ilə

304 Beynəlxalq biznesə əsasən kütləvi istehsalın xüsusiyyətləri:

- bütün variantlar düzgündü.
- kompleks mexanikiləşdirilmiş, avtomatlaşdırılmış texnoloji proseslərin yüksək faiz təşkil etməsi
- xüsusi və ixtisaslaşmış avadanlıq və xüsusi çəkiyə malik olması
- iş yerlərinin ixtisaslaşması

- müəsisənin avtomatlaşdırılmış idarəetmə sisteminin tətbiqi

305 Beynəlxalq biznesə əsasən kütləvi istehsal dedikdə nə başa düşülür?

- boyuk miqdarda eynicins məhsulların məhdud nomenklaturada hazırlanmasının fasiləsizliyi və nisbətən uzunmüddətliyi ilə səciyyələnir.
- düzgün variant yoxdur
- məhdud istehlakı olan müxtəlif cür və daimi çeşiddə məmulatın ədədi buraxılışı
- eynicins məhsulların geniş nomenklaturada eyni zamanda hazırlanması
- texnoloji ixtisaslaşma üzrə iş yerlərinin təşkili

306 Beynəlxalq biznesə əsasən məhsulun hazırlanmasındaki roluna görə istehsal prosesləri hansı üç qrupa bölünür?

- əsas, analitik və köməkçi istehsal prosesləri
- sistematik, analitik və xidmətedici istehsal prosesləri
- sintetik, analitik və birbaşa istehsal prosesləri
- əsas, köməkçi və xidmətedici istehsal proseslərinə
- düzgün variant yoxdur

307 Beynəlxalq biznesə əsasən istehsal prosesi nədir?

- düzgün variant yoxdur
- maliyyə vəsaitlərinin idarə edilməsini nəzərdə tutan proseslər məcmusudur
- menecment insanları necə idarəetməsini nəzərdə tutan proseslər məcmusudur
- xammal, materiallar, yarımfabrikatlar, komplektləşdirici məmulatlardan istifadə edilməsini nəzərdə tutmaqla ayrı ayrı proseslərin məcmusudur.
- investisiya vəsaitlərinin idarə edilməsini nəzərdə tutan proseslər məcmusudur

308 Beynəlxalq biznesə əsasən səhmdar cəmiyyətləri nəyə əsaslanır:

- payçı mülkiyyətinə əsaslanan, fiziki şəxs olan idarə olunması muzdla işləyən qeyri peşəkar menecerlər tərəfindən həyata keçirilən sahibkarlığın formasıdır
- payçı mülkiyyətinə əsaslanan, fiziki şəxs olan idarə olunması muzdla işləyən peşəkar menecerlər tərəfindən həyata keçirilən sahibkarlığın formasıdır.
- payçı mülkiyyətinə əsaslanan, hüquqi şəxs olan, idarə olunması muzdla işləyən peşəkar menecerlər tərəfindən həyata keçirilən sahibkarlığın formasıdır
- düzgün variant yoxdur
- payçı mülkiyyətinə əsaslanan, hüquqi şəxs olan idarə olunması muzdla işləyən qeyri peşəkar menecerlər tərəfindən həyata keçirilən sahibkarlığın formasıdır.

309 Beynəlxalq biznesə əsasən sənayedə orta və iri müəssisələrin özəlləşdirilməsi prosesi necə həyata keçirilir?

- düzgün variant yoxdur
- əsas fondun satışa çıxarılması prosesi ilə
- veksellərin buraxılması ilə
- səhmlər buraxılır, hərrac və investisiya müsabiqəsi yolu ilə satılır

310 Qloballaşma və integrasiyadakı risklər necə adlanır?

- Hamısı düzgündür
- Ölkələr arası risklər
- Kredit riskləri
- İstehlak riskləri
- Heçbiri düzgün deyil

311 Firma və ya şirkətlərdə texnika və texnologiyalarla bağlı olan risklər hansılardır?

- Bütün cavablar düzdür.
- Maliyyə ehtiyatları riskləri

- İnnovasiya riskləri
- İstehsal riskləri
- Təşkilatı risklər

312 Beynəlxalq iqtisadi münasibətlərdə maliyyə vəsaitləri ilə işçilərin əmək haqqlarının ödənilməsində yarana biləcək risklər hansıdır?

- Düzgün cavab yoxdur
- İstehsal riskləri
- İnnovasiya riskləri
- Portfel risklər
- Ehtiyat riskləri

313 Biznes fəaliyyətlərinin aralığında yaranan risk hansıdır?

- İşin təşkili ilə bağlı olan risklər
- Düzgün cavab yoxdur
- Əsas borca görə ödəmələrin riski, hansı ki faizə görə müqavilə əsasında ödənə bilinməyən risklər
- Təminatda yarana biləcək ehtiyatların təmin olunmaması və ya maliyyə resursları

314 O tərəf necə adlanır ki, hansı ki, sənaye kəşfinə görə ona istifadə etməyə hüquq verir?

- Sifarişçi
- Lisenziyaçı
- Emissiya
- Forfeytinq

315 Kommersiya və sənaye kəşfinə görə hansı tərəfə hüquq verilir?

- Düzgün cavab yoxdur.
- Lizinq
- Françayzinq
- Lisenziyalasdırın
- Sifarişçi

316 Lisenziyalı ticarət nə deməkdir?

- Düzgüm cavab yoxdur.
- İnsanlar arasında əmtəə ticarəti
- Əmək qüvvəsinin əsas forması
- Beynəlxalq ticarətin əsas forması
- Qiymətli kağızların kommersiyasının əsas forması kimi

317 Reksport deyəndə nə başa düşülür?

- Maliyyə vəsaitlərinin göndəriləməsi
- Əmək qabiliyyətli insanların ölkədən çıxarılması
- Emal olunmamış məhsulun və ya əmtəənin göndərilmiş ölkədən geri qaytarılması
- Emal olunmuş məhsulun geri qaytarılması
- Xammalın ixrac edilməsi

318 Məsləhət injirinqi nə deməkdir?

- Hamısı düzgündür.
- İstehsal təcrübəsinin örtürülməsi
- İnteləktual xidmətin göstərilməsi, müəssisənin lahiyənin planlaşdırılmasına və həyata keçirilməsinə nəzarət
- Sifarişçiye lazım olan texnikanın quraşdırılması və onun istismarı
- Düzgün cavab yoxdur

319 Sahibkar kapitalı nədir?

- düzgün variant yoxdur
- qiymətli kağızlara kapital qoyuluşu
- faizlərin alınması üçün vasitələrin borca verilməsi
- istehsala birbaşa və ya dolayı qoyulur və divident şəklində gəlirin əldə edilməsi ilə bağlıdır
- tikintiyə və nəqliyyata uzunmüddətli kapital qoyuluşu

320 Dövlət kapitalı nədir?

- düzgün variant yoxdur
- faizlərin alınması üçün vasitələrin borca verilməsi
- xaricdə yerləşdirilən və ya xaricdən özəl şəxslər tərəfindən qəbul edilən qeyri-dövlət mənbələrindən vasitələr
- dövlət bütçəsindən vasitələr, hansılar ki, ya bilavasitə hökumətlərin, ya da hökumətlərərətəşkilatların qərarı ilə xaricə gedirlər və ya oradan qəbul edilirlər
- uzunmüddətli kapitalın alınması naminə kapital qoyuluşları

321 Beynəlxalq iqtisadi münasibətlərə aiddir?

- Müxtəlif ölkələrin koperativləri və digər təsərrüfat subyektləri arasında əlaqələr
- Müxtəlif ölkələr arsanında ticarət, maliyyə-kredit, elmi-texniki əlaqələr
- Milli təsərrüfatlar arasında universal əlaqələr
- Müxtəlif dünya ölkələri arasında təsərrüfat əlaqələri sistemi, əsas beynəlxalq əmək bölgüsü
- Beynəlxalq kreditlərlə təchizat haqqında ölkələr arasında əlaqələr, maliyyə xidmətləri ilə təchizat

322 Beynəlxalq iqtisadi münasibətlər nəzəriyyəsi nəyi oyranır?

- Müxtəlif ölkələrin təsərrüfat subyektləri arasındaki əlaqələri
- Təsərrüfat subyektləri xaricində ölkələrin əməkdaşlıq növləri və formalarını
- Ayrı-ayrı ölkələrin milli iqtisadiyyatlarını vahid iqtisadi sistem kimi
- Dünya iqtisadiyyatının fəaliyyəti, ümumi iqtisadiyyat və onun ayrı-ayrı bölmələri haqqında yaranan formalar, əlaqələr və qarşılıqlı əlaqələr
- Beynəlxalq əmək bölgüsü və əməkdaşlığı, sahibkarlıq fəaliyyəti haqqında təcrübə mübadiləsini

323 Beynəlxalq iqtisadi münasibətlərin mexanizminə aiddir?

- Xarici iqtisadi əlaqələrin planlaşdırılması və proqnozlaşdırılması
- İqtisadi proseslərin tənzimlənməsində metod və vasitələrin təsiri
- BİM -in yönləndirilməsinin forma və üsullarında maliyyə alətlərinin məcmusu
- BİM-in yönləndirilməsi və koordinasiyasında beynəlxalq iqtisadi təşkilatların təşkil olunmuş qanuni norma və alətləri
- İqtisadi qanunların reallaşdırılmasında idarəetmənin konkret forma və üsullarının təsiri

324 Açıq iqtisadiyyat tələb etmir?

- Əlverişli investisiya iqliminin yaradılması
- Milli sərhədlərin ləğvi, milli iqtisadiyyatın TMK-ların maraqlarına tabe olması, daxili hesablaşmalarda xarici valyutadan istifadəyə keçid
- Daxili bazara xarici əmtəə və xidmətlərin daxil olmasını
- Milli iqtisadiyyatın yüksək inkişaf dərəcəsini
- İxrac yönümlü istehsalın inkişafı

325 İxrac olunan məhsullara hansılar aiddir?

- Gömrük sədlərini keçə bilməyən mallar
- Hal-hazırda idxal və ya daxili bazarda təklif olunan, amma xarici mallarla əvəz olunan mallar
- Hal-hazırda ixrac olunan və ya daxili bazarda reallaşdırılan amma xaricədə satıla bilən məhsullar
- Daxili bazar üçün istehsal olunan və istehlak olunan mallar
- Ölkələr arasında yüksək nəqliyyat xərcləri və gömrük sədlərini keçə bilməyən əmtəələr

326 Hansı ölkə CənnBi-Şərqi Asiya ölkələri Assosasiyasına daxil deyil?

- Yaponiya
- Filippin
- Malaziya
- Indoneziya
- Sinqapnr

327 Bir ölkənin pul vahidinin digər ölkənin pul vahidlərində ifadə olunmuş qiymətinə nə deyilir?

- devalvasiya
- marka
- qiymətqoyma
- valyuta klininqi
- valyuta məzənnəsi

328 Qlobal iqtisadi problemlərə aid deyil:

- təbii ehtiyatların tükənməsi problemi
- ödəmələr problemi
- ekoloji problem
- ərzaq problemi
- yoxsulluq problemi

329 İlk İpek Yolunun mövcudluğun hansı tarixi dövrə aiddir?

- 12-ci əsr – 14-cü əsr
- 20-ci əsrin sonn – Bizim günlər
- B.e.ə. 2-ci əsr – B.e.-nın 9 əsri
- B.e.ə. 6-ci əsr – B.e.ə. 2-ci əsr
- 17-ci əsr – 20-ci əsr

330 Müəyyən dövr ərzində ekspert və importdan gələn gəlirlər və xərclər arasındaki fərq

- svopinq
- svinq
- sanksiya
- saldo
- svop

331 Inflyasiyanın neçə növü var?

- 6
- 10
- 3
- 5
- 8

332 Islam Bankının (Islam Inkişaf Bankı) əsas xüsusiyyəti nədən iBarətdir?

- Onlar dini obyektlərin yaradılmasına kömək edirlər
- Onların heç Bir xüsusiyyəti yoxdnır
- Onlar müəssisələrin işinə qarışmırlar
- Onlar yalnız müsəlmanlara kredit verir
- Onlar kreditə görə faiz götürmür

333 Rəqəbatdə qalib gəlmək üçün xarici Bazarda əmtəənin daxili Bazardakına nisBətən nəcə adlanır?

- Mal dempinqi
- Rentinq
- Klirinq
- Dempler
- Mal dövriyyəsi

334 Bir firmanın ölkədən kənar investisiya qoymaq istədiyini düşünək. Investisiya qoynıñşnnn həyata keçirməzdən öncə hansı addımı atardınız?

- Investisiya qoynılması nəzərdə tətələtət məməyyənləşdirərdim
- Həmin ölkədəki infliyasiya səviyyəsini müəyyənləşdirərdim
- BirBaşa investisiya qoynıñşnnn həyata keçirməyi qərara alardım
- Həmin ölkənin iqtisadi, sənaye və firma analizini aparardım
- Həmin ölkədəki alıcıların mövcud alıcılıq qabiliyətini müəyyənləşdirərdim

335 Beynəlxalq biznesdə ERP (Enterprise Resource Planinq) dedikdə nə başa düşülür?

- maliyyə, investisiya və rekonstruksiyanı nəzərdə tutan kompleks idarəetmə strategiyasıdır
- müəssisənin yalnız fəaliyyət infrastrukturunu nəzərə alan kompleks idarəetmə strategiyasıdır
- müəssisənin spesifik xüsusiyyətlərini və konkret biznes-məsələlərini, onun fəaliyyət infrastrukturunu, miqyasını və coğrafiyasını nəzərə alan kompleks idarəetmə strategiyasıdır.
- düzgün variant yoxdur

336 Beynəlxalq biznesə əsasən istehsalın texniki hazırlanması dedikdə nə başa düşülür?

- düzgün variant yoxdur
- təyin olunmuş keyfiyyətdən aşağı olan məhsulun istehsalı üçün avadanlıqların hazırlanması
- müəssisənin planlı qaydada təyin olunmuş keyfiyyətdə məhsul buraxılması üzrə texnoloji hazırlığını təmin edən qarşılıqlı əlaqəli elmi-texniki proseslər məcmusudur
- lazımi dövriyyə fondlarının təşkili

337 Beynəlxalq biznesə əsasən giriş gücləri necə müəyyən edilir?

- ilin sonuna maliyyə vəsaitlərinə əsasən
- ilin əvvəlinə mövcud avadanlıqlar üzrə
- düzgün variant yoxdur
- ilin sonuna mövcud avadanlıqlar üzrə
- ilin ortasına maliyyə vəsaitlərinə əsasən

338 Beynəlxalq biznesə əsasən müəssisənin istehsal gücü nə ilə müəyyənləşdirilir?

- düzgün variant yoxdur
- anbarların gücləri ilə
- texnologiyaların gücləri ilə
- avadanlıqların gücləri ilə
- aparıcı sexlərin, sahələrin və aqreqatların gücləri ilə

339 Beynəlxalq biznesə əsasən istehsal programı nədir?

- müəssisənin idarəetmə programıdır
- müəssisənin mühasibat uçotunun əsas bölməsi
- müəssisənin yenidən qurmasının əsas bölməsidir
- düzgün variant yoxdur
- müəssisənin biznes planının əsas bölməsi məhsul istehsalı və realizasiya bölməsidir

340 Beynəlxalq biznesə əsasən rotor sistemi necə fəaliyyət göstərir?

- düzgün variant yoxdur
- məhdud vaxt çərçivəsində
- fasiləsiz

- fasıləli

341 Beynəlxalq iqtisadi əlaqələrin inkişafı prosesinə təsir edir?

- Beynəlxalq ixtisaslaşma və istehsalın xüsusiləşməsi
- Elmi-texniki tərəqqi, əhali, kasib və varlı ölkələr arasındaki fərqlər, beynəlxalq iqtisadi təşkilatların, qeyri dövlət və hökumət təşkilatlarının fəaliyyətinin gücləndirilməsi
- Dünyada miqrasiya proseslərinin güclənməsi
- TMK-ların, asossasiya və alyansların yaranması
- Beynəlxalq ticarətin dinamikası, strukturu və kapital ixracı

342 Beynəlxalq biznesdə holding şirkətləri nədir?

- bir sıra ölkələrdə fəaliyyət göstərən şirkətlərin ixracat əməliyyatlarına kömək etmək üçün yaradılan xarici ticarət birliyidir
- müstəqil şirkətlərin koordinasiya olunmuş sahibkar fəaliyyətinin müxtəlif məqsədi olan bilən müvəqqəti ittifaqdır
- müstəqil müəssisələrin kapitalda, maliyyə əlaqələrində iştirak sistemi vasitəsilə bağlı birləşmə forması
- səhmdar cəmiyyətinin xüsusi tipi olub, digər şirkətlərin fəaliyyətinə nəzarət etmək və onları idarə etmək məqsədilə bu şirkətlərin səhm nəzarət paketlərinə sahib olmaq üçün yaradılır.
- düzgün variant yoxdur

343 Beynəlxalq biznesdə iqtisadi risklərin tərkibinə hansı risklər daxildir?

- bütün variantlar doğrudur
- kredit riski
- kommersiya riski
- istehsal riski
- investisiya riski

344 Sahibkar və ssuda kapitalları hansı kapital yatırımı qrupuna aiddir?

- hamısı
- məqsədlərinə görə
- formalarına görə
- istifadə xarakterinə görə
- müddətinə görə

345 İnjinirinq nədir?

- heç biri
- kapital yatırımı həyata keçirən fiziki və ya hüquqi şəxs
- avadanlıqların, nəqliyyat vasitələrinin, istehsal avadanlıqlarının uzunmüddətli arendası
- istehsalçı ölkəsindən sıfarişçi ölkəsinə xidmət ixracı forması
- iqtisadiyyatın daha zəif sahələrinin kreditləşdirilməsi

346 Kapitalın beynəlxalq hərəkətinin neoklassik nəzəriyyəsi neçənci əsrдə yaranmışdır?

- X
- XXI
- XIX
- XX
- XV

347 Əlverişli investisiya iqlimin formallaşmasına hansı amillər təsir göstərir?

- hamısı
- informasiya texnologiyaları ilə təminatlıq dərəcəsi
- yaradıcılıq azadlığı
- güzəştli vergi rejimi
- konsultasiya mərkəzləri

348 Beynəyxalq biznesdə risklərin idarəedilməsinə nə daxil deyil

- heç bir variant düz deyil
- say analizi
- riskin minimallaşdırılması və ləğv edilməsi metodu
- imkanların və variantların təhlili
- reyting qiyomətlərndirilməsi

349 Xammal məhsulları qrupuna hansı məhsullar aid edilmir?

- ərzaq malları
- mineral və kənd təsərrüfatı gübrələri
- enerji daşıyıcıları
- maşınqayırma məhsulları
- düzgün variant yoxdur

350 Absolyut monopoliya dedikdə nə başa düşülür?

- bir sıra iri monopolistlərin və böyük sayıda iri şirkətlərin olması
- düzgün variant yoxdur
- xammal məhsullarının satışı ilə məşğul olan şirkətlər
- özünün rəqib strategiyasından irəli gələrək qiymətləri diktə edən bir mal təchizatçısı
- məhdud olmayan sayıda satıcı və alıcı çoxluğu

351 Monopolist rəqabət dedikdə nə başa düşülür?

- Özünün rəqabət strategiyasından irəli gələrək qiymətləri diktə edən tək mal təchizatçısı.
- Xammal məhsullarının satışı ilə məşğul olan şirkətlər.
- Fəaliyyət göstərən satıcıların məhdud olmayan böyük çoxluğu.
- 1 sıra iri monopolistlərin və böyük sayıda orta şirkətlərin olması.
- Düzgün variant yoxdur

352 Elmi dövriyyəyə hansı alim təklif qiyməti və tələb qiyməti anlayışlarını əlavə etmişdir?

- Düzgün variant yoxdur
- K.Marks
- A.Simit
- A.Marşal
- F. Vizer

353 Qiymətyaranma nəzəriyyəsinin baniləri hansı alımlarıdır?

- Bütün variantlar doğrudur
- Z.B.Sey və D.Rikardo
- A.Simit və D.Rikardo
- A.Simit və U.Petti
- K. Marks və Z.B.Sey

354 Qiymətin səviyyəsini hansı amillər göstərir?

- Bütün cavablar doğrudur
- İstehsalın tisiklliyyinin qanuna uyğunluğu
- Dövlət xarici ticarət siyasəti
- İnflyasiya və valyuta məzənnəsinin dəyişməsi
- Rəqabət mühitinin olması

355 Beynəlxalq biznesdə hesablama qiymətləri dedikdə nə başa düşülür?

- barter qiymətləri

- düzgün variant yoxdur
- kütłəvi və oxşar malların daimi fəaliyyət göstərən topdansatış bazarının qiymətləri
- konkret növ sənaye mallarına onların mövcud hesablama metodlarına müvafiq olaraq ixracatçı firmalar tərəfindən təyin olunur
- müəyyəyen bir müddətə təşkil edilmiş xüsusi açıq satış bazarlarında fəallıq göstərən qiymətlərdir

356 Beynəlxalq biznesdə maliyyə sisteminin əsas elementlərinə nə daxildir?

- düzgün variant yoxdur
- birjalar
- banklar
- müəssisələrin və əhalinin maliyyə aktivləri
- birjadankənar bazarlar

357 Beynəlxalq biznesdə maliyyə sistemində təmینədici elementlərə nə daxildir?

- bütün variantlar doğrudur
- birjadankənar bazarlar
- birjalar
- banklar
- texniki kommunikasiyalar

358 Beynəlxalq biznesdə dövlət maliyyəsi nədir?

- əmək haqqı və xüsusi sahibkarlıqdan alınan pul vəsaitləri
- investisiya axını
- ümumi dövlət və sosial tələbatların ödənilməsi məqsədilə dövlət orqanları tərəfindən idarə olunan pul fondlarının məcmusudur
- düzgün variant yoxdur
- şəxsi pul vəsaitləri

359 Beynəlxalq biznesdə müəssisə maliyyəsinin planlaşdırılması nədir?

- düzgün variant yoxdur
- əmək haqqı və xüsusi sahibkarlıq fəaliyyətindən əldə edilən şəxsi pul vəsaitləri
- dövlət və sosial tələbatların ödənilməsi məqsədilə yaradılan pul fondudur
- istehsal proseslərinin həyata keçirilməsi zamanı baş verən pul axınları sistemidir

360 Beynəlxalq biznesdə maliyyə planlaşdırılmasına əsasən əhalinin maliyyəsi nədən ibarətdir?

- düzgün variant yoxdur
- dövlət və sosial tələbatların ödənilməsi məqsədilə yaradılan pul fondudur
- istehsal proseslərinin həyata keçirilməsi zamanı baş verən pul axınları sistemidir
- əmək haqqından və xüsusi sahibkarlıq fəaliyyətindən əldə edilən şəxsi pul vəsaitlərindən ibarətdir

361 Beynəlxalq biznesdə maliyyə planlaşdırılmasına əsasən bazar iqtisadiyyatı şəraitində müəssisə öz fəaliyyətini həyata keçirmək üçün hansı fondu yaradır?

- bütün variantlar doğrudur
- dövriyyə fondu
- amortizasiya fondu
- pul vəsaitləri fondu
- sosial inkişaf fondu

362 Beynəlxalq biznesdə maliyyə planlaşdırılmasına əsasən pul vəsaitləri fonduna nə daxildir?

- bütün variantlar doğrudur
- yiğim fondu
- maliyyə ehtiyatları
- dövriyyə fondları

- nizamnamə fondu

363 Beynəlxalq biznesdə maliyyə planlaşdırılmasına əsasən mənfəət və amortizasiya ayırmaları nəyi təmin edir?

- əsas istehsal fondlarının və qeyri – material aktivlərinin təkrar istehsalını təmin edir
- dövriyyə və qeyri-material aktivlərin təkrar istehsalını təmin edir
- dövriyyə fondlarının təkrar istehsalını
- yalnız qeyri-material aktivlərin təkrar istehsalını
- düzgün variant yoxdur

364 Beynəlxalq biznesdə maliyyə planlaşdırılmasına əsasən balans hesabatı hansı məqsəd ilə tərtib olunur ?

- müəssisənin dövriyyəsini əyani şəkildə əks etdirmək üçün
- müəssisənin tələb və təklifini əyani şəkildə əks etdirmək üçün
- müəssisənin daxili və xarici tələbatını əyani şəkildə əks etdirmək üçün
- müəssisənin aktiv və passivlərin əyani şəkildə əks etdirmək məqsədi ilə
- düzgün variant yoxdur

365 Beynəlxalq biznesdə ödəməqabiliyyəti nədir ?

- düzgün variant yoxdur
- mənfəətin maksimumlaşdırılması
- satışın maksimumlaşdırılması
- bütün kreditorlar tərəfindən təqdim edilən tələblərin və borcların ödənilməsinə müəssisənin hazır olmasıdır
- şirkət sahiblərinin mülkiyyətinin maksimumlaşdırılması

366 Beynəlxalq biznesdə rentabellik göstəricilərə nə aiddir

- düzgün variant yoxdur
- xərc və investisiyanın gəlirlilik indeksləri
- xalis diskontlaşdırılmış gəlir
- aktivlərin rentabelliyi, əsas fondların rentabelliyi
- daxili gəlirlilik norması

367 Beynəlxalq biznesdə aktivlərin rentabelliyi nədir?

- xalis mənfəətdən hesabat dövründə istehsal olunan vasitələr çıxdıqdan sonra qalan hissəsidir
- xalis mənfəətin aktivlərə olan nisbətdir
- xalis mənfəətin əsas fondlara olan nisbətidir
- düzgün variant yoxdur
- müəssisənin istehsal fəaliyyətinin iqtisadi səmərəliliyini xarakterizə edən göstərici

368 Beynəlxalq biznesdə investisiyanın planlaşdırılmasına əsasən zərərsizlik nöqtəsində satışın həcmini hesablama düsturunda TFC nədir?

- düzgün variant yoxdur
- məhsul vahidinə düşən xərclər
- bütün məhsul buraxılışına daimi xərclər
- bütün məhsul buraxılışına düşən dəyişən xərclər
- ümumi xərclər

369 Beynəlxalq biznesdə investisiyanın planlaşdırılmasına əsasən örtülmə əmsalı nədir?

- müəssisənin istehsal fəaliyyətinin iqtisadi səmərəliliyi
- mənfəət və daimi xərclərin satışdan alınan gəlirdə payıdır
- xalis mənfəətin əsas fondlara olan nisbətidir
- xalis mənfəətin aktivlərə olan nisbətidir
- düzgün variant yoxdur

370 Beynəlxalq biznesdə investisiyanın planlaşdırılması zamanı toplu büdcə hansı iki hissədən ibarətdir?

- investisiya büdcəsi və maliyyə büdcəsi
- mərkəzləşdirilmiş və qeyri-mərkəzləşdirilmiş büdcə
- əsas və köməkçi büdcəsi
- əməliyyat büdcəsi və maliyyə büdcəsi
- düzgün variant yoxdur

371 Beynəlxalq biznesdə investisiyanın planlaşdırılması zamanı maliyyə büdcəsinə hansı daxil deyil?

- investisiya büdcəsi
- əməliyyat büdcəsi
- balansın proqnozu
- pul vəsaitlərinin hərəkət büdcəsi

372 Beynəlxalq biznesdə investisiya nədir?

- əmək resurslarının axını
- bütün variantlar doğrudur
- gəlirin və sosial effektin alınması məqsədilə hər hansı firma və şirkətlərə, sosial-iqtisadi proqrama, layihəyə uzunmüddətli kapital qoyuluşudur
- səhm axını
- düzgün variant yoxdur

373 Beynəlxalq biznesdə kapital qoyuluşu planında hansı göstəricilərdən istifadə edilir?

- istehsal gücünün işə düşməsi
- kapital qoyuluşunun həcmi
- əsas fondların istismara buraxılışı
- bütün variantlar doğrudur
- kapital qoyuluşuna daxil olan müəssisə tikilməsi planı

374 Beynəlxalq biznesdə portfel investisiyası nədir?

- düzgün variant yoxdur
- tikintiyə və montaj işlərinə kapital qoyuluşu
- torpaq sahəsinin alınmasına xərclər
- faktiki səhmlərə, istiqrazlara və digər qiymətli kağızlara kapital qoyuluşu
- əsas fondlar yaradılması və təkrar istehsalını təmin edən kapital əmələgətirən investisiya

375 Beynəlxalq biznesdə kapital əmələgətirən investisiyası nədir?

- düzgün variant yoxdur
- maliyyə aktivlərinə qoyulan kapital
- qiymətli kağızlara qoyulan kapital
- əsas fondların təkrar istehsalı və iqtisadiyyatın müxtəlif sahələrində müəssisələri inkişaf etdirmək məqsədilə qoyulmuş pul vəsaitidir
- TMK-a qoyulan kapital

376 Beynəlxalq biznesdə investisiyanın planlaşdırılmasına əsasən bunlardan hansı əmtəə siyasetinə aiddir?

- düzgün variant yoxdur
- məhsulun istehsalına çəkilən xərclər
- sosial-psixoloji meyl
- məhsulun adı, növü, keyfiyyəti
- istehsalçının qiymətə münasibəti

377 Beynəlxalq biznesdə investisiya hansı əlamətlərinə görə təsnifləşdirilir?

- bütün variantlar doğrudur

- investisiya qoyma dövrünə görə
- investisiya layihələrinə iştirakının xarakterinə görə
- kapitalın yatırılma obyektinə
- mülkiyyət formasına görə

378 Beynəlxalq biznesdə investisiya qoyma dövrünə görə necə bölünür ?

- düzgün variant yoxdur
- xüsusi və dövlət investisiyaları
- qısamüddətli investisiyalar, uzunmüddətli investisiyalar
- dolayı və birbaşa investisiyalar
- fiziki və hüquqi şəxslərin qeyri-dövlət sektoruna kapital qoyuluşudur

379 Beynəlxalq biznesdə qısamüddətli investisiyalar dedikdə nə başa düşülür?

- düzgün variant yoxdur
- 5-7 ilə qədər dövrə kapital qoyuluşudur
- bir ildən çox dövrə kapital qoyuluşudur
- bir ilə qədər dövrə kapital qoyuluşudur
- 2-3 ilə qədər dövrə kapital qoyuluşudur

380 Beynəlxalq biznesdə uzunmüddətli investisiyalar dedikdə nə başa düşülür?

- düzgün variant yoxdur
- bir ildən çox dövrə kapital qoyuluşudur
- bir ilə qədər dövrə kapital qoyuluşudur
- bir aydan az dövrə kapital qoyuluşudur
- üç aya qədər dövrə kapital qoyuluşudur

381 Beynəlxalq biznesdə investisiyanın maliyyələşdirilməsi hansı mənbələrdən ibarətdir?

- müəssisənin öz vəsaitləri
- xarici investisiyalar
- mərkəzləşdirilmiş resurslar
- borc vəsaitləri
- bütün variantlar doğrudur

382 Beynəlxalq biznesdə biznes-plana əsasən maliyyə-iqtisadi rikslerə hansı aid deyil?

- alternativ məhsulun yaranması
- vergilərin artımı
- qeyri-sabit tələbat
- xammalın keyfiyyətinin qeyri-stabilliyi
- dövriyyə vəsaitlərinin çatışmamazlığı

383 Beynəlxalq biznesdə riskin baş vermə mənbələrinə bilavasitə hansılar aiddir ?

- valyuta
- sazişlər
- əmlak
- təsərrüfat fəaliyyəti, sahibkarın öz fəaliyyəti və informasiya
- düzgün variant yoxdur

384 Beynəlxalq biznesdə böhran riski nədir ?

- düzgün variant yoxdur
- əmlakın itirilməsi riski
- fərd üçün birbaşa zərər
- təkcə mənfəət itkisi ilə yox, həm də nəzərdə tutulan qazancın əldə edilə bilinməməsi ilə xarakterizə olunur

- firma səviyyəsində ortaya çıxan risk

385 Beynəlxalq biznesdə qeyri-sistematik risk nə ilə bağlıdır ?

- fərd üçün birbaşa zərər ilə
- biznes fəaliyyətinin spesifikliyi və mürəkkəbliyi, habelə mənsub olduğu sahənin mürəkkəbliyi ilə
- ayrı-ayrı regionlarda iqtisadi situasiya ilə
- düzgün variant yoxdur
- əmlakın itirilməsi ilə

386 Beynəlxalq biznesin idarə edilməsinə sistemli-məqsədli yanaşmaya əsasən əsas kapital dedikdə nə başa düşülür?

- 1 istehsal təskilində iştirak edən, öz dəyərini istehsal edilən məhsulun üzərində keçirən kapitaldır
- uzun illər istehsalda fəaliyyət göstərən və bir neçə istehsal təskilinə xidmət edən kapitaldır
- həm qısa, həm uzunmüddətli kapitaldır
- qısamüddətli kapitaldır
- düzgün variant yoxdur

387 Beynəlxalq biznesdə investisiyanın planlaşdırılmasına əsasən müəssisədə istehsal amillərindən daha səmərəli istifadə olunmasını təmin etmək nəyin əsas məqsədidir?

- reinjinirinq
- restrukturizasiya
- düzgün variant yoxdur
- injinirinq
- menecment

388 Beynəlxalq biznesdə maliyyə planlaşdırılmasına əsasən maliyyənin iki əsas istiqamətləri:

- düzgün variant yoxdur
- geniş təkrar istehsalın maliyyə təminatı və bütövlükdə iqtisadiyyatın inkişafının maliyyə tənzimlənməsi
- rəqabətin və inhəsarlılığın inkişafı
- sosial və dövlət tələbatlarının ödənilməsi
- kapital qoyuluşu və iqtisadiyyatın ləngiməsi

389 Mükəmməl rəqabət dedikdə nə başa düşülür?

- Özünün rəqabət strategiyasından irəli gələrək qiymətləri diktə edən 1 mal təchizatçısı
- Bir sıra iri monopolistlərin və böyük sayıda orta şirkətlərin olması.
- Yalnız bir şirkətin bazarda fəaliyyəti
- Fəaliyyət göstərən alıcıların və satıcıların məhdud olmayan böyük çoxluğu.
- Düzgün variant yoxdur

390 Dünya bazارında qiymətlər adətən necə formalaşır?

- Bütün variantlar doğrudur.
- Transmilli korperasiyalar, partnyor tipli beynəlxalq mal razılaşmasının üzvü olan firma və ölkələr həyata keçirir?
- Qiymətlərin amansız nizama salınması yoxdur
- Dünya bazarında qiymət yaranması bitməməzliliklə xarakterizə edilir.
- İstehlakçı steriotipləri nəzərə alınacaq.

391 Dünya qiymətlərinin stimullaşdırıcı funksiyası nəyə imkan verir?

- bazarın konyukturasını qiymətləndirməyə
- düzgün variant yoxdur
- dövlətlərin və şirkətlərin ixrac-idxlə siyasətinin dəyişməsinə imkan verir
- bazarın subyektlərinin gəlirini paylaşmağa imkan verir
- bazarın subyektləri arasında əlaqəni həyata keçirir

392 Dünya qiymətlərinin distributiv funksiyası nəyi həyata keçirməyə imkan verir?

- bazarın konyukturasını qiymətləndirməyə
- bazarın subyektlərinin gəlirini paylamağa
- bazarın subyektləri arasında əlaqəni həyata keçirir
- düzgün variant yoxdur
- dövlətlərin və şirkətlərin ixrac-idxal siyasətini həyata keçirməyə

393 Dünya qiymətlərinin komunikativ funksiyası nəyi həyata keçirməyə imkan verir?

- dövlətlərin idxal-ixrac siyasətini həyata keçirməyə
- bazarın subyektləri arasında əlaqəni həyata keçirməyə
- bazarın konyukturasını qiymətləndirməyə
- bazarın subyektlərinin gəlirini paylamağa
- düzgün variant yoxdur

394 Dünya qiymətlərinin indikativ funksiyası nəyə imkan verir?

- dövlətlərin və şirkətlərin ixrac-idxal siyasətinin dəyişməsinə
- düzgün variant yoxdur
- bazarın subyektlərinin gəlirini paylamağa
- bazarın subyektləri arasında əlaqəni həyata keçirməyə
- bazarın konyukturasını qiymətləndirməyə

395 Tam xərclər metodu üzrə qiymət hansı yolla hesablanır?

- marginal gəlirin əldə edilmiş məbləğindən daimi xərcləri çıxaraq reallaşmadan gəliri müəyyənləşir
- nəzərdə tutulan qiymətlərin və satış həcminin bir neçə variantı müəyyən edilir
- məhsulun istehsalı ilə bağlı bütün xərclər cəmləşir
- bütün məsrəflər birbaşa və əlavə xərclərə bölünür
- düzgün variant yoxdur

396 Birbaşa xərclər metodu nəyi nəzərdə tutmur?

- marginal gəlirin əldə edilmiş məbləğindən daimi xərclər çıxarılmır
- bütün məsrəflər birbaşa və əlavə xərclərə bölünür
- dəyişkən xərclərə müəyyən əlavə artırılır
- birbaşa xərclərin məbləği hesablanır
- düzgün variant yoxdur

397 Çoxkanallı qiymət strategiyası nədir?

- məhsur brendlərə malik mallara daha yüksək qiymətlərin qoyulması
- qiymətlərin müqaviləsini çətinləşdirmək üçün şirkət yalnız adı satışda təqdim etmədiyi malları internet vasitəsilə də satır
- düzgün variant yoxdur
- firma tərəfindən satılan mallara etibar atmosferinin yaradılması

398 Alıcıya digər mallarla tam və ya qismən, digər mallarla və xidmətlərlə komplektə mal təklif olunması hansı qiymət siyasətinə aid edilir?

- brendinq siyasəti
- istehlakçı ilə uzunmüddətli qarşılıqlı təsir
- “paket satışları
- düzgün variant yoxdur
- çoxkanallı qiymət strategiyası

399 İstehlakçı və satıcılar tərəfindən istifadə olunan qiymət strategiyasına hansı aiddir?

- bütün cavablar doğrudur

- paket satışları
- saxlama stratejiyası
- brendinq siyaseti
- qiymət diskriminasiyası

400 Bunlardan hansı xammal məhsullarının qiymətlərinin spesifikasına adı deyil?

- daxili məsrəflər və qiymətlər əsas rol oynayır
- əsas rolü tələbatın və təklifin müvafiq bazarlarda nisbəti oynayır
- düzgün variant yoxdur
- xammalla ticarətdə qeyri-qiyət rəqabəti hazır məmulatlara nisbətən az istifadə olunur
- xammal məhsullarının xarak-ları və onlara müvafiq olan qiymət nisbəti müqayisə üçün açıqdır

401 Beynəlxalq biznesdə səhmdar cəmiyyətinin dividend siyaseti nədir?

- müxtəlif məqsədlər üçün xüsusi səhmlərin alınması
- səhmdar kapitalının strukturunun dəyişdirilməsi üzrə konkret nəticənin əldə olunmasına yönəldilmiş emissiyanın məcmusu
- səhmləri buraxanların və onları satanların qeydiyyat prosesidir
- səhmdarların dividend alması sahəsində əmlak iddialarının ödənilməsinə rəğmən cəmiyyətin mövqeyini əks etdirən fəaliyyət programıdır
- düzgün variant yoxdur

402 Beynəlxalq biznesdə investisiyanın planlaşdırılmasına zamanı texniki risklərə hansı aiddir?

- avadanlıqların köhnəlməsi
- atmosferə və suya tullantılar
- sosial infrastruktur
- qeyri-sabit tələbat
- düzgün variant yoxdur

403 Beynəlxalq biznesdə rentabellik mənfəətin əsas normalaşdırılan dövriyyə necə hesablanır?

- mənfəət və daimi xərclərin satışdan alınan gəlirdə payıdır
- xalis mənfəətin əsas fondlara nisbəti hesablanır
- istehsal fondlarına olan nisbəti kimi hesablanır
- düzgün variant yoxdur
- xalis mənfəətin akitvlərə nisbətidir

404 Beynəlxalq biznesdə maliyyə planlaşdırılmasının vəzifəsinə hansı aid deyil?

- düzgün variant yoxdur
- öz daxili tələbatını ödəmək və xarici agentlər qarşısında öhdəliklərini yerinə yetirmək üçün müəssisənin potensial imkanlarının aşkar çıxartmaqdır
- qarşıya qoyulmuş məqsədlərin reallaşdırılması
- müəssisənin müxtəlif bölmələrinin qarşılıqlı hərəkətinin reallaşdırılması
- müəssisənin maliyyə vəziyyətinə nəzarətin gücləndirilməsi

405 Beynəlxalq biznesdə maliyyə planlaşdırılmasına əsasən maliyyənin rolü adətən neçə istiqamətdən ibarətdir?

- 3
- 2
- düzgün variant yoxdur
- 5
- 4

406 Beynəlxalq biznesdə maliyyə planlaşdırılmasına əsasən Qandarı sistemi ni nə təşkil edir?

- düzgün variant yoxdur

- pul vəsaitləri, kapital və qiymətli kağızlar
- əsas fondlar
- banklar
- qeyri-material aktivlər

407 Brendinq siyaseti dedikdə nə başa düşülür?

- düzgün variant yoxdur
- məşhur brendlərə malik mallara daha yüksək qiymət qoyulması
- əlavə rahatlıqlar təklif olunur
- alıcıya digər mallarla birlikdə tam və ya qismən komplektdə mal təklif olunur
- məlumat məhsulları üçün yaxşı uyğun gəlir

408 Bazarın təkamülü hənsi sxem üzrədir?

- daxili bazar-beynəlxalq bazar-milli bazar-dünya bazarı
- daxili bazar-milli bazar-beynəlxalq bazar-dünya bazarı
- düzgün variant yoxdur
- dünya bazarı-beynəlxalq bazar-daxili bazar-milli bazar
- beynəlxalq bazar-daxili bazar-milli bazar-dünya bazarı

409 FOB qiyməti dedikdə nə başa düşülür?

- göndərənin nəql ekspeditor xərclərini malın limana qədər çatdırılması ilə məhdudlaşır
- satıcı yalnız nəql etmə və siğortalama üzrə xərclərin bir hissəsini yəni malın gəminin portuna çatdırılması anına qədər daşıyır
- qapalı iqtisadi məkanda dövriyyə edən məhsul üçün
- fəsil xarakteri daşıyan kütləvi tələbat məhsulları
- düzgün variant yoxdur

410 Təklifin qiymətləri hansı yollarla hesablanır?

- parametrik
- xərclərlə
- istehlak effektinin ekspert hesablanması
- bütün variantlar doğrudur
- normativ parametrik

411 Faktiki sazişlərin qiymətləri dedikdə nə başa düşülür?

- kütləvi və oxşar malların daimi fəaliyyət göstərən topdansatış bazarının qiymətləri
- tərəflərin qeyd etdiyi daxili və xarici bazarda məhsulun alqı-satqı qiymətləri
- fərdi və az seriyalı istehsal məhsulu üçün istehsalçılar tərəfindən tərtib olunur
- müəyyən bir müddətə təşkil edilmiş xüsusi satış bazarlarında fəaliyyət göstərən qiymət
- düzgün variant yoxdur

412 CİF qiyməti dedikdə nə başa düşülür?

- xammal məhsulları üçün xas olan qiymət
- düzgün variante yoxdur
- malın daşınması, gömrük rüsumlarını ödənilməsi, malın korlanması və ya ləğv olunması xərcləri daxil olmaqla bütün xərcləri daxil edir
- göndərənin nəqliyyat- ekspeditor xərclərini malın limana qədər çatdırılması qiyməti
- malın nəql edilməsi üzrə bütün xərcləri daxil edir, lakin siğortalama üzrə xərcləri daxil etmir

413 Diler endirimləri kimlərə təqdim olunur?

- hökumət
- topdan və pərakəndə satıcılarına, agentlərə və vasitəçilərə
- nəğd ödəmə endirimləri

- fəsil xarakteri daşıyan məhsul satıcılarına
- düzgün variant yoxdur

414 Nağd ödəməyə və ya əvvəlcədən ödəməyə görə hansı endirim təqdim olunur?

- düzgün variant yoxdur
- skonto
- bonus
- diler endirimləri
- miqdar endirimləri

415 Kapital xarakteri istifadəsinə görə bölünür?

- İntellektual və fiziki
- Orta müddətli və uzun müddətli
- Birbaşa investisiyalar və portfel investisiya
- Dövlət və özəl
- Sahibkarlıq və kredit

416 Effekt necə adlanır. Tarifin tətbiqi iqtisadiyyatın böyük açılışıdır?

- Bölgündürüləməsi və istehlak təsiri
- Gəlir təsiri (daxili gəlir təsiri və ticarət xidməti təsiri)
- Müdafiə təsiri
- Ticarət yaradılması təsiri
- Mühafizə təsiri

417 Beynəlxalq ticarət budur?

- Məhdud ölkələr qrupu ilə
- Bir ölkə başqa ölkə və ya ölkələrlə
- İnteqrasiya birləşmələri daxilində
- İki ölkə arasında
- Dünyanın bütün ölkələri ilə

418 Hansı iki tərəf injinirinq xidmətlərində iştirak edirlər?

- iqtisadçı analitik və təftiş
- mühəndis-məsləhətçi və sifarişçi
- düzgün cavab yoxdur
- baş direktor və sifarişçi
- iqtisadçı-məsləhətçi və hüquqşunas

419 Beynəlxalq biznesdə portfel riski nədir?

- tövsiyyə
- qiymətli kağızların növləri üzrə itirilmə ehtimalıdır
- düzgün variant yoxdur
- material resurslarının çatışmazlığı ilə bağlı olan risk
- maliyyələşdirmə ilə bağlı olan yeni texnika və texnologiyaların riskidir

420 Mühəndis məsləhətçi xidmətləri hansı formada təqdim olunmur?

- texniki sənədləşdirmə
- smeta
- direktiv göstərişlər
- tövsiyyə
- düzgün variant yoxdur

421 Açıq iqtisadiyyatın üstünlüklerinə aiddir?

- Ölkədən xarici valyutanın axını , məhsul satışının azalması
- Beynəlxalq ixtisaslaşmanın dərinləşməsi və istehsalın koperativləşməsi, resursların bölgüsü , dünya təcrübəsinin yayılması və daxili bazarlarda rəqabətin artması
- İnflyasiyanın aşağı düşməsi
- İşsizliyin artması
- Milli valyutanın kursunun yüksəlməsi, infliyasiyanın aşağı düşməsi

422 Dünya ticarətində lider mövqe tuturlar?

- Sənayecə inkişaf etmiş ölkələr
- İnkişafda olan ölkələr
- Yeni sənaye ölkələri
- Keçid iqtisadiyyatlı ölkələr
- Sosialist ölkələri

423 Müddətli kapital investisiyaları üzrə bölünür?

- Əqli və fiziki;
- Dövlət və özəl;
- Birbaşa və portfel investisiya;
- Orta müddətli və uzun müddətli;
- Sahibkarlıq və kredit

424 Kapital xarakteri bölünür?

- Əqli və fiziki;
- Sahibkarlıq və kredit;
- Orta və uzunmüddətli;
- Birbaşa investisiyalar və portfel investisiya;
- Dövlət və özəl;

425 Birbaşa investisiya hissəsinə daxildir?

- Yardım mənbəyi kimi, yenidən investisiya mənfaətindən istifadə;
- Kapitalın xarici investisiyaları;
- Ödənişlər balans kreditlər;
- Borc, qiymətli kağızlarına investisiya;
- Səhmlərin alınması;

426 Portfolio investisiyaların təmsil şəklində edilir?

- Tikinti müəssisələri
- Texnologiyası;
- Bazarları;
- Pul şəklində kapital;
- İxtisaslı kadrlar;

427 Xarici ticarətdə ticarət siyasətinin dövlət tənzimlənməsi koordinasiya və çoxtərəfli sazişlər tənzimlənməsinin istənilən növü üçün?

- Tək tərəfli
- Birtərəfli
- İki tərəfli
- Çoxtərəfli
- Vahid

428 İstehlakın nəticəsi daxili bazarda qiymət məhsulunun azadılması necə adlanır?

- Yenidən bölüşdürülməsi təsiri
- Gəlir təsiri
- Miqyaslı təsiri
- İstehlak təsiri
- Müdafiə təsiri

429 Azərbaycan ticarət baxımından pisləşib, o deməkdir ki.?

- İxrac dünya qiymətinin artması və malların idxalı
- İxrac üçün dünya qiymətlərinin azaldılması
- İxrac edilən malların dünya qiymətlərinin artması idxal malların dünya qiymət səviyyəsini artırır
- İdxal –ixrac mallarının dünya qiymətlərinin artımı
- İxrac mallarının dünya qiymətlərinin artması artıqidxal olunan malların dünya qiymət

430 Maliyyə metodlarına xarici ticarətin tənzimlənməsi daxildir?

- Qrant, kredit, dempinq
- Kvota, lisensiyalasdırma, "könüllü" yeganə məhdudiyyət
- Vergilər və rüsumlar, texniki maneələr
- Gömrük rüsumları və kvotalar
- Dövlət satınalmaları

431 Xarici ticarətin tənzimlənməsinin qeyri-iqtisadi üsulları mövcuddur?

- Vergilər və ödənişlər
- Kvota, lisensiyalasdırma, "könüllü" öz limitləri
- Qrantlar, kreditlər, dempinq
- Müqavilə və sazişlər
- Dövlət satınalmaları

432 Portfel investisiyalarının nə anlamı var?

- Xaricdə birgə müəssisələrin yaradılması
- Xaricdə şəxsi istehsalın yaradılması
- Xarici ölkə iqtisadiyyatına investisiya
- Hüququ olmadan xarici şirkətlərin qiymətli kağızlarının alınması, onların fəaliyyətinə nəzarət etmək
- Xarici şirkətlərin qiymətli kağızlarının alınması hüququ, onların fəaliyyətinə nəzarət etmək

433 Kapital ixracının bağlanması mahiyyəti ?

- Siyasi səbəblərdən dəyəri əvvəlcədən
- Onun həyata keçirilməsi üçün ixrac dəyəri və mənfəət mənimşəmə
- İxrac dəyəri üçün istehsalın yeni dəyəri və gəliri
- İcarə üçün dəyəri əvvəlcədən
- Dəyəri əvvəlcədən istehsal xərclərini bərpa etmək

434 Kapital sərvətlərinin mənbəsi bölünür?

- İntellektual və fiziki
- Sahibkarlıq və kredit
- Orta və uzun müddətli
- Rəsmi (dövlət) və fərdi
- Düz və portfel investisiya

435 İxrac olunan əmtəələrə hansılar aiddir?

- Ölkələr arasında gömrük sədlərini keçə bilməyən mallar
- Daxili bazar üçün istehsal olunan və istehlak olunan mallar
- Hal-hazırda idxal və ya daxili bazarda təklif olunan ,amma xarici mallarla əvəz olunan mallar

- Hal-hazırda ixrac olunur və ya daxili bazarda reallaşdırılan amma xaricdə satıla bilən məhsullar
- Ölkələr arasında yüksək nəqliyyat xərclərini keçə bilməyən əmtəələr

436 Mühəndis məsləhətçi xidmətləri hansı formada təqdim olunur?

- texniki sənədləşdirmə
- smeta
- tövsiyyə
- araşdırmanın nəticələri
- bütün cavablar doğrudur

437 Satıla bilən əmtəələrə aiddir?

- Ölkələr arasında yerini dəyişməyən mallar
- Eyni ölkədə istehsal və istehlak olunan mallar
- Müxtəlif ölkələr arasında hərəkət edən mallar
- komunal,sosial və şəxsi xidmətlər
- Nəqliyyat, saxlama, əlaqə və maliyyə vasitəciliyi

438 Satıla bilməyən mallara aiddir?

- Bütün cavablar düzdür
- Qiyməti milli bazarın balansının və təklifə görə müəyyən olunan mallar
- Komunal, sosial və şəxsi xidmətlər
- Daxili tələbat balansının saxlanılmasında çox vacibdir, onların olmaması ciddi iqtisadi disbalansa gətirən mallar
- Daxili bazar üçün istehsal olunan və istehlak olunan mallar

439 İnkışaf etmiş ölkələrin dünya ticarətində payı?

- 20-24%
- 70-75%
- 60-65%
- 6-8%
- 50-70%

440 Bunlardan hansının iqtisadi inkışafi ölkənin ticarət şərtlərinin pişləşməsinə gətirib çıxarı?

- Bütün cavablar doğrudur
- İdxal əvəzləyicisi
- İxrac genişlənməsi
- Müflisləşmə
- İqtisadi inkışafın bütün tipləri

441 Xarici ticarət siyasətinin tiplərinə aiddir?

- Bütün cavablar doğrudur
- Sərbəst ticarət
- İdxal əvəzləyici
- İxrac istiqaməti
- Dempinq

442 Xarici investisiyalı şirkətlər formasında var?

- Docherinoy şirkəti .bağlı, səhmdar və transmilli şirkətlərin;
- Əlaqələndirmək
- Unitar müəssisə;
- Məhdud məsuliyyətli cəmiyyət;
- Kollektiv təsərrüfatlar;

443 Dövlət vasitəsilə birbaşa investisiyaya yardım edirlər?

- Gömrük rüsumları, vergilər və ödənişlər azad;
- Zəmanət üçün, mübahisələrin həlli sigorta, xarici investisiyailə diplomatik və inzibati kanallar;
- Milli müalicə edilməsi;
- İkiqat vergitutmanın qarşısını almaq;
- Aşağı faiz dərəcələri subsidiya;

444 Beynəlxalq investisiya əsas ümumi qaydaları daxildir?

- Daxili və xarici investorlar üçün qeyri-bərabər faydaları yaradılması;
- Ölkənin çoxmillətli filialı milliləşdirilməsi qanunu pozan və investor kompensasiya olmadan;
- Ayrı-seçkilik müalicə tətbiqi;
- Giriş hüququ, ədalətli və ayrı-seçkilik şəraiti, müqavilənin ləğv mübahisələrin həlli;
- MFN qaldırılması investisiya məhdudlaşdırmaq;

445 Aşağıdakı yazılan hansı ölkənin iqtisadi vəziyyəti beynəlxalq ticarətin tənzimlənməsinin dövlət mexanizmlərinin təsiri ilə təsvir edilə bilər?

- Qorunması və istehlak təsiri
- İstehlakçı artıq və prodüser artıq
- Bölgüsdürüməsi miqyası və təsiri
- Ticarət yaradılması və ticarət təxribat təsiri
- Əməliyyat görən və satılan malların

446 Razılığa gələn tərəflərin bir-birinə bütün hüquqları təmin edildiyinə görə müavinət və güzəştərlər hər hansı üçüncü ölkədə istifadə edəcək?

- Güzəştli
- Gömrük
- Milli müalicə
- Ən əlverişli
- Birjası

447 İvestisiya məqsədləri üçün kapital bölünür?

- İntellektual və fiziki
- Orta müddətli və uzun müddətli
- Birbaşa investisiyalar və portfel investisiya
- Dövlət və özəl
- Sahibkarlıq və kredit

448 Beynəlxalq ticarət sənayesinin əsas fərqləndirici xüsusiyyətlər nədir?

- Ticarət sahələrində istehsalat və amillər qeyri-bircins dəstək olmuşdur
- Ticarət sahələri və istehsal faktorları eyni maddə altında olması;
- Ticarət əsasən istehsal müxtəlif amillərin təmin edən əsas sektorlar arasında olması;
- Ticarət nəzəriyyəsi istehsal amillərinin əlaqədar izah edir;
- Ticarət əmək cross- sənaye hərəkəti ilə bağlı əhəmiyyətli sosial nəticələrə gətirib çıxarır ;

449 Müəssisədə əsas fondların tərkibində köhnəlmiş maşın və avadanlıqların çox olması istehsalın səmərəliliyinə necə təsir göstərir?

- İstehsalın səmərəliliyini sürətləndirir
- İnkişaf etmək üçün əsas rol oynayır
- Müsbət
- Mənfi təsir
- Heç bir dəyişiklik baş vermir

450 Hansı proses üçün müəssisənin idarə edilməsinin yeni təşkilati formasının seçilməsi, investisiya qoyuluşlarının tərkibi və strukturuna əsaslı şəkildə yenidən baxılması əsas ola bilər?

- Marketinq
- Reinjinirinq
- İnjinirinq
- Restrukturizasiya
- Reinjinirinq və İnjinirinq

451 Reinjinirinq nəzəriyyəsinin təməlçiləri hansı alımlardır?

- heç biri
- K. Marks və J. B. Sey
- A. Smit və D. Rikardo
- M. Hammer və C. Çampi
- H. Ford və Y. Şumpeter

452 Reinjinirinq nədir?

- heç biri
- bank və ya faktor-şirkətin ortaq komissiya fəaliyyəti
- müxtəlif avadanlıq növlərinin əldə edilməsi maliyyələşdirilməsinin spesifik forması
- istehsal effektliyinin artması üçün edilən müəssisə döyişikliklərinin həyata keçirilməsini nəzərdə tutan geniş yanaşma
- kapitalın tikinti-konstruktur işlərinə yatırımı

453 Qeyri maddi aktivlərə investisiya nədir?

- heç biri
- kapital təmirə çəkilən xərclər
- maddi dövriyyə vəsaitləri ehtiyatlarının əldə edilməsinə çəkilən xərc
- patent, lisenziya, əmtəə nişanlarının əldə edilməsi
- vəsaitlərin qiymərlə kağızlara yatırılması

454 Əlverişli investisiya iqlimin formalaşmasına hansı amillər təsir göstərir?

- hamısı
- informasiya texnologiyaları ilə təminatlıq dərəcəsi
- yaradıcılıq azadlığı
- güzəştli vergi rejimi
- konsultasiya mərkəzləri

455 Bunlardan hansı beynəlxalq kapital hərəkətinin neoklassik nəzəriyyəsinin nümayəndəsi deyil?

- K. İversen
- B. Olin
- E. Hekşer
- D. Rikardo
- R. Nurkse

456 Kapitalın beynəlxalq hərəkətinin neoklassik nəzəriyyəsi neçənci əsrə yaranmışdır?

- X
- XXI
- XIX
- XX
- XV

457 Beynəlxalq kapital hərəkəti anlayışını iqtisadçılar necə təyin etmişlər?

- heç biri
- daxili bazarın xarici investisiyalar axınından qorunmasına yönənlmiş ölkə siyasəti
- mənəfət əldə etmək məqsədli bütün istehsal amillərinin hərəkəti
- İstehsal amillərindən birinin müxtəlif ölkələrdə konsentrasiyasına əsaslanan onun hərəkəti, həmin ölkələrin müxtəlif məhsul və xidmətlərin digər ölkələrdən daha effektiv istehsalının xəbərçisi
- ölkəyə bütün istehsal amillərinin axını

458 Sahibkar və ssuda kapitalları hansı kapital yatırımı qrupuna aiddir?

- hamısı
- məqsədlərinə görə
- formalarına görə
- istifadə xarakterinə görə
- müddətinə görə

459 Birbaşa və portfel investisiyalar hansı kapital yatırımı qrupuna aiddir?

- heç biri
- məqsədlərinə görə
- formalarına görə
- məqsədlərinə görə
- müddətinə görə

460 Beynəlxalq kapital yatırımları hansı əlamətə görə təsnif edilir?

- hamısı
- məqsədlərinə görə
- formalarına görə
- mənşəcə
- müddətinə görə

461 Beynəlxalq ticarətin dövlət tənzimlənməsinin hansı növü, onun alətləri ticarət tərəfdasıları olan ölkələr arasında razılışdırılır?

- Bitərəfli- Mürəkkəb
- Çoxtərəfli;
- İki tərəfli;
- Bitərəfli;
- Mürəkkəb;

462 Daxili iqtisadi siyasetinin üsullarla həyata keçirilməsində proteksionizim necə adlanır?

- Seçici-gizli
- Kollektiv;
- Sənaye;
- Selektiv;
- Gizli;

463 Ayrı-ayrı ölkələrdə və fərdi məhsulları qorunmasında proteksionizim necə adlanır?

- Kollektiv-gizli;
- Kollektiv;
- Sənaye;
- Seçici
- Gizli;

464 Qeyri ölkənin integrasiya birlikləri keçirilən proteksionizmi hansı ki.onlarla üzvü olmayan ölkələrin integrasiya assosiasiyaları həyatı necə adlanır?

- Seçici-gizli;
- Kollektiv;
- Sənaye;
- Selektiv;
- Gizli;

465 Ticarət siyasetinin məqsədləri nədir ?

- dövlət büdcəsinin təchizat gəliri;
- Tam məşğulluq səviyyəsi ;
- Aşağı inflasiya saxlanması və ÜDM yüksələməsi?
- Daxili bazar, onun balans və davamlı saxlamaq həcmi və xarici ticarətin əsas istiqamətlərinin nəzarəti ;
- Ölkənin iqtisadi təhlükəsizlik təmin;

466 Beynəlxalq biznesdə idarəetmə stilinin seçilməsi zamanı istehsala nəzarət, məhsulun çeşid və keyfiyyətinin yoxlanılması hansı rəhbərlər tərəfindən icra edilir?

- prezident
- kadrlar şöbəsinin müdürü
- marketinq müdürü
- maliyyə müdürü
- texniki direktor

467 Beynəlxalq biznesdə idarəetmə stilinin seçilməsi zamanı orta səviyyənin rəhbərlərinin əsas öhdəlikləri nədir?

- düzgün variant yoxdur
- yuxarı səviyyənin rəhbərlərinin işinin koordinasiya edilməsi
- yuxarı səviyyənin rəhbərliyi tərəfindən işlənib hazırlanmış plan və siyasetin reallaşdırılması və aşağı səviyyənin rəhbərlərinin işinin koordinasiya edilməsi
- maliyyə vəsaitlərini idarə etmək
- aşağı səviyyənin rəhbərlərinin planlarını reallaşdırmaq

468 Beynəlxalq biznesdə idarəetmə stilinin seçilməsi zamanı verilənlərin aqreqatlaşdırılması dedikdə nə başa düşülür?

- verilənlərin təhlili, itkilerin qiymətləndirilməsi
- altsistemlərin avtonom rejimində işlənməsi mümkünlüyü
- müxtəlif detallaşdırma səviyyəsində verilənlərin qarşılıqlı əlaqə sisteminin qurulması mexanizmlərindən istifadə edilməsi
- verilənlərin daxili ziddiyətliliyi
- düzgün variant yoxdur

469 Beynəlxalq biznesdə idarəetmə stilinin seçilməsi zamanı informasiyanın daxili mənbələrinə hansı aiddir?

- düzgün variant yoxdur
- əməliyyat işləri üçün nəzərdə tutulmuş tranzasion sistemlər, həmçinin müştərilərlə filial və nümayəndələrin müştərək əməliyyatlari
- diskə yazılmış məlumatlar
- elektron və kağız daşıyıcıları formasında olan materiallar
- firmaxarici əməliyyatların yerinə yetirilməsi üçün məlumatlar

470 Beynəlxalq biznesdə idarəetmə sisteminin konsepsiyasına uyğun olaraq təşkilatın qeyri-formal quruluşu dedikdə nə başa düşülür?

- bütün variantlar doğrudur
- yazılmamış etik qaydalar
- ən-ənələr
- insanlararası münasibətlər

normalar

471 Beynəlxalq biznesdə idarəetmə sisteminin konsepsiyasına uyğun olaraq idarəetmədə sistemli yanaşmanın əsasını hansı sistem təşkil edir?

- düzgün variant yoxdur
- marketinq sistemi
- maliyyə sistemi
- informasiya sistemi

472 Beynəlxalq biznesdə kontrolinq idarəetmə sisteminin konsepsiyasına uyğun olaraq əməliyyatların tədqiqi metodlarından fərqli olaraq sistemli təhlil nə üçün istifadə edilir?

- cüzi məsələlərin həlli üçün
- mürəkkəb olmayan məsələlərin həlli üçün
- geniş olmayan məsələlər üçün
- daha geniş,mürəkkəb məsələlərin həlli üçün
- düzgün variant yoxdur

473 Beynəlxalq biznesdə kontrolinq idarəetmə sisteminin konsepsiyasına uyğun olaraq bunlardan hansı təhlil prosesinin mərhələsinə aiddir?

- bütün variantlar doğrudur
- tədqiqat-məlumatların toplanması
- problemlərin formallaşması
- alternativ variantın qiymətləndirilməsi
- alternativ variantların hazırlanması

474 Beynəlxalq biznesin idarə edilməsinə sistemli-məqsədli yanaşmaya əsasən əməliyyat prinsipləri dedikdə nə başa düşülür?

- düzgün variant yoxdur
- işin konseptual tərəfinə aid edilən ümumi prinsiplər
- layihə ilə, onun spesifik xüsusiyyəti ilə layihələrin iqtisadi cəlbediciliyi
- informasiya-hesablama nöqtəyi-nəzərindən layihənin səmərəliliyinin qiymətləndirilməsi prosesini yüngülləşdirən prinsiplər
- layihələrin iqtisadi və maliyyə cəlbediciliyi ilə birbaşa bağlı olan prinsiplər

475 Biznesin restrukturizasiya həyata keçirilməzdən əvvəl hansı təhlil aparılmalıdır?

- Düzgün variant yoxdur
- Təşkiliati qərarlarının hazırlanması və qəbulu üsulları təhlil edilir
- Operativ təhlil
- Operativ və strateji təhlil

476 Restrukturizasiya nə zaman müsbət nəticə verir?

- Kapitalın stabilliyi təmin ediləndə
- Kapitalın dəyişməməsi zamanı
- Kapitalın azalması zamanı
- Kapitalın artımı təmin ediləndə
- Heçbir varint düzgün deyil

477 Hansı proqrama görə restrukturizasiya prosesi iki mərhələyə bölünür?

- Nabucco
- TASİS
- TİSSA
- Roland Berger və Partner

- Heç bir cavab düzgün deyil

478 Müəssisənin məqsədləri və onun həyata keçirilməsi yolları necdə adlanır?

- Proqnozlaşdırma
- Planlaşdırma
- Taktika
- Strategiya
- Analtik

479 Hansı şəraitdə müəssisə öz fəaliyyətinin səmərəliliyini yüksəltmək üçün dəyişikliklər həyata keçirir?

- Rəqabətli bazar şəraitində
- Oliqopoloya şəraitində
- Monopoliya şəraitində
- Bazar şəraitində
- İnzibati administrativ iqtisadiyyat şəraitində

480 Əgər kreditor borclarının məbləği artırırsa və müəssisənin maliyyə vəziyyəti pisləşirsa, onda müəssisənin investisiya cəlb etmək imkanları necə dəyişir?

- Sürətlənmir
- Nikişaf edir
- Dəyişilməz qalır
- Xeyli məhdudlaşır
- Düzgün variant yoxdur

481 Beynəlxalq biznesdə idarəetmə stilinin seçilməsi zamanı rəhbərin xarici verilənləri dedikdə nə başa düşülür?

- ağırlıq
- bütün variantlar doğrudur
- doğruluq
- nəzakətlik
- özünü ələ alma

482 Beynəlxalq biznesdə kontrolizə olan tələblər hansılardır?

- müəssisənin likvidasiya proqnozunu və onun yerinə yetirilməsinin yollarını göstərmək
- müəssisənin restrukturizasiya proqnozunu və onun yerinə yetirilməsinin yolunu göstərmək
- müəssisənin inkişaf proqnozunu və onun yerinə yetirilməsi yollarını göstərmək
- müəssisənin modernizasiya proqnozunu və onun yerinə yetirilməsinin yollarını göstərmək
- düzgün variant yoxdur

483 Beynəlxalq biznesdə idarəetmə sisteminin konsepsiyasına uyğun olaraq Məqsədli idarəetmə termininin istifadəsi nəyi göstərir?

- firmanın fəaliyyətinin idarə edilməsində xaotik yanaşma metodologiyasından istifadəsini
- düzgün variant yoxdur
- firmanın fəaliyyətinin idarə edilməsində sistemli yanaşma metodologiyasından istifadəsini
- firmanın fəaliyyətinin idarə edilməsində iyerarxik yanaşma metodologiyasından istifadəsini

484 Beynəlxalq biznesdə kontrolinq idarəetmə sisteminin konsepsiyasına uyğun olaraq sistemli təhlilin məqsədi nədən ibarətdir?

- istehsalın səmərəliliyinin artırılmasına yönəldilmiş məqsədlərin seçilməsi üçün tələb olunan məsləhətləri mühəsibatlara verməkdən
- istehsalın səmərəliliyinin artırılmasına yönəldilmiş məqsədlərin və strategiyasının seçilməsi üçün tələb olunan məsləhətləri və tapşırıqları menecərlərə verməkdən
- məhsul və xidmətlərin reallaşdırılmasından

- düzgün variant yoxdur
- restrukturizasiyadan

485 Beynəlxalq biznesin idarə edilməsinə sistemli-məqsədli yanaşmaya əsasən metodiki prinsiplər dedikdə nə başa düşülür?

- xərc və nəticələrin qeyri-bərabər dəyərliliyi
- layihə ilə, onun spesifik xüsusiyyəti ilə, layihələrin iqtisadi və maliyyə cəlbediciliyi ilə birbaşa bağlı olan prinsiplər
- düzgün variant yoxdur
- işin konseptual tərəfinə aid edilən ümumi prinsiplər
- informasiya-hesablama nöqteyi-nəzərindən layihənin səmərəliliyinin qiymətləndirilməsi prosesini yüngülləşdirən prisniplər

486 Beynəlxalq biznesin idarə edilməsinə sistemli-məqsədli yanaşmaya əsasən metodoloji prinsiplər dedikdə nə başa düşülür?

- düzgün variant yoxdur
- işin konseptual tərəfinə aid edilən daha ümumi prinsiplər, layihələrin səmərəliliyinin qiymətləndirilməsi “fəlsəfəsi” və baxılan layihənin spesifik xüsusiyyətindən daha az asılı olan prinsiplər
- layihə ilə onun spesifik xüsusiyyəti ilə
- informasiya-hesablama nöqteyi-nəzərindən layihənin səmərəliliyinin qiymətləndirilməsi prisnipləri

487 Əsas fərqləndirici xüsusiyyətləri cross- sektorlarla ticarət edir?

- Ticarət nəzəriyyə əhəmiyyətli təsir və istehsal nisbətən lazımsız amillər artıb gəlirləri aparıcı , malların istehsalının müqayisəli üstünlüyü əks etdirən inkişaf etməkdə olan ölkələrdə istehsal , istehsal müxtəlif amillərin mövcudluğu amillərin əlaqədar izah edir;
- Ticarət istehsal amillərinin eyni müddəə inkişaf miqyaslı iqtisadiyyatı nəzəriyyəsi ilə izah ;
- Ticarət bütün istehsal amilləri gəlirlərinin artmasına səbəb olur;
- Ticarət nəzəriyyəsi qeyri-bərabər istehsal amilləri təmin etmək üçün inkişaf etməkdə olan ölkələrdə miqyaslı iqtisadiyyatı izah edir;
- Ticarət minimal xüsusi effektlərə rəhbərlik edir;

488 Hansı beynəlxalq dövlət tənzimlənməsi növü onun ticarət tərəfdasıları ilə razılıq və ya məsləhət olmadan birtərəfli qaydada dövlət tərəfindən istifadə olunur?

- Bitərəfli;
- Əkitərəfli - Mürəkkəb;
- Mürəkkəb;
- Əkitərəfli;
- Çoxtərəfli;

489 Dövlət və özəl kapitallar hansı kapital yatırımı qrupuna aiddir?

- məqsədlərinə görə
- formalarına görə
- mənşəcə
- heç biri
- müddətinə görə

490 Birbaşa investisiyaların birbaşa ixrac olunması hansı səbəblərdən irəli gəlir?

- təbii resurslarla təmni olumna
- texnoloji liderlik
- reklamda üstünlük
- iqtisadiyyatın həcmi
- hamısı

491 Xarici investorların qoyduğu vasitələrin itirilmə etimalına görə risklər hansılara bölünür?

- siyasi
- hamısı
- əməliyyatlar üzrə
- istehsal sahəsində
- maliyyə

492 Mütəxəssislərin hazırlanmasına yatırılan vəsaitlər hansı investisiya növünə aiddir?

- intellektual
- heç biri
- qeyri maddi
- portfel
- birbaşa

493 Texnika və texnologiya əldə edilməsinə yatırılan vəsaitlər hansı investisiya növünə aiddir?

- innovasiya
- dövlət
- real
- portfel
- birbaşa

494 Pay və aksiyaların alınmasına yatırılan vəsaitlər hansı investisiya növünə aiddir?

- intellektual
- real
- birbaşa
- portfel
- innovasiya

495 İnjinirinqdə hansı prinsiplər istifadə olunmur?

- xaotik yanaşma
- biznesin güclü və zəif tərəflərinin təhlili
- sistem yanaşması
- rasionallıq

496 Aşağıdakılardan hansı reinjinirinqə aid deyil?

- biznes proseslərinin təhlili
- yeni fəaliyyət istiqamətinin peyda olunması
- problemlər həllinin yeni yollarının kəşfi
- dəyişikliklərin long transformasiyası
- biznes proseslərinin optimallaşdırılması

497 Beynəlxalq texnika və texnologiya mübadiləsi hansı təminat olmadan mümkünüzdür?

- hüquqi
- maliyyə
- hamısı
- innovasiya
- institut

498 Hüquqi təminat deyiləndə nə başa düşülür?

- heç biri
- bütün haqq və münasibət toplumunun hüquqi müdafiəsi
- əldə edilən xarici texnologiyaların maliyyə hesablamalarının effektiv sxemləri
- intellekt mülkiyyət sahəsində ixtisaslaşdırılmış beynəlxalq və milli təşkilatların fəaliyyət göstərməsi

- toplu dəyəyrin artması

499 Maliyyə təminatı deyiləndə nə başa düşülür?

- heç biri
- əldə edilən xarici texnologiyaların maliyyə hesablamalarının effektiv sxemləri
- bütün haqq və münasibət toplumunun hüquqi müdafiəsi
- intellekt mülkiyyət sahəsində ixtisaslaşdırılmış beynəlxalq və milli təşkilatların fəaliyyət göstərməsi
- toplu dəyəyrin artması

500 İnnovasiya təminatı deyiləndə nə başa düşülür?

- heç biri
- toplu dəyəyrin artması
- əldə edilən xarici texnologiyaların maliyyə hesablamalarının effektiv sxemləri
- intellekt mülkiyyət sahəsində ixtisaslaşdırılmış beynəlxalq və milli təşkilatların fəaliyyət göstərməsi
- bütün haqq və münasibət toplumunun hüquqi müdafiəsi

501 Əməliyyat təminatı deyiləndə nə başa düşülür?

- heç biri
- intellekt mülkiyyət sahəsində ixtisaslaşdırılmış beynəlxalq və milli təşkilatların fəaliyyət göstərməsi
- əldə edilən xarici texnologiyaların maliyyə hesablamalarının effektiv sxemləri
- müşhidə edən texniki sənədləşdirmənin, texnologiya və ya informasiyanın ötürülməsinə dair müqavilə şərtlərinin dəqiqlik və bütövlüyü
- toplu dəyəyrin artması

502 Müəssisədə istehsal amillərindən daha səmərəli istifadə olunmasını təmin etmək nəyin əsas məqsədidir?

- Klirinq
- Menecemnt
- Reinjinirinq
- Restrukturizasiya
- Injinirinq

503 Biznesin restrukturizasiyasında kimlər maraqlıdı?

- Transmilli korperasiyalar
- Bazara adaptasiya olunmuş və onun tələblərinə hələ uyğunlaşmamış
- İnkışaf etmiş müəssisələr
- Bazara adaptasiya olunmuş və maliyyə iqtisadi vəziyyəti pis olan bütün müəssisələr
- Bazarda monopol vəzifə tutan müəssisə

504 Təhlil edilən göstəricilərə nə aiddir?

- Düzgün variant yoxdur
- Xüsusi və borc vəsaiti, ehtiyatların və və xüsusi dövriyyə vəsaitlərinin dövriyyə sürəti
- Mədaxil, maya dəyəri, mənfəət, rentabellik
- Müəssisənin fəaliyyətinin noticləri kapitalın və işguzar fəallığın strukturu likvidlik və ödəməqabiliyyətlik
- Cari likvidlik əmsali, dövriyyə vəsaitləri ilə təmin olunma əmsali

505 Biznesin restrukturizasiyası haqqında qərarın qəbul edilməsindən əvvəl nə etmək lazımdır?

- valyuta bazarlarının təhlili
- qiymətli kağızlar bazarının təhlili
- əmək bazarlarının təhlili
- Əmtəə bazarlarını təhlili
- düzgün cavab yoxdur

506 Hansı program əsasında işləyən mütəxəssislər biznesin restrukturizasiyasını üç mərhələyə böllərlər?

- Nabucco
- TİSSA
- Roland Berger və Partner
- TASİS
- Elə program yoxdur

507 Biznesin restrukturizasiyasında birinci mərhələ:

- Müəssisənin təşkili və idarəetmə restrukturizasiyası, onun fəaliyyətinin və əsas vəsaitlərinin yenidən təşkili
- düzgün cavab yoxdur
- Yeni avadanlıqlara və əmək resurslarına investisiya qoyuluşu
- Maliyyə restrukturizasiyası
- Mülkiyyət hüququnun yenidən təşkili

508 Biznes restrukturizasiyasının sonuncu mərhələsi:

- Düzgün cavab yoxdur
- Müəssisənin təşkili və idarə etmə restrukturizasiyası
- Maliyyə restrukturizasiyası
- Mülkiyyət hüququnun yenidən təşkili
- Mülkiyyət hüququnun yenidən təşkili

509 Roland Berger və partner firmasına görə birinci mərhələyə nə aiddir?

- əmək resurslarının restrukturizasiyası
- Maliyyə restrukturizasiyası
- Mülkiyyət hüququnun yenidən təşkili
- Operativ tədbirlər planı üzrə restrukturizasiya
- Biznes proseslərini optimallaşdırılması

510 Müəssisələrin integrasiyası necə həyata keçirilir?

- Bir-biri ilə əlaqəli istehsalların ayrılması əsasında
- Bir-biri ilə əlaqəli istehsalların birləşməsi əsasında
- Bir-biri ilə əlaqəsi olmayan istehsalların birləşməsi əsasında
- Bir-biri ilə əlaqəsi olan istehsalların və bir-biri ilə əlaqəsi olmayan istehsalların birləşməsi əsasında
- Heç bir variant düzgün deyil

511 Ödəmə qabiliyyəti olmayan hansı müəssisə sayılır?

- Düzgün variant yoxdur
- Borclu müəssisə qanunvericiliyə müvafiq surətdə həyata keçirməli olduğu ödənişləri vaxtı çatdıqda həyata keçirməyə qadir deyildir
- Borclu öz borclarını vaxtı çatdıqda ödəməyə qadir deyildir
- Borclu müəssisə kreditorun irəli sürdüyü qanuni ödəmə bucür tələb verildikdən sonra iki ay ərzində yerinə yetirməmişdir
- Bütün variantlar düzündür

512 İnteqrasiyanın necə əsas forması var?

- 5
- 3
- 2
- 1
- 4

513 Ölkədə yerli müəssisələrin restrukturizasını şərtləndirən amillərdən biri:

- Modernlaşmə amili

- İdaretmə amili
- İnsan amili
- Qiymət amili
- Siyasi amil

514 İstehsal gücündən tam istifadə olunmaması nəticəsində nə baş verir?

- Məhsul vahidinə düşən amortizasiya ayırmalarını və vergi həcmi dəyişilmir
- Əmlak vergisinin həcmi dəyişməz qalır
- Məhsul vahidinə düşən amortizasiya ayırmalarını və əmlak vergisinin həcmi azalır
- Məhsul vahidinə düşən amortizasiya ayırmalarını və əmlak vergisinin həcmi artır
- Düzgün cavab yoxdur

515 Müflisləşmə institu nəyin ayrılmaz tərkib hissəsidir?

- Liberal idarə etmə modelinin
- Mütənasibat uçotunun
- Korperativ idarəetmənin
- Bazar iqtisadiyyatının
- Inzibati idarə etmə sisteminin

516 Hansı halda borclu müəssisə iflas prosesinə məruz qalır?

- Gəlir yüksək olduğu halda
- İstehsal prosesinin itirilməsi halında
- İdarəetmə prosesi olduğu halda
- Ödəməqabiliyyəti olmadığı halda
- Xaici ölkələrdən qrant aldığı halda

517 Bazar münasibətlərinə keçiddə həyata keçirilən islahatların mühüm istiqamətlərindən biri:

- Düzgün cavab yoxdur
- Assosiyasının özəlləşdirilməsi
- Bələdiyyə mülkiyyətinin özəlləşdirilməsi
- Dövlət mülkiyyətinin özəlləşdirilməsi
- TMK-nin özəlləşdirilməsi

518 Müəssisənin restrukturizasiyasının əsas formalarından biri:

- Özəl mülkiyyətinin özəlləşdirilməsi
- Holdinqlərin özəlləşdirilməsi
- TMK-nin özəlləşdirilməsi
- Dövlət mülkiyyətinin özəlləşdirilməsi
- Düzgün cavab yoxdur

519 Özəlləşdirmə nə deməkdir?

- Düzgün cavab yoxdur
- Özəl mülkiyyət üzərində mülkiyyətin dəyişməsi
- Bələdiyyə mülkiyyəti üzərində mülkiyyətin dəyişməsi
- Dövlət mülkiyyəti üzərində mülkiyyətçinin dəyişməsi, müəssisələrin və onların əmlaklarının hüquqi və fiziki şəxslərə satılması deməkdir.
- Assosiyasalar üzərində mülkiyyətin dəyişməsi

520 Kütləvi istehsalın xüsusiyyətləri:

- Bütün variantlar düzgündür
- Kompleks mexanikləşdirilmiş, automatlaşdırılmış texnoloji proreslərin yüksək faiz təşkil etməsi
- Xüsusi və ixtisaslaşmış avadanlıq və xüsusi çəkiyə malik olması

- İş yerlərinin ixtisaslaşması
- Müəssisənin avtomatlaşdırılmış idarəetmə sisteminin tətbiqi

521 Seriyalı istehsalın xüsusiyyətləri:

- əhəmiyyətli miqdarda hazırlanara geniş çəsiddə təkrarlana məhsulun daim olması
- seriyalarla haqzırılanan məhsulun döriliyi
- İstehsal təsikilinin müddətinin qısa olması
- Buraxılan məhsulun keyfiyyətinə nəzarətin avtomatlaşdırılması
- Bütün variantlar düzgündür

522 Fərdi istehsalın xüsusiyyətləri:

- Bütün variantlar düzgündür
- İstehsalın təşkil müddətinin böyük olması
- Bitməmiş istehsalın çox olması
- Canlı əmək xərclərinin nisbətən çox olması
- Texnoloji ixtisaslaşma üzrə iş yerlərinin təşkili

523 İstehsal programı nədir?

- Bütün variantlar düzdür
- müəssisənin biznes planının əsas bölməsi, investisiyanın cəlb edilməsi
- Müəssisənin biznes planının əsas bölməsi məhsul istehsalı və realizasiya bölməsidir
- Müəssisənin biznes programının əsas bölməsi
- əmək resurslarının bölüşdürülməsinin biznes planı

524 Biznesin restrukturizasiyasını şərtləndirən amillərdən biri:

- İstehsal edilən məhsulun yüksək keyfiyyəti
- Müəssisənin istehsal etdiyi məhsullara bazarda tələbin azalması, rəqabət mübarizəsinin güclənməsi
- Müəssisənin istehsal etdiyi məhsullarda tələbin çoxalması
- İstehsal edilən məhsulun qiymətinin qalxması
- Rəqabət mübarizəsinin azalması

525 İnstut təminatı deyiləndə nə başa düşülür?

- heç biri
- intellekt mülkiyyət sahəsində ixtisaslaşdırılmış beynəlxalq və milli təşkilatların fəaliyyət göstərməsi
- əldə edilən xarici texnologiyaların maliyyə hesablamalarının effektiv sxemləri
- bütün haqq və münasibət toplumunun hüquqi müdafiəsi
- toplu dəyəyrin artması

526 Portfel investoru xarici ölkələrdə nə maraqlandırır?

- hamısı
- xarici qiymətli kağızların gəlirlilik səviyyəsi
- qoyuluşlar üzrə risklərin səviyyəsi
- xarici qiymətli kağızların likvidlik səviyyəsi
- öz qiymətli kağız portfelini xarici mənşəli kağızların hesabına diversifikasiya edilməsi

527 K. Marks kapitalın ixracını nə ilə izah etmişdir?

- kapitalın ölkədəki əskikliyi ilə
- kapitalın ölkədəki artıqlığı ilə
- heç biri
- ölkənin avtarkiya ölkəsi olması ilə
- işgüzar aktivliyin aşağı olması ilə

528 Neokeyns və neoklassik nəzəriyyələri nəyə əsaslanır?

- mikroiqtisadi analizə
- makroiqtisadi analizə
- heç biri
- ev təsərrüfatı və firmaların davranışına
- investorların davranışına

529 Portfel investisiyalarının beynəlxalq uçotunu aparmaq üçün istifadə olunan svop nə deməkdir?

- faiz stavkasının həcmi haqqında razılaşmadır
- qısamüddətli məl aləti olub borc almanın bankla bağladığı müqaviklə əsasında buraxılır
- heç biri
- müəyyən bir müddətdən sonra qiymətli kağız mübadiləsini nəzərdə tutan razılaşmadır
- tikintiyə qoyulan investisiyalar

530 Kənd təsərrüfatı proteksionizm hissəsi kimi müəyyən sektorlarda, xüsusilə kənd təsərrüfatı, kənd təsərrüfatı proteksionizm çərçivəsində proteksionizim necə adlanır?

- Kollektiv-gizli;
- Seçici
- Sənaye;
- Kollektiv
- Gizli;

531 Xarici ticarətin tənzimlənməsi iqtisadi üsulların köməyi ilə ?

- Dempinq;
- Vergilər və rüsumlar, dövlət satınalmaları
- Lisenziyalar, kvotalar, könüllü ticarət məhdudiyyətləri, texniki maneələr;
- Gömrük tarifi və gömrük rüsumları
- Subsidiyalar, kreditlər;

532 Ticarət siyasetinin alətlərinə daxildir ?

- Proteksionizm, ticarət genişləndirilməsi;
- Gömrük rüsumları və kvota lisenziyaların, könüllü ticarət məhdudiyyətləri, vergilər və ödənişlər, deminq, subsidiyalar və kreditlər;
- Planlaşdırma, proqnozlaşdırma, menecment, marketinq ;
- Qiymət, tələb və təklif;
- İxracı, idxlə, təkrar ixracı;

533 Hansı nəzəriyyə təchizat tərəfdən ticarəti izah edir ?

- Texnologiya boşluğu nəzəriyyəsi ;
- Tələb bərpə nəzəriyyəsi
- İstehsal nəzəriyyəsinin əks amilləri
- Tələb və əks crossover tələb nəzəriyyəsi
- İstehsal spesifik amilləri nəzəriyyəsi

534 İstehsal prosesinin çevikliyi dedikdə nə başa düşür?

- Köhnə məhsul növlərinin istehsalı
- Düzgün cavab yoxdur
- Yeni məhsul növlərinin istehsalının azalması
- Texnoloji prosesin ləngiməsi
- Yeni məhsul növlərinin istehsalı, yaxud mövcud məhsulların modernləşdirilməsi üçün texnoloji proseslərin yenidən qurulması

535 Məhsul istehsalının effetivliyi hansı göstəriciliər vasitəsi ilə ifadə olunur?

- Qiymət
- Düzgün cavab yoxdur
- Rentabellik və mənfiət
- Yalnız rentabellik
- Yalnız mənfiət

536 Daimi xərclərə hansı xərclər aid edilir?

- bütün variantlar düzgündür
- əsas fondların amortizasiyası, xidmət və reklam xərcləri məhsulunun həcmindən asılı olmayaraq dəyişilməz qalır
- xidmət və reklam xərcləri məhsulunun həcmindən asılı olaraq dəyişən xərclər
- işçilərin əmək haqqından asılı olan xərclər
- material xərclərindən asılı olan xərclər

537 Dəyişən xərclər hansı xərclər hesab edilir?

- Əsas fondların amortizasiyasından asılı olan xərclər
- Material xərcləri, işçilərin əmək haqqı və digər məhsulun həcmindən asılı olaraq dəyişən xərclər
- Düzgün cavab yoxdur
- Bütün cavablar düzdür
- Məhsulun xərcindən asılı olmayaraq dəyişməz qalan

538 İstehsal gücləri nəyi eks etdirir?

- Düzgün cavab yoxdur
- Müəssisənin məhsul buraxılışı üzrə potensial imkanlarını
- Müəssisənin əmək imkanlarının potensial imkanları
- Müəssisənin kredit üzrə potensial imkanları
- Müəssisənin reklam üzrə potensial imkanları

539 Müəssisənin ölçüsünə görə hansı növləri var?

- Bütün cavablar doğrudur
- Kiçik, orta, iri
- Lokal, qlobal
- Regional, qlobal
- Düzgün cavab yoxdur

540 Müəssisənin mülkiyyət formalarına görə hansı formaları var?

- Xüsusi, dövlət və bələdiyyə, qarışiq
- Regional, lokal
- Düzgün cavab yoxdur
- Bütün cavablar doğrudur
- Yalnız dövlət və bələdiyyə

541 İstehsal tsiklinin uzunluğu düsturunda S nəyi göstərir?

- Partiyadakı detalların keyfiyyətini
- iş günlərinin uzunluğunu
- Düzgün cavab yoxdur
- Bütün cavablar doğrudur
- Sutkada iş növlərinin sayını

542 İstehsal tsiklinin uzunluğu düsturunda ts- nəyi göstərir?

- Bütün cavablar doğrudur
- Düzgün cavab yoxdur
- Təbii proseslərin davamiyyət prosesidir

- Təbii proseslərin keyfiyyət prosesidir
- Təbii proseslərin kəmmiyyət prosesidir

543 İstehsal tsiklinin uzunluğu düsturunda tk- nəyi göstərir?

- Partiyadakı detalların sayını
- Əməliyyat üzrə tam vaxt norması
- Bütün cavablar doğrudur
- Düzgün cavab yoxdur
- iş günlərinin uzunluğunu

544 İTHVS-nin əsasını nə təşkil edir?

- Bütün variantlar düzdür
- İTH dövrünün sistem-struktur təhlili
- Məhsulların istehsalı və nəzarət üzrə texnoloji proseslərin tipləşdirilməsi və standartlaşdırılması
- Texnoloji avadankılıq və alətlərin standartlaşdırılması
- Standart elementlərindən anadanlıqların aqreqatlaşdırılması

545 Ms orta illik gücü düsturunda nədir?

- Düzgün cavab yoxdur
- Orta illik sıradan çıxan günləri
- Orta illik daxil olan gücləri
- Fəaliyyət müddəti
- Giriş gücləri

546 Marketinq nədir?

- Müəssisənin istelak və satış fəaliyyətinin elə idarə etmə sistemidir ki, bu zaman yalnız bazarın təhlil əsasında istehsal edilmiş məhsulun satışı maksimum mənfəət götürülməsi problemi həll olunur.
- Müəssisənin istehsal və satış fəaliyyətinin elə idarə etmə sistemidir ki, bu zaman yalnız bazarın təhlil əsasında istehsal edilmiş məhsulun satışı maksimum mənfəət götürülməsi problemi həll olunur.
- Bütün cavablar doğrudur
- Düzgün cavab yoxdur
- Müəssisənin istehsal və satış fəaliyyətinin elə idarə etmə sistemidir ki, bu zaman yalnız bazarın təhlil əsasında istehsal edilmiş məhsulun satışı minumum mənfəət götürülməsi problemi həll olunur.

547 Marketinqin xarici amillərinə hansılar aid deyil?

- Hökümətin və yerli hakimiyyətin hərəkəti
- İstehlakçının davranışları
- daxili idarə etmə
- Informasiya vasitələrinin təsiri, iqtisadiyyatın vəziyyəti
- Əmtəənin hazırlanma texnologiyasında nailiyyət və dəyişikliklər

548 Beynəlxalq biznesdə təşkilati plana əsasən maliyyə modeli nəyi ifadə edir?

- SWOT-təhlili
- müəssisənin işçi qüvvəsini
- düzgün variant yoxdur
- müəssisənin əsas bütçə sistemini
- müəssisənin taktika və strategiyasını

549 Beynəlxalq biznesin idarə edilməsinə yanaşmaya əsasən böyük layihələr zamanı bəzi tapşırıqlara (məs. detallaşdırılmış injinirinq) əsasən necə həyata keçirilir?

- dəyirmi masa əsasında
- subkontraktla
- monitoringlə

- kontraktsız
- düzgün variant yoxdur

550 Beynəlxalq biznesdə idarəetmə stilinin seçilməsi zamanı menecer nəyi müəyyən edir?

- müxtəlif fəaliyyət növləri ilə məşğul olan işçilərin hansı məqsədlərə nail olmalarını müəyyən edir.
- iqtisadi stabilliyi
- makroiqtisadi göstəriciləri
- fond birjalarında ümumi vəziyyəti
- düzgün variant yoxdur

551 Beynəlxalq biznesdə idarəetmə stilinin seçilməsi zamanı texniki direktor nə üzrə məsuliyyət daşıyır?

- düzgün variant yoxdur
- məhsul və xidmətlərin istehsal prosesi üzrə
- aktivlərin mövcud olması üzrə
- kapital qoyuluşu üzrə
- əmtəə və xidmətlərin satışı üzrə

552 Beynəlxalq biznesdə qəza riski nəyə gətirib çıxarır ?

- investisiyaların azalmasına
- sahibkarlıq firmasının iflasına, yəni sahibkar tərəfindən bütün əmlakın itirilməsinə gətirib çıxarır
- firmanın mənfəətinin çoxalmasına
- sahibkarın əmlakının bir hissəsinin itirilməsinə
- düzgün variant yoxdur

553 Beynəlxalq biznesdə təşkilati plana əsasən menecerin funksiyasına nə daxildir?

- bütün variantlar doğrudur
- işçilərin efektiv son nəticəyə səylərini artırmaq
- insanlara məxsus fərdi xüsusiyyəti yumşaltmaq
- işçiləri birgə fəaliyyətə hazırlamaq
- işin son nəticəyə görə lazımi mükafatlandırma sisteminin müəyyənləşdirilməsi

554 Beynəlxalq biznesdə təşkilati plana əsasən funksional-psixoloji model necə təsvir edilir?

- düzgün variant yoxdur
- bündəcə şəklində
- biznes prosesləri material və informasiya axınları yaranan müvəqqəti ardıcıl sadə əməliyyat şəklində təsvir edir
- müəssisənin məqsədlərinə çatması üçün qrupun yaradılması şəklində
- matris şəklində

555 Beynəlxalq biznesdə təşkilati plana əsasən təşkilati-funksional model:

- layihənin reallaşdırılması üçün müəssisədə müvəqqəti qrupun təşkili
- müəssisənin struktur bölmələrinə, məhsul istehsalına, həmçinin müvafiq idarəetmə funksiyalarının yerinə yetirilməsinə görə məsuliyyətin qoyulması
- düzgün variant yoxdur
- müəssisənin məqsədinə uyğun olaraq təşkilati strukturun qurulması

556 Beynəlxalq biznesdə təşkilati plana əsasən məqsədli strateji model nədir?

- informasiya axınları yaranan müvəqqəti əməliyyatların qurulması
- düzgün variant yoxdur
- məhsul istehsalına görə məsuliyyətin qoyulması
- müəssisənin məqsədinə və inkişaf strategiyasına uyğun olaraq təşkilati strukturun qurulması

557 Orta illik istehsal gücündə Md nədir?

- Düzgün cavab yoxdur
- Giriş gücləri
- Orta illik sıradan çıxan güclər
- Fəaliyyət müddəti yoxdur
- Orta illik daxil olan güclər

558 Müəssisənin istehsal gücü nə ilə müəyyənləşdirir?

- Yalnız sahələrin gücü ilə
- Düzgün cavab yoxdur
- Aparıcı sexlərin, sahələrin və aqreqatların gücləri ilə
- Korperasiyaların gücləri ilə
- Maya dəyərinin gücü ilə

559 Giriş gücləri necə müəyyən edilir?

- İlın sonuna maliyyə vəsaitlərinə əsasən
- İlın əvvəlində mövcud avadanlıqlar üzrə müəyyən edilir
- İlın əvvəlində maliyyə vəsaitlərinə əsasən
- Bütün variantlar doğrudur
- Düzgün cavab yoxdur

560 Çıxış gücləri necə müəyyənləşdirilir?

- Sıradan çıxan və yeni daxil olan gücləri nəzərə almaqla plan dövrünün sonuna müəyyən edilir
- Sıradan çıxan gücləri nəzərə almadan plan dövrünün sonuna müəyyən edilir
- Yeni daxil olan gücləri nəzərə almadan plan dövrünün sonuna müəyyən edilir
- Düzgün cavab yoxdur
- Bütün cavalar doğrudur

561 Hər bir müəssisə hüquqi şəxs olaraq istehsalın təşkilinin problemlərinin həlli zamanı hansı suala cavab verməlidir?

- Bütün cavablar doğrudur?
- Məhsul necə olacaq?
- Hazır məhsulun satış qiyməti necə olacaq?
- Düzgün cavab yoxdur
- Nə, hansı avadanlıqla istehsal etmək? Hazır məhsulu kimə vermək? Və mənfəət olacaqmı?

562 OPT-nin əsas məqsədi hansıdır?

- Bütün cavablar doğrudur
- Düzgün cavab yoxdur
- Kəmiyyət, keyfiyyət, müddət və xərc kriteriyaları üzrə itehsal programının yerinə yetirilməsi
- Yalnız keyfiyyət
- Yalnız xərc kriteriyaları üzrə itehsal programının yerinə yetirilməsi

563 Sifarişin yerinə yetirilməsi hansı mərhələlərdən ibarətdir?

- Sifarişin qəbul edilməsi
- Sifarişin rəsmiləşdirilməsi, sifarişin yerinə yetirilməsinə hazırlıq, sifarişin yerinə yetirilməsi
- Bütün cavablar doğrudur
- Düzgün cavab yoxdur
- Rəhbərliyə göstərilməsi

564 İstehsalın təşkilati-texnoloji hazırlığı (İTTH) özünə nələri daxil edir?

- Bütün cavablar doğrudur
- İstehsal texnolojisi hazırlığı və istehsalın texnoloji hazırlığını

- İstehsalın keyfiyyət hazırlığı
- İstehsalın təlabata uyğun olması
- Düzgün cavab yoxdur

565 İTTH-nin məqsədi nədən ibarətdir?

- Bütün cavablar doğrudur
- Yeni məhsulun istehsalı üçün texnoloji və təşkilati sənədlərin hazırlanması
- Yeni məhsulun satışa buraxılması
- Yeni məhsulun nəzarətdən keçilməsi
- Düzgün cavab yoxdur

566 İstehsalın texniki hazırlanması dedikdə nə başa düşülür?

- Düzgün cavab yoxdur
- Müəssisənin planlı qaydada təyin olunmuş keyfiyyətdə məhsul buraxılması üzrə texnoloji hazırlığını təmin edən qarşılıqlı əlaqəli elmi-texniki proseslər məcmusudur
- Müəssisənin planlı qaydada təyin olunmuş keyfiyyətdə məhsul buraxılması üzrə texnoloji hazırlığını təmin edən qarşılıqlı əlaqəli proseslər məcmusudur
- Müəssisənin planlı qaydada təyin olunmamış keyfiyyətdə məhsul buraxılması üzrə texnoloji hazırlığını təmin edən qarşılıqlı əlaqəli elmi-texniki proseslər məcmusudur
- Bütün cavablar doğrudur

567 İstehsal vahid texniki hazırlığının vahid sistemi nədir?

- Dövlət standartları ilə təyin edilmiş istehsal hazırlığını, texnikanın naliyyətləri əsasənda fasiləsiz olaraq təkmilləşdirən, müxtəlif səviyyələrdə İTH-nin inkişafını idarə edən təşkili və idarə edilməsi sistemidir.
- Dövlət standartları ilə təyin edilmiş istehsal texniki hazırlığını, elmi və texnikanın naliyyətləri əsasənda fasiləsiz olaraq təkmilləşdirən, müxtəlif səviyyələrdə İTH-nin inkişafını idarə edən təşkili və idarə edilməsi sistemidir.
- Dövlət standartları ilə təyin edilmiş istehsal hazırlığını, texnikanın naliyyətləri əsasənda fasiləsiz olaraq təkmilləşdirən sistemdir.
- Bütün cavablar doğrudur
- Düzgün cavab yoxdur

568 İTHVS-nin əsas məqsədi nədir?

- İstehsal tipinin verilmiş keyfiyyətdə zəruri şəraitin təmin edilməsindən ibarətdir
- İstehsal tipinin verilmiş kəmiyyətdə, optimal müddətdə və optimal resurs sərfi ilə məhsulların buraxılması zəruri şəraitin təmin edilməsindən ibarətdir
- Bütün cavablar doğrudur
- İstehsal tipinin verilmiş keyfiyyətdə, optimal müddətdə və optimal resurs sərfi ilə məhsulların buraxılması zəruri şəraitin təmin edilməsindən ibarətdir
- Düzgün cavab yoxdur

569 İTHVS-nin strukturu hansı amilin məcmusu ilə müəyyən olunur?

- Bütün cavablar doğrudur
- İTH-nin funksional tərkibi və onun məsələlərinin həlli səviyyəsi ilə
- Yalnız İTH-nin funksional tərkibi ilə
- İTH-nin yalnız məsələlərinin həlli səviyyəsi ilə
- Düzgün cavab yoxdur

570 İTHVS neçə mərhələdən ibarətdir?

- 4
- 1
- 3
- 2
- 5

571 İstehlakçıdan asılı olaraq marketinqin hansı növü vardır?

- Bütün cavablar doğrudur
- Sənayə, istehlak və beynalxalq
- Regional
- İstehsal
- Düzgün cavab yoxdur

572 Buraxılan məhsulun mürəkkəbliyinə görə müəssisə hansı növlərə bölünür?

- Beynalxalq və lokal
- Aşağı, orta, yüksək
- Böyük və kiçik
- Düzgün cavab yoxdur
- Bütün cavablar doğrudur

573 İstehsal tsiklinin uzunluğu düsturunda c- nəyi göstərir?

- Düzgün cavab yoxdur
- Bütün cavablar doğrudur
- iş günlərinin uzunluğunu
- Pareləl olaraq əməliyyatların yerinə yetirilməsi ilə məşğul olan iş yerlərinin sayı
- Partiyadakı detalların sayını

574 İstehsal tsiklinin uzunluğu düsturunda n nəyi göstərir?

- Bütün cavablar doğrudur
- Düzgün cavab yoxdur
- Partiyadakı detalların sayını
- Partiyadakı detalların keyfiyyətini
- Partiyadakı detalların istehsalını

575 İstehsalın uzunluğu düsturunda Tn nəyi göstərir?

- Tn- məmulatın hazırlanması üzrə istehsal tsiklinin, iş günlərinin uzunluğunu
- Tn- məmulatın hazırlanması üzrə istehlak tsiklinin, iş günlərinin uzunluğunu
- Bütün cavablar doğrudur
- Düzgün cavab yoxdur
- Tn- məmulatın hazırlanması üzrə istehlak və istehsal tsiklinin, iş günlərinin uzunluğunu

576 İstehsal uzunluğu hansı düsturla hesablanır?

- Düzgün cavab yoxdur
- $Tn = n \sum m \times tk/csg + m \times tmp/sq + tc$
- $Tm = n \sum m \times tk/csg + m \times tmp/sq + tc$
- $Tn = m \sum m \times tk/csg + m \times tmp/sq + tc$
- $Tn = m \sum m \times tmp/csg + m \times tmp/cq + tc$

577 Məmulatın hazırlanması nədir?

- Bütün cavablar doğrudur
- İstehsal tsikilnin uzunluğunun hesablanması tək-tək istehsalda başlıca təqvim-plan hesablanmasıdır
- İstehlak tsikilnin uzunluğunun hesablanması tək-tək istehsalda başlıca təqvim-plan hesablanmasıdır
- İstehsal tsikilnin uzunluğunun hesablanması tək-tək istehsalda başlıca təqvim-plan hesablanmasıdır
- Düzgün cavab yoxdur

578 Tək-tək istehsalda təqvim-plan hesablamalara nə daxildir?

- Düzgün cavab yoxdur
- Məmulatlarının hazırlanmasının uzunluğunun hesablanması və ayrı-ayrı sifarişlər üzrə dövrü qrafiklərin qurulması
- Sexlərin işlərində təqvim qabaqlamalarının müəyyən edilməsi

- İstehsala qəbul olunmuş sifarişlərinin yerinə yetirilməsinin toplu qabaqlamamlarının dəqiqləşdirilməsi
- İstehsal meydançaları və avadanlıqların yüklənməsinin yoxlama məqsədi ilə hesablanması

579 Müəssisənin istehsal gücü hansı ardıcılıqla hesablanır?

- əvvəlcə aparıcı avadanlıqların istehsal gücü, sonra onun vasitəsi ilə aparıcı istehsal gücü və sonuncunun vasitəsi ilə aparıcı sexin istehsal gücü müəyyən etdirir
- aparıcı avadanlıqların istehsal gücü, sonra onun vasitəsi ilə aparıcı sexin istehsal gücü müəyyən etdirir
- Bütün cavablar düzgündür
- Düzgün cavab yoxdur

580 Orta illik istehsal gücündə Tm nədir?

- Orta illik sıradan çıxan güclər
- Düzgün cavab yoxdur
- Orta illik daxil olan güclər
- Giriş gücləri
- Fəaliyyət müddəti

581 Orta illik istehsal gücündə Ms nədir?

- Düzgün cavab yoxdur
- Fəaliyyət müddəti yoxdur
- Giriş gücləri
- Orta illik daxil olan güclər
- Orta illik sıradan çıxan güclər

582 Orta illik gücü düsturunda Mg nədir?

- $Mor=Ms+(Mg^*Ts/12)-(Ms(12-Tm)/12)$
- $Mor=Mg+(Md^*Ts/12)-(Ms(12-Tm)/12)$
- Düzgün cavab yoxdur
- $Mor=Ms+(Mg^*Ts/12)-(Mg(12-Tm)/12)$
- $Mor=Mg+(Ms^*Ts/12)-(Ms(12-Tm)/12)$

583 İstehsal gücü hansı amillərdən asılıdır?

- Bütün variantlar düzgündür
- Avadanlıqların sayı və məhsuldarlığı, avadanlığın keyfiyyət tərkibi, texnika və texnologiyanın mütərəqqilik dərəcəsi
- Xammal və materialların keyfiyyəti
- İstehsal və əməyin təşkili
- Müəssisənin ixtisaslaşması səviyyəsi, avadanlığın iş vaxtı fondu

584 İstehsal gücləri nə deməkdir?

- Müəssisənin məhsulunun realizasiyası qabiliyyətidir
- Yeni texnologiyanın və əməyin elmi tətbiqi üzrə tədbirlər nəzərə almaqla istehsal avadanlıqlarından tam istifadə etmək və müəssisənin müəyyən edilmiş nomenklaturada və çəsiddə maksimum məhsul istehsal etmək qabiliyyətidir
- Düzgün cavab yoxdur
- Köhnə texnologiyanın və əməyin elmi təşkilinin tətbiqi
- Müəssisənin müəyyən edilmiş nomenklatura və çəsiddə minimum məhsul istehsal etmək qabiliyyəti

585 Məhsul növlərinin hansı xarakterik əlamətləri var?

- Bütün variantlar düzgündür
- Az miqdarda avadanlıqları yükləyirlər
- Emala az vaxt tələb edirlər
- Məhsul vahidinə daha çox mənfaət gətirirlər

586 Beynəlxalq biznesdə investisiya riski nədir ?

- avadanlıqlar sıradan çıxan zaman
- istehsal zamanı ortaya çıxan bütün mümkün risklər
- əmtəə və xidmətlərin reallaşdırılması zamanı
- pul vəsaitlərinin investisiyalaşdırılması zamanı ortaya çıxan bütün mümkün risklər
- düzgün variant yoxdur

587 Beynəlxalq biznesdə xarici risklərə hansılar aiddir .?

- bütün variantlar doğrudur
- siyasi situasiyalar, iqtisadi və maliyyə böhrəni, inflyasiya və s.
- iqtisadi situasiyalar
- inflyasiya
- maliyyə böhrəni

588 Beynəlxalq biznesdə idarəetmə stilinin seçilməsi zamanı planlaşdırma prosesi özünə nəyi aid edir?

- nə etmək etmək haqqında qərar qəbulunu
- necə etmək haqqında qərar qəbulunu
- nə vaxt etmək haqqında qərar qəbulunu
- kimin edəcəyini müəyyən etmək haqqında qərar qəbulunu
- bütün variantlar doğrudur

589 Beynəlxalq biznesdə kontrolinq idarəetmə sisteminin konsepsiyasına uyğun olaraq bunlardan hansı istehsal resurslarına aiddir?

- əmək resursları
- təbii resurslar
- bütün variantlar düzdür
- maddi resurslar
- maliyyə resursları

590 Beynəlxalq biznesdə kontrolinq idarəetmə sisteminin konsepsiyasına uyğun olaraq rasional (səmərəli) qərar dedikdə nə başa düşülür?

- obyektiv təhlilə əsaslanmış seçim
- heç bir təhlilə əsaslanmamış seçim
- düzgün variant yoxdur
- yalnız intuisiyaya əsaslanmış seçim
- subyektiv təhlilə əsaslanmış seçim

591 Beynəlxalq biznesdə idarəetmə sisteminin konsepsiyasına uyğun olaraq idarəetmənin qərarlarının qəbulu hansı mərhələlər üzrə aparılır?

- hər variantla bağlı itkilərin qiymətləndirilməsi
- hər variantla bağlı nailiyyətlərin qiymətləndirilməsi
- variantların təhlili
- bütün variantlar düzdür
- reallaşdırılan qərarların faktiki nəticələrinin qiymətləndirilməsi

592 Beynəlxalq biznesin idarə edilməsinə sistemli-məqsədli yanaşmaya əsasən investisiya layihələrinin səmərəliliyinin qiymətləndirilməsi prinsiplərinə hansı aiddir?

- bütün variantlar doğrudur
- metodoloji prinsiplər
- metodiki prinsiplər
- əməliyyat prinsipləri

593 Beynəlxalq biznesdə biznes-plana əsasən müəssisənin öz vəsaitləri hansılardır?

- çıxdaş olmuş əmlakın reallaşdırılmasında əldə olunan vəsait
- daxili aktivlərin səfərbərliyi
- amortizasiya ayırmaları
- bölüşdürülməmiş gəlir
- bütün variantlar doğrudur

594 Biznes layihələrinin məqsədlərini nəzərə alaraq real investisiyaları hansı qruplara aid etmək olar?

- əsaslı təmir xərcləri
- əsas kapitala investisiya qoyuluşu
- bütün variantlar doğrudur
- dövriyyə vəsaitlərinin artırılmasına investisiyalar
- qeyri-maddi aktivlər

595 Beynəlxalq biznesdə xarici investisiyalar dedikdə nə başa düşülür?

- ölkələrin rezidentləri tərəfindən onun ərazisində obyektlərə kapital qoyuluşu
- maşın və avadanlıqların alınması
- yalnız qısamüddətli kapital qoyuluşudur
- ölkənin investisiya obyektlərinə rezidentlər olmayanların kapital qoyuluşudur
- düzgün variant yoxdur

596 Beynəlxalq biznesdə milli investisiyalar dedikdə nə başa düşülür?

- düzgün variant yoxdur
- ölkənin investisiya obyektlərinə rezident olmayanların kapital qoyuluşu
- bir ilə qədər dövrə kapital qoyuluşudur
- investorun başqa şəxslərin vasitəsilə kapital qoyuluşudur
- ölkələrin rezidentləri tərəfindən onun ərazisində obyektlərə kapital qoyuluşu ilə xarakterizə olur

597 Beynəlxalq biznesdə dövlət investisiyaları nədir?

- düzgün variant yoxdur
- ölkənin rezidentləri tərəfindən onun ərazisində obyektlərə kapital qoyuluşudur
- fiziki və hüquqi şəxslərin qeyri-dövlət sektoruna kapital qoyuluşu
- dövlət müəssisələrinə kapital qoyuluşudur, həmçinin dövlətin və qeyri-büdcə fondlarının vəsaitləridir
- investorun başqa şəxslərin vasitəsilə kapital qoyuluşudur

598 Fransanın rəhbərliyi altında yaranmış və özünə Belçika Hollandiya və İsvəçrəni daxil edən blok necə adlanırdı?

- Gümüş bloku
- Qızıl bloku
- Düzgün variant yoxdur
- Sterlinq bloku
- Avro bloku

599 əmtəə dedikdə nə başa düşülür?

- Bütün variantlar doğrudur
- Mübadilə üçün istehsal edilmiş predmet
- Hər hansı bir ictimai ehtiyacı ödəmək üçün nəzərdə tutulmuş predmet
- Görünən və hiss edilən insan əməyi predmetidir
- İstehsal olunduğu ölkədə istehlak edilən və ölkələr arasında hərəkət edən insan əməyi predmetidir

600 Beynəlxalq biznesin xarici mühitinin amilləri sırasına aid olmayan hansıdır?

- Elmi-texniki tərəqqi
- Rəhbərlərin işçilərə münasibəti
- Siyasi dəyişiliklər
- İqtisadi vəziyyət
- Sosial-mədəni amillər

601 Beynəlxalq biznesin xarici mühit amilləri dedikdə nə başa düşülür?

- Siyasi dəyişiliklər
- İqtisadi vəziyyət
- Bütün variantlar doğrudur
- Elmır-texniki tərəqqi
- Sosial-mədəni amillər

602 Dünya bazarının hansı formaları mövcuddur?

- Beynəlxalq kapital bazarı
- Beynəlxalq əmtəə və xidmətlər bazarı
- Bütün variantlar doğrudur
- Beynəlxalq maliyyə-kredit bazarı
- Beynəlxalq işçi qüvvəsi bazarı

603 Keçid dövründə bazar iqtisadiyyatının qarşısında duran vəzifələr?

- Bazar infrastrukturunun formallaşması
- Dövlətsizləşdirmə
- Bütün variantlar doğrudur
- Özəlləşdirmə
- Qiymətin sərbəstləşdirilməsi

604 İnzibati amirlik iqtisadiyyatı dedikdə hansı iqtisadiyyat başa düşülür?

- Çoxlu ailə və muəssisələrin fəaliyyət göstərdiyi iqtisadi sistem
- Bütün resurslara ictimai mülkiyyətin hakim olması ilə xarakterizə olunan iqtisadiyyat
- 2 iqtisadi sistemin ünsürlərini özündə birləşdirən və 1 iqtisadi sistemdən digərinə keçid funksiyasını yerinə yetirən spesifik 1 iqtisadi sistem
- Ənənəvi geri qalmış texnika və əl əməyinə əsaslanan iqtisadiyyat
- Düzgün variant yoxdur

605 İkinci dünya ölkələri dedikdə hansılar başa düşülür?

- Düzgün variant yoxdur
- İnnişaf etmiş ölkələr
- MDB-nin Avropa ölkələri, Baltik ölkələr, Şərqi Avropa ölkələri
- Asiya, Afrika və Latin Amerikası ölkələri
- Bütün ölkələr

606 Üçüncü dünya ölkələri dedikdə nə başa düşülür?

- Düzgün variant yoxdur
- Asiya, Afrika, Latin Amerikasının inkişaf etməkdə olan ölkələri daxildir
- Elmi-texniki cəhətdən ən inkişaf etmiş ölkələrdir
- Şərqi Avropa, Rusiya, Baltik ölkələri
- Muasir texniki yüksəlişə nail olmuş ölkələr

607 "Üzən" valyuta məzənnəsi anlayışını elmə kim gətirmişdir?

- D.Rikardo
- C.Keyns

- K.Marks
- D.Yum
- A.Smit

608 Beynəlxalq biznesdə kontrolinq idarəetmə sisteminin konsepsiyasına uyğun olaraq iqtisadi təhlil nədir?

- düzgün variant yoxdur
- layihənin təhlili
- ətraf mühitin təhlili
- SWOT-təhlil
- xərclərin və gəlirinn qiymətləndirilməsi metodlarının məcmusudur

609 Azərbaycan Respublikasının Reklam haqqında qanunu nə zaman qəbul edilmişdir?

- 2000-11-05
- düzgün variant yoxdur
- 1997-10-03
- 1996-09-02
- 1998-08-01

610 Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin Dövlət programı nə vaxt təsdiq edilmişdir

- 1991-ci il iyun 15-də
- 2000-ci il avqustun 10-da
- 2000-ci il avqustun 12-də
- 1995-ci il iyul 15-də
- 2000-ci il sentyabrın 15-də

611 Hansı ildə Azərbaycan Respublikasında dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında qanun qəbul edilmişdir?

- 1996
- 1993
- 1991
- 1994
- 1992

612 Bazar iqtisadiyyatının özünəməxsus cəhəti hansı deyil?

- düzgün variant yoxdur
- Bütün resulslara ictimai mülkiyyəti hakim olması
- iqtisadi subyektlərin sərbəstliyi
- qiymətlərin əksəriyyətinin tələb-təklifin tarazlığından yaranması
- təsərrüfat fəallığının stimullaşdırılması

613 Passiv tədiyyə balansı milli valyuta məzənnəsinə necə təsir göstərir?

- Valyuta məzənnəsi yuxarı qalxır
- Valyutanın məzənnəsi aşağı düşür
- Düzgün variant yoxdur
- Valyuta məzənnəsi həm yuxarı qalxır həm aşağı düşür
- Valyuta məzənnəsi sabit qalır

614 Birinci dünya ölkələri dedikdə hansı ölkələr başa düşülür?

- Şərqi Avropa,Rusiya,MDB-nin Avropa ölkələri
- Dünyada elmi-texniki cəhətdən ən inkişaf etmiş ölkələr
- Texniki inkişafa cəhd atan ölkələr

- Bütün variantlar doğrudur
- Asiya, Afrika və Latin Amerikasının inkişaf etməkdə olan ölkələri daxildir

615 Qarışiq iqtisadiyyat dedikdə hansı iqtisadiyyat başa düşülür?

- Ənənəvi geri qalmış texnika və əl əməyinə əsaslanan iqtisadiyyat
- Bütün resurslara ictimai mülkiyyətin hakim olması
- Qiymətlərin sərt dövlət tərəfindən müəyyən edilən iqtisadi sistem
- Coxukladlı əksərən bazar iqtisadiyyatının versiyası
- Düzgün variant yoxdur

616 Totalitarizmi səciyyələndirən əsas cəhətlər hansılardır?

- Bütün variantlar doğrudur
- Vahid kütləvi partiya və bütün hakimiyyətin ona tabe olması
- Partiyanın özünün liderin ətrafında təşkil olunması
- İctimai həyatın bütün sferalarının total nəzarət altında olması
- Terrorçu polis nəzarəti olan cəmiyyət

617 Coxmilli şirkətlər dedikdə nə nəzərdə tutulur?

- Düzgün variant yoxdur
- Ölkə sərhədlərindən kənarda fəaliyyət göstərməyən şirkətlər
- Müxtəlif ölkələrin milli şirkətlərini birləşdirən cəmiyyətlər
- 1 ölkə çərçivəsində fəaliyyət göstərən kompaniya
- Xarici ölkələrdə passiv vəsaiti olan şirkətlər

618 Beynəlxalq miqyasda fəaliyyət göstərən firmalar üçün təhlükə yaradan səbəblərə hansı aid deyil?

- Düzgün variant yoxdur
- Xammalın asan əldə edilməsi
- Xarici şirkətlərin fəaliyyəti
- Bazarlar rolunda çıxış edən ölkələrdə siyasi vəziyyətin dəyişməsi
- Valyutanın məzənnəsinin dəyişməsi

619 Beynəlxalq miqyasda fəaliyyət göstərən firmalar üçün təhlükə hansı səbəbdən yarana bilər?

- Bütün variantlar doğrudur
- Xarici şirkətlərin fəaliyyəti
- Valiyyəti məzənnəsinin dəyişməsi
- Xammalın çətin əldə edilməsi
- İnvəstisiya obyekti

620 əmtəənin idxalı dedikdə nə başa düşülür?

- Düzgün variant yoxdur
- Birbaşa istehsal əlaqələri qaydasında həmçinin transmilli şirkətlər çərçivəsində məhsulların xaricə göndərilməsi
- Müəyyən ölkədə hazırlanmış əmtəənin xarici ölkələrə göndərilməsi
- Daxili bazarda satılmaq üçün xaricdən əmtəə gətirilməsi
- Daha əvvəl xaricdən gətirilmiş, o cümlədən beynəlxalq hərraclarda satınmış əmtəələrin xarici ölkələrə göndərilməsi

621 əmtəənin ixracı dedikdə nə başa düşülür?

- Müəyyən ölkədə hazırlanmış əmtəənin xarici ölkələrə göndərilməsi
- Daxili bazarda satılmaq üçün xaricdən əmtəə gətirilməsi
- Sonradan xaricə göndərilməsi şərtlə emal məqsədilə xammal, yarımfabrikat və detalların gətirilməsi
- Transmilli şirkətlərçərçivəsində məhsulların gətirilməsi
- Düzgün variant yoxdur

622 Xarici bazarın təhlili zamanı hansı amillərə baxılması vacibdir?

- Bütün variantlar doğrudur
- Əhalinin gəlirlərinin bölüşdürülməsi
- Ölkədə rəqabətin fəaliyyəti
- Əmtəə və xidmətlərin həyat dövrləri
- Demografiya şəraitinin dəyişməsi

623 Beynəlxalq biznes özündə nəyi birləşdirir?

- Ölkə sərhədlərindən kənara çıxmayan istənilən təsərrüfat əməliyyatlarını
- Düzgün variant yoxdur
- 2 və daha çox ölkə arasında həyata keçirilən istənilən təsərrüfat əməliyyatlarını
- Ancaq 2 ölkə arasında həyata keçirilən istənilən təsərrüfat əməliyyatlarını
- Gəlir əldə etmək məqsədi daşımayan istənilən təsərrüfat əməliyyatını

624 Beynəlxalq hüquq dedikdə nə başa düşülür?

- Ölkə subyektlərinin qarşılıqlı hüquq və vəzifələrinin müəyyən edilməsi
- Beynəlxalq münasibətlərin subyektləri olan dövlətlərin qarşılıqlı hüquq və vəzifələrinin müəyyən edilməsi
- Müəssisələrin fəaliyyətinə təsir edən hüquqi baza
- Düzgün variant yoxdur
- Ancaq kommersiya şirkətlərinin münasibətini tənzimləyən sistem

625 Dünya qiyməti dedikdə nə başa düşülür?

- Düzgün variant yoxdur
- Zəruri keyfiyyət göstəricilərinə cavab verən əmtəə və xidmətin beynəlmiləl dəyərinin pulla ifadəsinə deyilir
- Zəruri keyfiyyət göstəricilərinə cavab verməyən əmtəə və xidmətin beynəlmiləl dəyərinin pulla ifadəsinə deyilir
- Xırda kommersiya əməliyyatları həyata keçirilərkən istifadə edilən qiymətlər
- Hesablaşmalarda qapalı valyutadan istifadə edilən qiymət

626 "Plyuralist demokratiya" dedikdə nə başa düşülür?

- Hakimiyyətin qeyri-məhdudluğu onun vətəndaşlarının nəzarətindən çıxması
- Müxtəlif ictimai qruplara öz mənafeyini ifadə etməyə və rəqabət mübarizəsində onların qüvvələri nisbətinə əks etdirən kompromis qərar qəbul etməyə imkan yaradan idarəcilik forması
- Maliyyəçi və sənayeçi qrupların hakimiyyəti
- Vahid kütləvi partiya olan sistem
- Düzgün variant yoxdur

627 Bazar iqtisadiyyatı dedikdə nə başa düşülür?

- Ənənəvi-geri qalmış texnika və əl əməyinə əsaslanan iqtisadiyyat
- Çoxlu müəssisə və ailə təsərrüfatlarının əmtəə və xidmətlər bazarında qarşılıqlı münasibətdə olarkən verdikləri müstəqil qərarları vasitəsilə bölüşdürülen iqtisadiyyat
- Düzgün variant yoxdur
- Bütün resurslara ictimai mülkiyyətin hakim olması ilə xarakterizə olunur
- 2 iqtisadi sistemin ünsürlərini özündə birləşdirən və bir iqtisadi sistemdən digərinə keçid funksiyasını yerinə yetirən spesifik 1 iqtisadi sistem

628 Keçid iqtisadiyyatı dedikdə nə başa düşülür?

- Çoxlu müəssisə və ailə təsərrüfatlarının əmtəə və xidmətlər bazarlarında qarşılıqlı munasibətdə olarkən verdikləri müstəqil qərarları vasitəsilə sərvətləri birləşdirən iqtisadiyyat
- 2 iqtisadi sistemin ünsürlərini özündə birləşdirən və bir iqtisadi sistemdən digərinə keçid funksiyasını yerinə yetirən spesifik 1 iqtisadi sistem
- Düzgün variant yoxdur
- Ənənəvi geri qalmış texnika və əl əməyinə əsaslanan iqtisadiyyat
- Bütün resurslara ictimai mülkiyyətin hakim olması ilə xarakterizə olunur

629 İnsan resurslarının idarə edilməsi zamanı heyətin seçilməsi meyarlarına hansı aiddir?

- şəxsi cəhətlər
- fiziki cəhətlər
- bütün cavablar doğrudur
- dispozisiya
- intellekt

630 İngiltərinin başçılığı ilə 1 qrup ölkələr hansı zonanı qurdular?

- Düzgün variant yoxdur
- "Sterlinq zonasını"
- "Dollar zonası"
- "Yena zonası"
- "Marka zonası"

631 SOR dedikdə nə başa düşülür?

- mülkiyyət hüququ
- İnvestisiya yerləşdirmək üçün xüsusi hüquq
- Borc almaq üçün xüsusi hüquq
- Borc vermək üçün xüsusi hüquq
- % dərəcələrini azaltmaq üçün xüsusi hüquq

632 Bunlardan hansı əmtəənin təsnifatına aid deyil?

- Düzgün variant yoxdur
- İctimai ehtiyacı ödəyən, mübadılə üçün istehsal edilən lakin görünməz və hiss edilməz insan əməyi predmeti
- Fiziki formaya sahib olan insan əməyi predmeti
- Müxtəlif ölkələr arasında hərakət edən məhsullar
- Görünən və hiss edilən, insan əməyi predmeti

633 Xidmət dedikdə nə başa düşülür?

- Müxtəlif ölkələr arasında hərakət edə bilən məhsullar
- İctimai ehtiyacı ödəyən, mübadılə üçün istehsal edilmiş lakin görünməz və hiss edilməz insan əməyi predmeti
- Görünən və hiss edilən insan əməyi predmeti
- Mübadılə üçün istehsal edilən və fiziki formalara sahib olan insan əməyi predmeti
- Düzgün variant yoxdur

634 Beynəlxalq biznesdə daimi risklər nədir?

- ayrı-ayrı regionlarda baş verən risklər
- verilmiş coğrafi rayonda və ya müəyyən iqtisadiyyat sferasında biznes fəaliyyətinin fasiləsiz olaraq qarşılaşıldığı risklər
- zəif risklər
- düzgün variant yoxdur
- mənfəət və ya zərər əldə etmə variantını ifadə edən risklər

635 Beynəlxalq biznesdə spekulyativ riski nə ifadə edir?

- zəif risklər
- verilmiş coğrafi regionda biznes fəaliyyətinin fasiləsiz olaraq qarşılaşıldığı risklər
- mənfəət və ya zərər əldə etmə variantını (misal üçün qiymətli kağızların əldə edilməsindən) ifadə edir
- düzgün variant yoxdur
- fərd üçün birbaşa risklər

636 Beynəlxalq biznesdə sahibkar üçün situasiyanın qeyri-müəyyənliyi nə ilə izah olunur?

- azsaylı dəyişənlərdən, davranışlarını hər zaman kifayət qədər dəqiqliklə müəyyənləşdirilməsi mümkün olmayan kontragentlərdən asılıdır
- çoxsaylı dəyişənlərdən, davranışlarını hər zaman kifayət qədər dəqiqliklə müəyyənləşdirilməsi mümkün olmayan kontagentlərdən və şəxslərdən asılıdır
- çoxsaylı dəyişənlərdən, davranışlarını hər zaman kifayət qədər dəqiqliklə müəyyənləşdirilməsi mümkün olan kontagentlərdən asılıdır
- düzgün variant yoxdur
- azsaylı dəyişənlərdən və şəxslərdən asılıdır

637 Beynəlxalq ticarətdə ümumi tarazlıq modeli hansıdır?

- Ölkədaxili əmtəənin tələb və təklifini ölkəxarici əmtəənin tələb və təklifi ilə birləşdirilməsi
- Beynəlxalq ticarətin eynitipli əmtəələrlə, sahəarası ticarətdə müqayisəli üstünlükleri nəzəriyyəsini doldurulması
- Beynəlxalq ticarətin təklif tərəfdən deyil, təlabat tərəfdən izah olunması
- Beynəlxalq ticarəti tələb tərəfdən deyil təklif tərəfdən ifadə olunması
- müqayisəli üstünlükler nəzəriyyəsini inkar etməsi

638 Alternativ beynəlxalq ticarət nəzəriyyələrində hansı azalan geri qaytarma qanununa əsaslanır?

- Miqyas səmərəsinin nəzəriyyəsi
- İstehsal amillərinin reversi
- Məhsulun həyat sklininin nəzəriyyəsi
- Spesifik istehsal amillərinin nəzəriyyəsi
- Texnoloji qeyri-bərabərlik

639 Məhsulun həyat sklinin hansı mərhələsində istehsal edən ölkələrdə cəmləşir, yenilik edən ölkələr isə məhsul idxalçılarına çevrilirlər?

- Artma və yetkinlik
- Standartlaşma
- Yürütmə
- Artım
- Yetkinlik

640 Klassiklərdən hansı alternativ qiymət anlamını istifadə edib?

- D. Petti;
- D. Rekardo;
- P. Buagilber;
- C. S. Mill;
- A. Smit;

641 Bu klassiklərdən hansı müqaisəli üstünlüklerin nəzəriyyəsini kəşv edib?

- P. Buagilber;
- D. Rekardo;
- D. Petti;
- A. Smit;
- C. S. Mill;

642 Bankımızda qəbul olunan valyuta riski bankın məcmu kapitalının neçə faizindən çox olmamalıdır?

- Düzgün variant yoxdur
- 2
- 3
- 5
- 7

643 Bunlardan hansılar maliyyə risklərinə aiddir?

- Təbii risklər
- İnflyasiya riskləri
- Ekoloji risklər
- Nəqliyyat riskləri
- Kommersiya riskləri

644 Fransanın rəhbərliyi altında yaranmış və özünə Belçika Hollanda və İsvəçrəni daxil edən blok necə adlanırdı?

- Gümüş bloku
- Qızıl bloku
- Düzgün variant yoxdur
- Sterlinq bloku
- Avro bloku

645 Risk nədir?

- Firma tərəfindən müəyyən edilmiş strategiya
- Müsbət nəticələrə gətirəcək fəaliyyət
- Düzgün variant yoxdur
- Zərərin,ziyanın baş verməsi ehtimalı deməkdir
- Sabit inkişaf

646 Valyuta sözü italiyan dilindən tərcümədən nə ifadə edir?

- Düzgün variant yoxdur
- Qiymət,dəyər
- İnam
- Maliyyə
- Mənfəət

647 Bunlardan hansı bazar risklərinə aid deyil?

- Portfel
- Qiymət
- Ekoloji
- Faiz
- Kapital

648 Açıq valyuta mövqeyi nədir?

- Valyuta forwardları bank qarantiyaları
- Bankın ayrı-ayrı xarici valyutalarda tələblərinin və öhdəliklərinin məbləğləri arasında mübadilə məzənnəsinin əlverişsiz dəyişməsi şəraitində itkilər riski yaranan fərqdir
- Bankın bu və ya digər valyutada aktivləri və passivləri
- Bütün uzun açıq valyuta mövqelərinin manat ekvivalentində məbləğlərinin cəmi ilə bütün qısa açıq valyuta mövqelərinin göstəricisidir
- Düzgün variant yoxdur

649 Dünya valyuta böhranı neçənci ilə təsadüf edib?

- Düzgün variant yoxdur
- 1929-1933
- 1933-1935
- 1926-1929
- 1930-1933

650 Məhsulun həyat tsiklinin hasnı mərhələsində təmamilə standartlaşdırılır,kapital həcmi isə böyüyür?

- artma və yetkinlik

- Yetkinlik
- Artma
- Yürütmə
- Enmə

651 Bu klassiklərdən hansı sübüt edib ki, istənilən ölkə üçün əsaslı üstünlilikləri olmayıñından və yaxud olmamağıñından asılı olmayaraq bütün və ya bəzi əmtəələrin istehsalında xarici ticarət sərfəlidir?

- A. Smit;
- D. Rekardo
- U. Pettı;
- P. Buagilber;
- C. S. Mill;

652 Bu klassiklərdən hansı təbii və əldə olunmuş üstünliliklər nəzəriyyəsinin irəli sürmüştür?

- P. Buagilber;
- D. Pettı;
- A. Smit;
- D) C. S. Mill;
- D.Rekardo;

653 Millətin müqaisəli üstünlilikləri nə ilə təyin olunur?

- İstehsalın miqyası ilə;
- Ölkənin ixtisaslaşma səviyyəsi ilə;
- Cəmiyyətdə istehsal məsrəfilərin ümumi səviyyəsi ilə;
- Əmtəə vahidini istehsalına xərc olunan olkənin ehdiyatları ilə;
- Ölkənin müxtəlif sahələrinin əmtəə vahidi istehsalının alternativ məsrəfələri ilə;

654 Samuelson-Consun teoremi əsasında :

- Beynalxalq ticarətdə qiymətin beynəlxalq valutaya görə qalxıb enməsini müəyyən edir
- Beynəlxalq ticarət qiyməti artan əmtəənin istehsall üçün intensiv istifadə olunan amil sahibinin gəlirin artmasına və qiyməti enən əmtəənin istehsalında intensiv istifadə olunan amilin qiymətinin enməsinə gətirir
- Heç bir cavab düz deyil
- Beynəlxalq ticarətdə əmtəənin real dəyərini müəyyən edir
- Beynəlxalq ticarətdə əmtəənin bazar dəyərini müəyyən edir

655 İstehsal miqyasını artması ilə əmtəə vahidinin maya dəyəri nəyə əsasən enir?

- xarici investisiyanın iqtisadiyyatda artması
- ixtisaslaşdırılmanın artması,istehsalın bölünməzliliyi ,texnoloji qənaət
- istehsal və əməyin təşkili
- ölkənin əmək resursları ilə təminatı
- ölkənin istehsal resursları ilə təminatı

656 Fransanın rəhbərliyi altında yaranmış “Qızıl bloka” hansı ölkələr daxil idi?

- Düzgün variant yoxdur
- İsvəçrə,Belçika,Hollanda
- İsvəç,Lüksemburq,Hollanda
- Almaniya,Polşa,Cexiya
- Belçika,Almaniya,İsvəç

657 Kollektiv valyuta dedikdə nə başa düşülür?

- Bir valyutanın istənilən valyutaya məhdudiyyətsiz dəyişdirilməsi
- İqtisadi təşkilatların dövlətlərarası təşkilatlarda hesablaşmalarla istifadə edilən valyuta

- Heç bir variant düz deyil
- Bir ölkə daxilində istifadə edilən valyuta
- Yalnız bir valyutadan ibarət olan valyuta

658 Bunlardan hansı siyasi risklərə aiddir?

- Epidemiyalar
- Ölkədə baş verən siyasi hadisələrdən irəli gələn müharibələr
- Düzgün variant yoxdur
- Təbii mühitin çırklənməsi
- Yüklərin hava, boru, dəniz vasitəsilə daşınmasında problemlər

659 Maliyyə risklərinə hansı aid deyil?

- Valyuta riskləri
- Likvidlik riskləri
- Deflasiya riskləri
- Siyasi risklər
- İnflyasiya riskləri

660 Bunlardan hansı % risklərinə aiddir?

- Pul gəlirlərinin real alıcılıq qabiliyyətinin aşağı düşməsi ilə bağlı itkilər
- Aktivlərdə və passivlərdə % dərəcələri dəyəşikliklərindən əmələ gələn itkilər
- Portfelin bir sahədə və ya bir qrupda cəmləşməsindən yaranan biləcək itkilər
- Kapitalın və ya digər bazar qiymətli kağızların qiymətlərinə görə yaranan itkilər
- Düzgün variant yoxdur

661 Xalis riskin spekulyativ riskdən fərqi?

- Düzgün variant yoxdur
- Xalis risk müsbət nəticəyə gətirir
- Xalis risk mənfi və ya heç nəticə əldə etməmək deməkdir
- Xalis risk bir dəfəlik olur spekulyativ isə daimi
- Xalis risk qısa müddətli olur

662 Valyuta risklərinin idarə edilməsi üçün hansı üsullardan istifadə edilir?

- Bütün variantlar düzgündür
- İstifadə olunmuş valyuta risklərinin idarə edilməsi
- Cari valyuta risklərinin idarə edilməsi
- Risklərin direktiv idarə edilməsi
- Əməliyyatların limitləşdirilməsi hesabına risklərin məhdudlaşdırılması

663 Genuya valyuta sistemi neçənci ildə rəsmiləşdirilmişdir?

- Düzgün variant yoxdur
- 1922
- 1950
- 1946
- 1963

664 Qiymətlərin tez bir zaman aşağı düşməsi zamanı baş verən itkilər hansı risklərə aiddir?

- Deflasiya risk
- İnflyasiya riski
- Likvidlik riski
- Ekoloji risk
- Nəqliyyat riski

665 Xarici valyuta riskinin hesablanması üçün hansı düsturdan istifadə edilir?

- Düzgün variant yoxdur
- $V_r = AVM \times 10\%$
- $V_r = AVM \times 15\%$
- $V_r = AVM \times 2\%$
- $V_r = AVM \times 8\%$

666 Valyuta risklərinin idarə edilməsi üçün hansı metoddan istifadə edilmir?

- Düzgün variant yoxdur
- Ssenari metodu
- Hecd
- Məzənnənin idarə edilməsi
- Qarşı tərəf metodu

667 Hecd əməliyyatları dedikdə nə başa düşülür?

- Müəyyən olunmuş valyuta məbləğinin alqı-satqısı
- Alıcı və satıcı özlərinin bizneslərini bazarda qiymət dəyişməsi nəticəsində maliyyə riskindən siğortalamaq məqsədilə həyata keçirilən forward əməliyyatıdır
- Düzgün variant yoxdur
- Valyuta üzrə limitlərin qoyulması
- Müştərilərin öhdəlikləri üzrə əməliyyatlar

668 Portfel riski dedikdə nə başa düşülür?

- Düzgün variant yoxdur
- Portfelin bir sahədə və ya 1 qrupda cəmləşməsindən əldə edilə biləcək itkilər
- Pul gəlirlərinin real alıcılıq qailiyyətinin aşağı düşməsi ilə bağlı itkilər
- % dərəcələrindən asılı itkilər
- Ekoloji sahədə baş verən itkilər

669 Beynəlxalq biznesdə kommersiya riski nə zaman ortaya çıxır ?

- pul vəsaitlərinin investisiyalasdırılması zamanı
- sahibkar tərəfindən istifadə olunan və ya satın alınan əmtəə və xidmətlərin reallaşdırılması zamanı
- məhsul istehsalı zamanı
- investor qarşısında öz maliyyə öhdəliklərini yerinə yetirməməsi zamanı
- düzgün variant yoxdur

670 İstehsal amillərinin təklifinin böyüməsinin bu amilin daha intensiv istifadə edildiyi məhsulların artmasına gətirib çıxartmasına söyləyən nəzəriyyənin iqtisadçılarından kim olub?

- R.Cons
- P.Samueslon
- M.Pozner
- F.Stolper
- T.Ribçinski

671 Məhsulun həyat sklinin hansı mərhələsində yürütülmə ölkəsində ixrac artır və xaricdə yeni məhsul istehsalı başlayır?

- Artım
- Yürütmə
- Artma və yetkinlik
- Enmə
- Yetkinlik

672 Adı çəkilən iqtisadçılardan hansı monopolstin rəqabət əsaslı ticarət nəzəriyyəsinin inkişafına daha çox yatırım etmiş

- P.Vernon
 - M.Pozner
 - M.Porter
 - P.Samuelson
 - P.Krugman

673 Bu nəzəriyyələrdən hansına əsasən ölkələr istehsalında əsaslı üstünlüyü olan əmtəələri ixrac edir, üstünlüyü ticarət tərəfdasılarında olan əmtəələri idxal edirlər?

- Miqyas səmərəsi nəzəriyyəsi;
 - Müqaisəli üstunliklərin nəzəriyyəsi;
 - Əsaslı üstunliklərin nəzəriyyəsi;
 - İstehsal faktorlarının nisbəti nəzəriyyəsi;
 - Ümumi sabitlik nəzəriyyəsi;

674 Bu klassiklərdən hansı əsaslı üstunliklərin nəzəriyyəsini kəşv edib?

- C. S. Mill;
 - P. Buagilber;
 - D. Rekardo;
 - D. Pett;
 - A. Smit;

675 “Sterling zonasına” qosulan bir qrup ölkələr hansılar idi?

- Düzgün variant yoxdur
 - İngilis müstəmləkələrindən qurtulan
 - Afrikanın ölkələri
 - Qərbi Avropanın İnkışaf etmiş ölkələri
 - ABS,Kanada,Meksika

676 Bunlardan hansı inflyasiya riskidir?

- Düzgün variant yoxdur
 - Əldə olunan pul gəlirlərinin real alıcılıq qabiliyyətinin aşağı düşməsindən dəyən zərər
 - Bir xarici valyutanın digərinə nisbətən məzənnəsinindəyişməsi zamanı yaranan valyuta itkisi
 - Qiymətli kağızların və ya digər məhsulların realizə zamanı onların keyfiyyətlərinin və istehlak dəyərinin qiymətləndirilməsində yaranan itkilər
 - Yüklərin dasınmasında bas verən itkilər

677 Mal istehsalı və xidmət təskilinə kapital qoyulusudur fikri hansı terminə aitdir.

- injiniriqdir
 - Transferinqdir
 - Konsaltingdir
 - treninqdir
 - İnvestisivalardır

678 Kadr hazırlığı mərhələsini təmin edən innovasiya texnologiyalarının bir fikri hansı terminə aittir.

- treninqdir
 - Konsaltingdir
 - Transferinqdir
 - Heç biri
 - injiniriqdir

679 İnnovasiya dövrünün bütün mərhələlərini əhatə edən kompleks innovasiya fikri hansı terminə aitdir

- Heç biri
- Тренингdir
- Konsaltingdir
- Transfertinqdir
- injinirinqdir

680 İstehsal texnologiyasının həyat tsikli neçə fazadan ibarətdir?

- 2
- 3
- 6
- 5
- 4

681 Yeni məhsulun yaradılmasına dair tədqiqatlar və araşdırmlar aparılır?

- məhsulun həyat tsiklinin ikinci fazasında
- məhsulun həyat tsiklinin birinci fazasında
- hec biri
- məhsulun həyat tsiklinin dördüncü fazasında
- məhsulun həyat tsiklinin üçüncü fazasında

682 Aşağıda verilənlər hansı fəaliyyət sahəsinə aiddir: 1) Bu zaman faktor firmanın müştərisi bütün əməliyyat apardığı müəssisələri faktor-firma hesabından istifadə etdiyi haqqında məlumat verir.

- frankçayzinqə
- Kompleks injinerinqə
- Açıq faktorinqə
- Bağlı faktorinqə
- hamısı

683 Aşağıda verilənlər hası fəaliyyət sahəsinə aiddir: 1) Obyektin tikintisi və istismara verilməsi konstruktur işləri,tikinti planı və işlərin gedişinə nəzarət üçün texnologiyaların sifarişçiyə təqdim olunmasıdır

- Məşvərətli injinirinqə
- Kompleks injinerinqə
- İstehsala
- hec biri
- Ümumi injinirinqə

684 İnnovasiya istehsal orqanizminin ilkin strukturunda dəyişikliklərdir fikri hansı alımə aitdir

- Y.P.Morozov
- İ.Anzoff
- Y.Şumpeter
- Menş
- A.I.Priqojin

685 N.Kondratyevin Uzun dalğalar əsərinin nəşr olunmasından sonra hansı proses qəbul edilmişdir?

- planlaşdırılan dalğalar prosesi;
- inkişaf edən dalğalar prosesi;
- dalğavari proses
- yayılan dalğalar prosesi;
- uzun dalğalarprosesi;

686 Yeni növ məhsulların mənimsənilməsi və paylaşdırılması üzrə məsələnin səmərəli həllini təmin edən tədbirlər kompleksidir fikri hansı terminə aitdir.

- İnnovasiya layihələrinə aiddir
- Konsalting programına aiddir
- İnnovasiya programına aiddir
- trening siyasetinə aiddir
- İnvestisiya layihələrinə aiddir

687 İnnovasiya layihələri və proqramlarının maliyyələşməsini təmin edən qeyri-ticarət təşkilatıdır fikri hansı terminə aitdir.

- İnnovasiya fonduna
- trening fonduna
- Konsalting fonduna
- Transferinq fonduna
- İnvestisiya fonduna

688 İnnovasiya layihəsinin onun tətbiqindən alınacaq mənfəət səmərəsini qeyd etməklə təklif edilməsidir fikri hansı terminə aitdir.

- innovasiya təklifidir
- İnvestisiyalar təklifidir
- trening təklifidir
- Konsalting təklifidir
- Transferinq təklifidir

689 Kommersyalşma anına qədər və ya xərcini ödəyənə qədər gözlənilən müddət nədir?

- Səmərəli innovasiyadır
- İnnovasiyanın həyat dövrüdür
- İnnovasiya prosesidir
- Təkmilləşdirici innovasiyadır
- Yaxşılaşdırıcı innovasiyadır

690 Innovasiya-ixtiranın və ya ideyanın iqtisadi məzmun aldığı prosesdir fikri kimə aitdir.

- B.Tvissa
- Y.Şumpeter
- I.Anzoff
- Y.P.Morozov
- A.I.Priqojin

691 Beynəlxalq biznesin idarə edilməsinə yanaşmaya əsasən idarəetmənin nəticələr üzrə əsas mərhələləri hansılardır?

- nəticələrin müəyyənləşdirilməsi
- şərait üzrə idarəetmə
- bütün variantlar düzdür
- biznes planın reallaşdırılması nəticələrinə nəzarət prosesidir

692 Beynəlxalq biznesin idarə edilməsinə sistemli-məqsədli yanaşmaya əsasən müxtəlif vaxta malik pul xərcləri və nəticələrinin müqayisəsi metodu üzrə hansı metodlar mövcuddur?

- düzgün variant yoxdur
- induktiv və deduktiv
- statik və dinamik
- analitik və dinamik
- statik və analitik

693 Beynəlxalq biznesdə əməliyyat bütçəsində nə eks etdirilir?

- düzgün variant yoxdur
- kommersiya xərcləri bütçəsi
- balansın proqnozu
- idarəetmə xərcləri bütçəsi
- istehsal ehtiyatları bütçəsi

694 Beynəlxalq biznesdə təhlükə mənbəyindən asılı olaraq sıgorta risklərini neçə qrupa ayırmak olar?

- 2
- 2
- 5
- 4
- 1

695 Beynəlxalq biznesdə iri yapon kompaniyalarının prezidentlərinin orta yaşı nə qədərdir?

- 40.5
- 30.5
- 35.5
- 63.5
- 45.5

696 Beynəlxalq biznesdə idarəetmə sisteminin konsepsiyasına uyğun olaraq istehsal vahid birliyi nədən ibarətdir?

- eyni istehsal tapşırığının yerinə yetirilməsi ilə məşğul olan fəhlələrdən
- eyni istehsal tapşırığının yerinə yetirilməsi ilə məşğul olmayan fəhlələrdən
- düzgün variant yoxdur
- eyni istehsal tapşırığını yerinə yetirməyən istehsal sahələrindən
- yalnız avadanlıqlardan

697 Beynəlxalq biznesdə nəzarət idarəetmə sisteminin konsepsiyasına uyğun olaraq sistemli-məqsədli yanaşma nəyə yönəlib?

- müəssisənin rentabelliyyinin qiymətləndirilməsinə
- tətbiq olunan obyektin bütün spesifik xassələrinin öyrənilməsinə və onun quruluşu və təşkilinin müəyyən edilməsinə
- planlaşdırılmış və ya gözlənilən nəticələrlə yanaşı təsadüfi hallara
- planda nəzərdə tutulan xərclərə

698 Beynəlxalq biznesdə idarəetmə sisteminin konsepsiyasına uyğun olaraq planın yerinə yetirilməsinə səmərəli nəzarət etmək üçün əvvəlcədən nəyi müəyyən etmək lazımdır?

- düzgün variant yoxdur
- proqnozlaşdırılmanı
- nəzarət funksiyalarını
- idarəetmə funksiyalarını

699 Beynəlxalq biznesdə nəzarət idarəetmə sisteminin konsepsiyasına əsasən adaptasiya üsulunun müsbət cəhəti nədədir?

- düzgün variant yoxdur
- az müqavimətə, həmçinin rəhbərliyin az diqqət etməsi və daha az resursların sərf olunmasında
- daha çox resursların sərf olunması
- daha çox müqavimətlə qarşılaşırlar
- rəhbərliyin çox diqqət etməsi tələb edilir

700 Beynəlxalq biznesdə nəzarət idarəetmə sisteminin konsepsiyasına əsasən adaptasiya üsulu hansı deviz altında həyata keçirilir?

- “1 addım irəliyə, 2 addım geriyə”
- düzgün variant yoxdur
- bütün variantlar düzdür
- “Roma birdən tikilməyib”